

# AAA\_1013#01#Q16#01eduMAN testinin sualları

## Fənn : 1013 Gəlir və ə/h siyasəti

1 Bazar iqtisadiyyatı baxımdan etmiş ölkələrdə aşağıda verilənlərdən hansı ev təsərrüfatlarının iqtisadi cəhətdən qeyri-istehsal funksiyasını əks etdirir?

- ailə icarəsi, yəni ailəyə məxsus olan şəxsi mülkiyyətin, əmlakın icarəyə verilməsi
- əhaliyə müxtəlif məişət xidmətlərinin göstərilməsi
- ev şəraitində qeyri-ərzaq məhsulun hazırlanması, məişət texnikasının, mebelin təmiri, fərdi ailə ticarəti
- kənd təsərrüfatı məhsullarının istehsalı üçün bütün torpaq növlərinin və sahələrinin istifadəsi
- şəxsi həyatı təsərrüfatdan gəlir məqsədilə istifadə

2 Aşağıda göstərilənlərdən hansı biri ev təsərrüfatlarının şəxsi istehsal funksiyasını əks etdirir?

- ev təsərrüfatında və ondan kənarında istehsal təyinatlı fərdi biznesin qurulması
- əhaliyə müxtəlif məişət xidmətlərinin göstərilməsi, məişət texnikasının, mebelin təmiri
- kənd təsərrüfatı məhsullarının istehsalı üçün bütün torpaq növlərinin və sahələrinin istifadəsi
- qiymətli kağızların əldə edilməsi və istifadəsi, valyuta və bank əməliyyatları
- sahibkarlıq fəaliyyəti və ev şəraitində qeyri-ərzaq məhsulun hazırlanması

3 Qeyd edilənlərdən hansı emüasir dövrdə v təsərrüfatlarının iqtisadi cəhətdən qeyri-istehsal funksiyasını əks etdirir?

- məişət texnikasının, mebelin təmiri və əhaliyə müxtəlif məişət xidmətlərinin göstərilməsi
- fərdi əmək və sahibkarlıq fəaliyyəti ev şəraitində qeyri-ərzaq məhsulun hazırlanması
- fermer təsərrüfatları vaistəsilə geniş istehsal müəsələrinin yaradılması
- ailə ticarəti və ictimai istehsalın təşkili
- qiymətli kağızların əldə edilməsi və istifadəsi, valyuta və bank əməliyyatları

4 İqtisadiyyatda hansı gəlir ev təsərrüfatında yaranan gəlir kimi qəbul edilir?

- ev təsərrüfatlarında istehsal olunmuş məhsuldan əldə olunan gəlirlər
- sosial ödəmələr, nominal əmək haqqı və real gəlirlər
- ev təsərrüfatlarında istehsal olunmuş məhsul və xidmətlərin hesabına əldə olunan gəlir
- kiçik müəssisələrdən və xidmət obyektlərindən əldə olunan gəlirlər
- dividendlər və əmanətdən faizlər, fermer təsərrüfatlarından daxil olan gəlirlər

5 Aşağıda qeyd olunanlardan hansı bənddəki ev təsərrüfatında yaranan gəlir kimi qəbul olunur?

- yuxarıdakı ilk 3 bənddə verilənlərdən hec biri
- müavinətlər və sosial müdafiə məqsədilə ödəmələr
- əmək haqqı və pensiya
- yuxarıdakı ilk 3 bənddə verilənlərdən hamısı
- dividendlər və əmanətdən faizlər

6 Aşağıda verilən bəndlərdən hansında ev təsərrüfatından kənarında yaranan gəlirlərin təsnifatı verilib?

- yuxarıdakı ilk 3 bənddə verilənlərdən hamısı
- dividendlər və əmanətdən faizlər, fermer təsərrüfatlarından daxil olan gəlirlər
- əmək haqqı, sosial müdafiə məqsədilə ödəmələr, dividendlər və əmanətdən faizlər
- yuxarıdakı ilk 3 bənddə verilənlərdən heç biri
- kiçik müəssisələrdən və xidmət obyektlərindən əldə olunan gəlirlər

7 İqtisadi ədəbiyyatlarda bütün ev təsərrüfatları həyat səviyyəsinin tədqiqi baxımından şərti olaraq necə əsas qrupa bölünür?

- Üç
- Dörd
- Altı
- Beş
- İki

8 Bazar iqtisadiyyatı şəraitində Loqarifmik bölgü funksiyasından nə zaman istifadə edilir?

- ev təsərrüfatlarında məşğulluğun öyrənməsində
- ev təsərrüfatlarının müayinəsinə əsaslanan təhlilin aparılmasında
- fermer təsərrüfatlarında istehsal olunmuş məhsulun həcmnin təyin edilməsində
- dövlətin ev təsərrüfatlarının inkişafına ayırdığı yardımda
- ev təsərrüfatlarının sayının müəyyənəndirilməsində

9 Aşağıda göstərilənlərdən hansı ev təsərrüfatlarının şəxsi istehsal funksiyasına aid edilir?

- ailə icarəsi, yəni ailəyə məxsus olan şəxsi mülkiyyətin, əmlakın icarəyə verilməsi;
- fərdi əmək və sahibkarlıq fəaliyyəti, ev şəraitində qeyri-ərzaq məhsulun hazırlanması, məişət texnikasının, mebelin təmiri;
- ictimai istehsalın təşkili, valyuta və bank əməliyyatları
- fərdi əmək və sahibkarlıq fəaliyyəti, əmlakın icarəyə verilməsi
- qiymətli kağızların əldə edilməsi və istifadəsi,

10 Bazar iqtisadiyyatı şəraitində qeyd edilənlərdən hansı ev təsərrüfatlarının şəxsi istehsal funksiyasına aid edilir?

- ailə icarəsi, yəni ailəyə məxsus olan şəxsi mülkiyyətin, əmlakın icarəyə verilməsi;
- ev təsərrüfatında və ondan kənarında istehlak məqsədilə, kənd təsərrüfatı məhsullarının istehsalı üçün bütün torpaq növlərinin və sahələrinin istifadəsi;
- qiymətli kağızların əldə edilməsi və istifadəsi, valyuta və bank əməliyyatları
- ictimai istehsalın təşkili, valyuta və bank əməliyyatları, kənd təsərrüfatı məhsullarının istehsalı
- ictimai istehsalın təşkili, istehlak məqsədilə, kənd təsərrüfatı məhsullarının istehsalı

11 Aşağıdakılardan hansı üzrə ev təsərrüfatlarının gəlir göstəriciləri hesablanır?

- briqadalar üzrə
- ümumilikdə bütün əhali üzrə
- istehsal müəssisələri üzrə
- hamısı üzrə hesablanır
- fermer təsərrüfatları üzrə

12 Aşağıdakılardan hansı üzrə ev təsərrüfatlarının gəlir göstəriciləri hesablanır?

- briqadalar üzrə
- fermer təsərrüfatları üzrə
- istehsal müəssisələri üzrə
- hamısı üzrə hesablanır
- ayrı-ayrı sosial qruplar

13 Aşağıda göstərilənlərdən hansı üzrə ev təsərrüfatlarının gəlir göstəriciləri hesablanır?

- ümumilikdə bütün əhali üzrə, kənd əhalisi üzrə, sosial qruplar üzrə
- iqtisadi fəal əhali üzrə, şəhər və kənd əhalisi üzrə, böyük sosial qruplar üzrə, desil (kvintl) qrupları üzrə

- ümumilikdə bütün əhali üzrə, şəhər və kənd əhalisi üzrə, ayrı-ayrı sosial qruplar üzrə, desil (kvintl) qrupları üzrə
- yuxarıdakıların heç biri üzrə
- qeyri-iqtisadi fəal əhali üzrə, şəhər və kənd əhalisi üzrə, kiçik sosial qruplar üzrə, desil (kvintl) qrupları üzrə

14 Müasir dövrdə bunlardan hansı üzrə ev təsərrüfatlarının gəlir göstəriciləri hesablanır?

- desil (kvintl) qrupları üzrə
- briqadalar üzrə
- istehsal müəssisələri üzrə
- hamısı üzrə hesablanır
- fermer təsərrüfatları üzrə

15 Aşağıda verilənlərdən hansı müasir dövrdə ev təsərrüfatlarında pul gəlirlərinin səviyyəsini təyin edir?

- dövlətin aztəminatlı ailələrə göstərdiyi yardım
- fermer təsərrüfatlarında istehsal olunan məhsulun həcmi
- ev təsərrüfatlarında istehsal olunan məhsulun həcmi
- müəyyən dövr ərzində ev təsərrüfatlarının hər 100 nəfərinə düşən pul gəlirlərinin ümumi məbləği
- ailə üzvlərinin aldıqları əmək haqqı, sosial müavinətlər və pensiyalar

16 Qeyd olunanlardan hansı Azərbaycanda minimum sosial standartlar sisteminin təkmilləşdirilməsi üçün verilən təkliflərə aiddir?

- Regionların inkişafı üzrə Dövlət Proqramlarının həyata keçirilməsi
- Minimum sosial standartlarının müəyyən olunmasında sosial normativlərin və normaların nəzərə alınmasına xüsusi diqqət yetirilməsi
- Dövlət Sosial Müdafiə Fondunun ehtiyatlarının artırılması və kadr bazasının genişləndirilməsi
- Sosial sferanın idarəetmə prosesinin mərkəzləşdirilmiş üsulundan qaçmaq, ölkə, ərazi və yerli icra orqanları arasında funksiyaların bölünməsi;
- Minimum istehlak səbətinin müəyyən olunmasının neftin qiyməti ilə əlaqələndirilməsi

17 Aşağıda göstərilənlərdən hansı xalqın rifahının tənzimlənmə mexanizminin funksional prinsiplərinə aiddir?

- mövcud olan mütəşəkkil quruluşlardan, üsullardan istifadə etmək və onları yeniləşdirmək, modernləşdirmək, daha yeni quruluş və üsullar yaratmaq.
- sosial sferanın idarəetmə prosesinin mərkəzləşdirilmiş üsulundan qaçmaq, ölkə, ərazi və yerli icra orqanları arasında funksiyaların bölünməsi
- müəyyən konkret əhali qrupunun sosial proqramlarına yönümlülük
- sosial zəmanət, mədafiə və qorunma sistemlərinin mobilliyi
- sosial təminat sahələrindəki aparılan tənzimlənmə prosesi

18 Bazar iqtisadiyyatı şəraitində sosial zəmanət sistemi nəyi xarakterizə edir?

- yaşayış minimumunun və orta əmək haqqının müəyyən edilməsini
- əhalinin müxtəlif qruplarının qanunla təsdiqlənmiş təminat səviyyələrini və formalarını
- dövlətin məşğulluq siyasətini, demoqrafik prosesləri
- milli valyutanın dəyərini yüksəldilməsini
- regionlarda yoxsulluğun ləğvi üzrə və eləcə də ayrı-ayrı əhali qruplarının müdafiəsi üçün həyata keçirilən proqramları

19 Sosial güzəştlər nəyə aid edilir?

- sosial risklərə
- əməyin təşkili sistemində

- əmək haqqı sistemində
- sosial əməkdaşlıq sistemində
- sosial zəmanətlər sistemində

20 əhalinin sosial müdafiəsi sahəsində dövlətin strateji məqsədlərinə daxil deyil:

- iş yerində xidmətin təşkili
- sosial infrastrukturun kökündən təkmilləşdirilməsi
- ailənin, qadınların, uşaqların və gənclərin sosial təminatın genişləndirilməsi
- əhalinin sağlamlığının mühafizəsi
- insanların həyat şəraitinin əsaslı şəkildə yaxşılaşdırılması

21 Sosial xidmətin əsas formalarına aid deyil:

- sosial-məsləhət yardımı
- stasionar sosial xidmət
- evdə sosial xidmət
- sosial risklərin ödənilməsi
- fərdi qaydada peşəkar sosial xidmət

22 əhalinin sosial müdafiəsinin üç əsas funksiyası mövcuddur:

- motivləşdirmə, təşkilati, qiymətləndirici funksiyaları
- idarəetmə, motivləşdirmə, rəqabətqabiliyyət funksiyaları
- kompensasiya, müdafiə, sabitləşmə funksiyaları
- müdafiə, fəallaşdırma, təşkilati funksiyaları
- adaptasiya, indeksasiya, kompensasiya funksiyaları

23 əhalinin sosial müdafiəsi sisteminin əsas ünsürlərinə daxil deyil:

- sosial yardım
- gəlirlərə vergiqoyma
- sosial sığorta
- xeyriyyəçilik
- sosial təminat

24 əhalinin sosial müdafiəsi sisteminin strukturuna aid edilir:

- sosial müdafiənin prinsipləri
- sosial müdafiənin obyektləri
- sosial müdafiənin subyektləri
- sosial müdafiənin növləri
- sosial müdafiənin konyukturası

25 Sosial müdafiənin subyektlərinə aid deyil:

- əlillər
- işçi
- dövlət
- sığorta şirkətlər
- işəgötürənlər

26 Sosial müdafiənin obyektləri:

- mizdlü işçilər, sərbəst məşğul olanlar, mülkiyyətçilər
- işçilər, sığorta şirkətlər, qeyri-büdcə təşkilatlar

- dövlət, işəgötürən, xeyriyyəçi, ictimai təşkilatlar
- mzdlu işçilər, pensiyaçılar, əlillər, aztəminatlı ailələr, işsizlər
- xeyriyyə fondlar, işəgötürənlər, ictimai təşkilatlar, sığorta şirkətlər

27 Sosial müdafiənin prinsiplərinə aid deyil:

- sosial əməkdaşlıq
- ümumilik və məcburilik
- qənaətcilik
- sosial ədalətlik
- həmrəylik

28 Sosial zəmanətlər sisteminə daxil deyil:

- təminatlı pulsuz təhsil
- təminatlı pulsuz tibbi xidmət
- uşağın anadan olması ilə bağlı müavinət
- minimum əmək haqqı
- mükafat

29 Sosial risklərin növlərinə aid deyil:

- işsizlik
- qocalıq
- xəstəlik
- bədbəxt hadisə
- məşğulluq

30 Sosial siyasətin səviyyələrinə aid deyil:

- ailənin sosial strategiyası
- regionun sosial siyasəti
- dövlətin sosial siyasəti
- dövlətlərarası sosial siyasət
- müəssisənin sosial strategiyası

31 Dövlət siyasətinin hansı növü daha geniş və əhatəlidir?

- ünvanlı sosial yardım
- sosial təminat
- gəlirlər siyasəti
- dövlət sosial siyasəti
- sosial proqramların maliyyələşdirilməsi

32 Sosial xidmət sistemi nəyi əhatə edir?

- məcburi sığortanı
- pensiyaların ödənilməsi
- əlillərə sosial-maişət köməyin göstərilməsi
- ünvanlı sosial yardımını
- işsizlik üzrə müavinətlərin ödənilməsi

33 Sosial təminat sisteminə nə daxildir?

- gəlirlərə vergi qoyma
- pensiyalar

- büdcə sahəsində məşğul olanların əmək haqqı
- məşğulluğun təmin olunması
- işsizlərin yenidən təlimi

34 Sosial təminat sistemi hansı funksiyanı yerinə yetirir?

- motivləşdirmə
- idarəetmə
- tənzimlənmə
- integrativ
- sosial

35 Sosial müdafiənin əsas prinsipi:

- ünvanlıq
- çeviklik
- könüllük
- məcburilik
- paralellik

36 Sosial zəmanət sistemlərinin formalaşmasının neçə mühüm prinsipi fərqləndirilir

- 5
- 3
- 2
- 6
- 4

37 Aşağıda göstərilənlərdən hansı sosial zəmanət sistemlərinin formalaşması prinsipidir?

- səmərəlilik
- komplekslik
- elmilik
- hec biri
- varislik

38 Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə aşağıdakılardan hansı sosial zəmanət sistemlərinin formalaşması əsas prinsipi hesab olunmur?

- mövcud olan mütəşəkkil quruluşlardan, üsullardan istifadə etmək və onları yeniləşdirmək, modernləşdirmək, daha yeni quruluş və üsullar yaratmaq.
- sosial zəmanət, mədafiə və qorunma sistemlərinin mobilliyi
- ölkə, ərazi və yerli icra orqanları arasında funksiyaların bölünməsi
- dövlətin məşğulluq siyasəti;
- sosial sferanın idarəetmə prosesinin mərkəzləşdirilmiş üsulundan qaçmaq

39 Qeyd olunanlardan hansı sosial zəmanət sistemlərinin formalaşması prinsipidir?

- sosial təminat sahələrindəki aparılan tənzimlənmə prosesi
- sosial zəmanət, mədafiə və qorunma sistemlərinin mobilliyi
- iqtisadi səmərəlilik və komplekslik
- vergi sistemini təkmilləşdirilməsi
- gəlirlərin yenidən bölüşdürülməsi

40 Aşağıda göstərilənlərdən hansı sosial zəmanət sistemlərinin formalaşması prinsipidir?

- sosial təminat sahələrindəki aparılan tənzimlənmə prosesi
- Sosial sferanın idarəetmə prosesinin mərkəzləşdirilmiş üsulundan qaçmaq, ölkə, ərazi və yerli icra orqanları arasında funksiyaların bölünməsi
- vergi sistemini təkmilləşdirilməsi
- dövlətin məşğulluq siyasəti;
- gəlirlərin yenidən bölüşdürülməsi

41 Qeyd edilənlərdən hansı xalqın rifahının tənzimlənmə mexanizminin funksional prinsiplərinə daxil edilmir?

- mövcud olan mütəşəkkil quruluşlardan, üsullardan istifadə etmək və onları yeniləşdirmək, modernləşdirmək, daha yeni quruluş və üsullar yaratmaq.
- müxtəlif səviyyələrdə idarəetmə üsul və formalarının razılaşdırılması
- müəyyən konkret əhali qrupunun sosial proqramlarına yönümlülük
- müxtəlif idarəetmə subyektləri arasında funksiyaların dəqiq bölünməsi və məhdudlaşdırılması.
- hec biri

42 Bunlardan hansı xalqın rifahının tənzimlənmə mexanizminin funksional prinsiplərinə aiddir?

- Mövcud olan mütəşəkkil quruluşlardan, üsullardan istifadə etmək və onları yeniləşdirmək, modernləşdirmək, daha yeni quruluş və üsullar yaratmaq.
- Sosial sferanın idarəetmə prosesinin mərkəzləşdirilmiş üsulundan qaçmaq, ölkə, ərazi və yerli icra orqanları arasında funksiyaların bölünməsi
- Sosial zəmanət, mədafə və qorunma sistemlərinin mobilliyi
- İnflyasiya şəraitində pul vahidinin real məzmununu saxlamağa yönəlmiş tədbirlər;
- Müxtəlif səviyyələrdə idarəetmə üsul və formalarının razılaşdırılması

43 Birinci dəfə qəbul olunan Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı hansı illəri əhatə edir?

- 2003-2006-cı illər
- 2001-2004-cü illər
- 2002-2005-ci illər
- 2003-2004-cü illər
- 2003-2005-ci illər

44 Azərbaycanda minimum sosial standartlar sisteminin təkmilləşdirilməsi üçün verilən təkliflərə aid deyil

- Aztəminatlı ailələrin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə sosial təminat sisteminin təkmilləşdirilməsi
- Minimum əmək haqqının minimum istehlak büdcəsi ilə əlaqələndirilməsi
- Pensiya təminatı sisteminin müntəzəm olaraq təkmilləşdirilməsi
- Sosial sferanın idarəetmə prosesinin mərkəzləşdirilmiş üsulundan qaçmaq, ölkə, ərazi və yerli icra orqanları arasında funksiyaların bölünməsi;
- Minimum istehlak səbətinin müəyyən olunmasında qiymət amilinin nəzərə alınması

45 Azərbaycanda minimum sosial standartlar sisteminin təkmilləşdirilməsi üçün verilən təkliflərə aiddir

- Regionların inkişafı üzrə Dövlət Proqramlarının həyata keçirilməsi
- Minimum əmək haqqının minimum istehlak büdcəsi ilə əlaqələndirilməsi
- Dövlət Sosial Müdafiə Fondunun ehtiyatlarının artırılması və kadr bazasının genişləndirilməsi
- Sosial sferanın idarəetmə prosesinin mərkəzləşdirilmiş üsulundan qaçmaq, ölkə, ərazi və yerli icra orqanları arasında funksiyaların bölünməsi;
- Minimum istehlak səbətinin müəyyən olunmasının neftin qiyməti ilə əlaqələndirilməsi

46 Qeyd olunanlardan hansı xalqın rifahının tənzimlənmə mexanizminin funksional prinsiplərinə aiddir?

- mövcud olan mütəşəkkil quruluşlardan, üsullardan istifadə etmək və onları yeniləşdirmək, modernləşdirmək, daha yeni quruluş və üsullar yaratmaq.
- Sosial sferanın idarəetmə prosesinin mərkəzləşdirilmiş üsulundan qaçmaq, ölkə, ərazi və yerli icra orqanları arasında funksiyaların bölünməsi
- sosial təminat sahələrindəki aparılan tənzimlənmə prosesi
- müxtəlif idarəetmə subyektləri arasında funksiyaların dəqiq bölünməsi və məhdudlaşdırılması
- inflyasiya şəraitində pul vahidinin real məzmununu saxlamağa yönəlmiş tədbirlər

47 Yoxsulluğun azaldılması istiqamətində 2003-2005-ci illərdə həyata keçirilən Dövlət Proqramı necə adlanır?

- belə Proqram yoxdur
- Yoxsulluğun azaldılmasında neft gəlirlərindən səmərəli istifadə üzrə Dövlət Proqramı
- Azərbaycan Respublikasının regionlarında yoxsulluğun azaldılması üzrə Dövlət Proqramı
- Yoxsulluğun azaldılması üzrə Dövlət Proqramı;
- Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı

48 əmək haqqının tənzimlənməsinin növlərinə aiddir:

- inzibati, bazar, plana uyğun
- inhisar, plan, indekativ
- dövlət, bazar, həmkarlar ittifaqı
- rəqabət, maliyyə, vergi
- strateji, taktiki, operativ

49 əmək haqqının dövlət tənzimlənməsinə daxil deyil:

- əmək haqqına dövlət tərəfindən rayon əmsallarının və əlavələrin təsdiqi
- mükafat sistemlərinin işlənməsi
- minimum əmək haqqının dövlət tərəfindən təsdiqi və artırılması
- əmək haqqının ödənilməsində dövlət zəmanəti
- əmək haqqının vergi yolu ilə tənzimlənməsi

50 əmək haqqı sahəsində dövlətin minimum zəmanətlərin sırasına daxil deyil:

- 1-ci tarif dərəcəsinin səviyyəsi
- növbəti məzuniyyət günlərin minimum miqdarı
- əmək haqqının minimum səviyyəsi
- rayon əmsallarının minimum səviyyəsi
- mükafatın məbləği

51 Gəlirlərin dövlət tənzimlənməsinin vəzifələrinə aid deyil:

- əhalinin innovasiya fəaliyyətini genişləndirmək
- gəlirlərinin bölgüsündə aztəminatlı əhali qruplarının mənafeələrini müdafiə etmək
- gəlirlərin büdcə vasitəsilə yenidən bölgüsünün daha səmərəli yollarını müəyyən etmək
- minimum əmək haqqının səviyyəsini minimum istehlak mal və xidmətlərinin dəyərinə uyğun olaraq müəyyən etmək
- əhalinin istehlakını ən azı yaşayış minimumu büdcəsi səviyyəsində təmin etmək

52 əhalinin gəlirlərinin tənzimlənmə mexanizmində əsas rolu kim oynayır?

- səhmdar



- sahibkar
- işəgötürən
- dövlət
- mülkiyyətçi

53 Gəlirlərin və əmək haqqının dövlət tənzimlənməsi sahəsində birbaşa həyata keçirilən tədbirlərə aid deyil:

- pensiya və müavinətlərin hesablaşma qaydalarının təyin edilməsi
- əməyin ödənilməsində vahid tarif cədvəlinin tətbiqi
- gəlirlərə vergi qoyma dərəcələrinin müəyyən edilməsi
- pul emissiyası
- gəlirlərin indeksasiyası

54 Gəlirlərin və əmək haqqının dövlət tənzimlənməsi sahəsində dolaylı yolla həyata keçirilən tədbirlərə aid deyil:

- tarif-ixtisas sorğu kitabçaları
- əməyin ödənilməsində vahid tarif cədvəlinin tətbiqi
- valyuta məzənnəsinə nəzarət
- kiçik sahibkarlığın inkişafında vergi qoyma üzrə güzəştlər
- pul emissiyası

55 Gəlirlərin və əmək haqqının dövlət tənzimlənməsinin hansı növ tədbirlər mövcuddur?

- iri, orta və kiçik
- aşağı, orta və yuxarı
- cüzi, orta və böyük
- minimum, optimal və maksimum
- qısa, orta və uzun müddətli

56 Gəlirlərin və əmək haqqının dövlət tənzimlənməsinin əsas məqsədi:

- hər kəsin qəbul olunmuş yaşayış minimumundan aşağı olmamaq şərti ilə istehlakın təmin olunması
- məşğul olanların yüksək əmək haqqı ilə təmin olunması
- əhəlinin yüksək həyat səviyyəsinin təmin olunması
- istehlak səbətinin həcminə uyğun minimum əmək haqqının ödənilməsi
- əhəlinin bütün kateqoriyalarına elitər istehlak büdcəsinin tətbiqi

57 Bunlardan hansı Ahıllara sosial xidmət haqqında Qanununda nəzərdə tutulan Yarımstasionar sosial xidmətə daxildir?

- Ahıl adamın fiziki durumu, psixi pozuntusu və digər hallar nəzərə alınmaqla tibbi və sosial reabilitasiya tədbirləri həyata keçirilməsi
- Ahıllara yaşayış yerində sanitariya-gigiyena şəraitinin yarandılması
- Ahılların qida qəbul edilməsinə, digər məişət xidmətinin göstərilməsinə köməklik, tibbi yardım və onların tibb müəssisəsinə müşayət olunması;
- Qohumları ahıllara qulluq edə bilmədikləri halda tibbi-sosial ekspert komissiyasının qərarına əsasən onların sosial xidmət müəssisələrində yerləşdirilməsi
- Ahıllara dərman vasitələrinin, zəruri ərzaq və əsas tələbat mallarının almağa kömək göstərmək

58 Aşağıdakı tədbirlərdən hansı əlillərin ictimai həyatda iştirakı ilə bağlı məsələlərin həllinə aid deyil:

- əlillərin müəyyən növ əmək fəaliyyətilə məşğulluğunun təmin olunması
- əlil əməyi tətbiq edən müəssisə və təşkilatlara uyğun güzəştlərin verilməsi
- əlillər üçün xüsusi iş yerlərinin yaradılması

- əlillər üçün iş yerləri üzrə kvot müəyyən edilməsi, bu sahədə işverənlərin məsuliyyətinin artırılması
- əlillərin evdə müalicəsi

59 əlillərin sosial müdafiə fondunun büdcəsi hansı vəsaitlər hesabına formalaşır?

- vergilər hesabına
- respublika büdcəsinin vəsaiti, ayrı-ayrı təşkilatların, əmək kollektivlərinin, vətəndaşların ianələri və digər vəsaitlər hesabına
- Neft Fondunu vəsaitləri hesabına
- Dövlət Əmək Müfəttişliyi
- əmək kollektivlərinin, vətəndaşların ianələri hesabına

60 əməyin stimullaşdırılmasının funksiyaları hansılardır:

- Tərbiyələndirmə, idarəetmə, tənzimləmə.
- Mənəvi, tərbiyəvi, sosial, iqtisadi, sosial-psixoloji.
- Aşkarlıq, çeviklik, operativlik, diferensiallıq.
- Pozitiv, neqativ, müsbət, mənfi
- Mükafatlandırma, fərqləndirmə, təltif etmə, təşkil etmə.

61 Sosial müdafiə sistemi sahəsində dövlətin strateji məqsədlərinə aid edilmir?

- aztəminatlı əhali qruplarının maddi vəziyyətinin və həyat şəraitinin əsaslı şəkildə yaxşılaşdırılması
- demoqrafik vəziyyətin yaxşılaşdırılması, əhalinin, xüsusilə, uşaqlar və əmək qabiliyyətli yaşda olan vətəndaşlar arasında ölümün azalması;
- əhalinin sosial müdafiəsi, əməyin, sağlamlığın mühafizəsi, mədəniyyət, təhsil və səhiyyə xidmətlərinin təkmilləşdirilməsi, mənzillə təminat sahəsində vətəndaşların konstitusiyaya hüquqlarının təmin edilməsi
- hamısı hesab edilir
- sosial infrastrukturun kökündən təkmilləşdirilməsi

62 Aşağıdakılardan hansı ölkədə daha təkmil sosial sisteminin inkişaf etdirilməsi üçün məqsədəuyğun hesab edilmir?

- həyat səviyyəsinin yüksəldilməsinə yönələn fəal siyasətin həyata keçirilməsi, əhalinin sosial müdafiəsi, insanlara öz rifahını yaxşılaşdırmaq üçün imkanlarından geniş şəkildə istifadə etmək üçün şəraitin yaradılması
- sosial cəhətdən az müdafiə olunan və əmək qabiliyyətli olmayan əhalinin sosial müdafiəsi mexanizminin inkişaf etdirilməsi;
- əmək bazarına təsir göstərən tədbirlər məşğulluq strukturunun optimallaşdırılması və işsizliyin azaldılması
- hamısı məqsədəuyğun hesab edilir
- vətəndaşın hüquq və təhlükəsizliyinin səmərəli müdafiə sisteminin işlənməsi

63 Azərbaycanda əhalinin həyat səviyyəsinin inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırılması istiqamətində əsas prioritetlərə aid deyil?

- yüksək məhsuldarlı əmək və sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaradılması;
- ölkə əhalisi üçün layiqli yaşayış, əlverişli əmək, məişət və istirahət, təhsil və sağlamlıq şəraitinin yaradılması
- sosial infrastrukturun kökündən təkmilləşdirilməsi
- şəxsi və ictimai tələbatların ödənilməsi üçün istehsal olunan ictimai məhsulun və gəlirlərin ədalətli bölgüsü
- aztəminatlı əhali qruplarının müdafiəsi

64 əhalinin sosial müdafiəsi sahəsində dövlətin strateji məqsədlərinə aşağıdakılardan hansı daxil deyil?

- Aztəminatlı əhali qruplarının maddi vəziyyətinin və həyat şəraitinin əsaslı şəkildə yaxşılaşdırılması
- ailənin, qadınların, uşaqların və gənclərin sosial təminatın və hüquqlarının genişləndirilməsi
- əhalinin sosial müdafiəsi, əməyin, sağlamlığın mühafizəsi, mədəniyyət, təhsil və səhiyyə xidmətlərinin təkmilləşdirilməsi, mənzillə təminat sahəsində vətəndaşların konstitusiyaya hüquqlarının təmin edilməsi

- hamısı daxildir
- sosial infrastrukturun kökündən təkmilləşdirilməsi

65 əmək məhsuldarlığı ilə əhali gəlirləri arasında əlaqə hansı bənddə düzgün göstərilmişdir:

- Əmək məhsuldarlığının artımı məhsul bolluğuna səbəb olur ki, bu da qiymətlərin aşağı düşməsinə, milli pul vahidinin alıcılıq qabiliyyətinin yüksəlməsinə səbəb olur.
- Əmək məhsuldarlığının artımı əmək intensivliyinə səbəb olur.
- Əmək məhsuldarlığının artımı texnika və texnologiyanın inkişafı ilə əlaqədar olaraq əhali məşğulluğuna səbəb olur.
- Əmək məhsuldarlığı əmək ehtiyatlardan istifadəni təkmilləşdirir.
- Əmək məhsuldarlığı işsizliyin aradan qaldırılmasına təkan verir.

66 Azərbaycanda minimum sosial standartlar sisteminin təkmilləşdirilməsi üçün verilən təkliflərə aid deyil:

- Minimum sosial standartlarının müəyyən olunmasında sosial normativlərin və normaların nəzərə alınmasına xüsusi diqqət yetirilməsi
- Minimum istehlak səbətinin müəyyən olunmasında qiymət amilinin nəzərə alınması
- Minimum əmək haqqının minimum istehlak büdcəsi ilə əlaqələndirilməsi
- Aztəminatlı ailələrin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə sosial təminat sisteminin təkmilləşdirilməsi
- inflyasiya şəraitində pul vahidinin real məzmununu saxlamağa yönəlmiş tədbirlər

67 Bunlardan hansı xalqın rifahının tənzimlənmə mexanizminin funksional prinsiplərinə aiddir?

- sosial təminat sahələrindəki aparılan tənzimlənmə prosesi
- müxtəlif idarəetmə subyektləri arasında funksiyaların dəqiq bölünməsi və məhdudlaşdırılması
- Sosial sferanın idarəetmə prosesinin mərkəzləşdirilmiş üsulundan qaçmaq, ölkə, ərazi və yerli icra orqanları arasında funksiyaların bölünməsi
- inflyasiya şəraitində pul vahidinin real məzmununu saxlamağa yönəlmiş tədbirlər
- mövcud olan mütəşəkkil quruluşlardan, üsullardan istifadə etmək və onları yeniləşdirmək, modernləşdirmək, daha yeni quruluş və üsullar yaratmaq.

68 Yoxsulluğun azaldılması ilə əlaqədar həyata keçirilən Dövlət Proqramı necə adlanır:

- Azərbaycan Respublikasının regionlarında yoxsulluğun azaldılması üzrə Dövlət Proqramı
- Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı
- Yoxsulluğun azaldılmasında neft gəlirlərindən səmərəli istifadə üzrə Dövlət Proqramı
- Yoxsulluğun azaldılması üzrə Dövlət Proqramı
- belə Proqram yoxdur

69 Gəlirlərin indeksləşdirilməsi nəyi əks etdirir:

- yaşayış dəyərinin artması nəticəsində əhali gəlirlərində itkinin qarşısını almaq məqsədi ilə həyata keçirilən kompensasiya tədbirləri sistemi
- müəssisənin mənfəətindən tutulmaların azaldılması məqsədi ilə həyata keçirilən tədbirlər sistemi
- vergi dərəcələrinin əhali gəlirləri ilə uzlaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlər sistemi
- dövlət büdcəsi üzrə gəlir və xərclərin tarazlaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlər sistemi
- əhali gəlirlərinə maliyyə sanksiyalarının müəyyən edilməsi məqsədi ilə həyata keçirilən tədbirlər sistemi

70 Bunlardan hansı xalqın rifahının tənzimlənmə mexanizminin funksional prinsiplərinə aiddir?

- Sosial zəmanət, mədafiə və qorunma sistemlərinin mobilliyi
- müxtəlif səviyyələrdə idarəetmə üsul və formalarının razılaşdırılması
- Sosial sferanın idarəetmə prosesinin mərkəzləşdirilmiş üsulundan qaçmaq, ölkə, ərazi və yerli icra orqanları arasında funksiyaların bölünməsi

- inflyasiya şəraitində pul vahidinin real məzmununu saxlamağa yönəlmiş tədbirlər
- mövcud olan mütəşəkkil quruluşlardan, üsullardan istifadə etmək və onları yeniləşdirmək, modernləşdirmək, daha yeni quruluş və üsullar yaratmaq.

71 Həyat tərzi anlayışı nəyi xarakterizə edir?

- insanın yaşayışı üçün zəruri olan maddi və mənəvi nemətlərlə təmin olunmasını
- insanların əmək prosesində, məişətdə, ailədə və ictimai-siyasi həyatda fəaliyyətləri ilə
- insanın inkişafı indeksini müəyyən edən göstəricilər sistemi ilə
- əhalinin məcmu gəlirləri və xərcləri ilə
- gəlirlərin və iqtisadi artımın yüksəlməsinə yönəldilmiş iqtisadi fəaliyyətin nəticəsi ilə

72 Bunlardan hansı xalqın rifahının tənzimlənmə mexanizminin funksional prinsiplərinə aiddir?

- müəyyən konkret əhali qrupunun sosial proqramlarına yönümlülük
- sosial təminat sahələrindəki aparılan tənzimlənmə prosesi
- Sosial sferanın idarəetmə prosesinin mərkəzləşdirilmiş üsulundan qaçmaq, ölkə, ərazi və yerli icra orqanları arasında funksiyaların bölünməsi
- Sosial zəmanət, mədafə və qorunma sistemlərinin mobilliyi
- mövcud olan mütəşəkkil quruluşlardan, üsullardan istifadə etmək və onları yeniləşdirmək, modernləşdirmək, daha yeni quruluş və üsullar yaratmaq.

73 Bunlardan hansı xalqın rifahının tənzimlənmə mexanizminin funksional prinsiplərinə aid deyil?

- müəyyən konkret əhali qrupunun sosial proqramlarına yönümlülük
- hec biri
- müxtəlif səviyyələrdə idarəetmə üsul və formalarının razılaşdırılması
- müxtəlif idarəetmə subyektləri arasında funksiyaların dəqiq bölünməsi və məhdudlaşdırılması.
- mövcud olan mütəşəkkil quruluşlardan, üsullardan istifadə etmək və onları yeniləşdirmək, modernləşdirmək, daha yeni quruluş və üsullar yaratmaq.

74 Bunlardan hansı sosial zəmanət sistemlərinin formalaşması əsas prinsipi deyil?

- Sosial sferanın idarəetmə prosesinin mərkəzləşdirilmiş üsulundan qaçmaq, ölkə, ərazi və yerli icra orqanları arasında funksiyaların bölünməsi
- hec biri
- Sosial zəmanət, mədafə və qorunma sistemlərinin mobilliyi
- dövlətin məşğulluq siyasəti
- mövcud olan mütəşəkkil quruluşlardan, üsullardan istifadə etmək və onları yeniləşdirmək, modernləşdirmək, daha yeni quruluş və üsullar yaratmaq.

75 Minimum əmək haqqının müəyyən edilməsinin əhəmiyyətini əks etdirir:

- orta aylıq əmək haqqının müəyyən edilməsi
- aztəminatlı əhali üçün müavinətlərin müəyyən edilməsi
- vergi dərəcələrinin müəyyən edilməsi
- heç biri
- maliyyə sanksiyalarının müəyyən edilməsi

76 Ailə gəlirlərinin tərkibi hansı bənddə düzgün göstərilmişdir:

- mənfəət, icarə haqları, məhsul satışından əldə edilən gəlirlər
- mənfəət, renta, dividendlər və digər sahibkarlıq gəlirləri
- kompensasiya, vergi yığımları
- sosial transfərlər, torpaq gəlirləri və milli gəlir
- əmək haqqı, sosial müavinətlər, məhsul satışından əldə edilən gəlirlər, mülkiyyət və digər sahibkarlıq gəlirləri

77 Briqadalarda ümumi qazancın bölüşdürülməsi üsulları hansılardır?

- briqada komplektə görə, əməkdə iştirak əmsalına görə, şərti tarif dərəcələrinə görə, işlənilmiş vaxta görə, faktiki icra olunmuş işə görə
- briqada komplektə görə, normalaşdırılmış tapşırığa görə, əməkdə iştirak əmsalına görə, işlənilmiş vaxta görə, şərti tarif dərəcələrinə görə
- normalaşdırılmış tapşırığa görə, əməkdə iştirak əmsalına görə, şərti tarif dərəcəsinə görə, işlənilmiş vaxta görə, faktiki icra olunmuş işə görə
- briqada komplektə görə, əməkdə iştirak əmsalına görə, normalaşdırılmış tapşırığa görə, işlənilmiş vaxta görə, işçilərin dərəcəsinə və faktiki işlənilmiş vaxta görə
- işlənilmiş vaxta görə, faktiki icra olunmuş işə görə, işçilərin dərəcəsinə və faktiki işlənilmiş vaxta görə, şərti tarif dərəcələrinə görə, əməkdə iştirak əmsalına görə

78 Bunlardan hansı sosial zəmanət sistemlərinin formalaşması prinsipidir?

- vergi sistemini təkmilləşdirilməsi
- gəlirlərin yenidən bölüşdürülməsi
- Sosial zəmanət, müdafiə və qorunma sistemlərinin mobilliyi
- hamısı
- sosial təminat sahələrindəki aparılan tənzimlənmə prosesi

79 Sosial zəmanət sistemi dedikdə nə başa düşülür?

- inflyasiya şəraitində pul vahidinin real məzmununu saxlamağa yönəlmiş tədbirlər
- ayrı-ayrı əhali qruplarının müdafiəsi üçün həyata keçirilən proqramlar
- əhəlinin müxtəlif qruplarının qanunla təsdiqlənmiş təminat səviyyələri və formaları
- dövlətin məşğulluq siyasəti
- dövlət tərəfindən gəlirlərin tənzimlənməsi

80 Müasir dövrdə sosial müdafiə sistemi sahəsində dövlətin strateji məqsədlərinə aiddir?

- ölkə əhalisi üçün layiqli yaşayış, əlverişli əmək, məişət və istirahət, təhsil və sağlamlıq şəraitinin yaradılması
- yüksək məhsuldarlı əmək və sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaradılması
- aztəminatlı əhali qruplarının maddi vəziyyətinin və həyat şəraitinin əsaslı şəkildə yaxşılaşdırılması
- yuxarıda göstərilənlərin hamısı aid hesab edilir
- şəxsi və ictimai tələbatların ödənilməsi üçün istehsal olunan ictimai məhsulun və gəlirlərin ədalətli bölgüsü

81 Azərbaycanda əhəlinin həyat səviyyəsinin inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırılması istiqamətində əsas prioritetlərə aid deyil?

- aztəminatlı əhali qruplarının müdafiəsi
- yüksək məhsuldarlı əmək və sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaradılması;
- şəxsi və ictimai tələbatların ödənilməsi üçün istehsal olunan ictimai məhsulun və gəlirlərin ədalətli bölgüsü
- ölkə əhalisi üçün layiqli yaşayış, əlverişli əmək, məişət və istirahət, təhsil və sağlamlıq şəraitinin yaradılması.
- sosial infrastrukturun kökündən təkmilləşdirilməsi

82 Azərbaycan dövləti tərəfindən həyata keçirilən Yoxsulluğun azaldılması və Davamlı İnkişaf Proqramı neçənci illəri əhatə edir?

- 2005-2006-cı illəri
- 2005-2008-ci illəri
- 2005-2007-ci illəri
- 2009-2012-ci illər
- 2008-2010-cu illəri

83 Qeyd edilənlərdən hansı sosial müdafiə sistemi sahəsində dövlətin strateji məqsədlərinə aiddir?

- şəxsi və ictimai tələbatların ödənilməsi üçün istehsal olunan ictimai məhsulun və gəlirlərin ədalətli bölgüsü
- ailənin, qadınların, uşaqların və gənclərin sosial təminatın və hüquqların genişləndirilməsi;
- yüksək məhsuldarlı əmək və sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaradılması
- yuxarıda göstərilənlərin hamısı aid hesab edilir
- yuxarıda göstərilənlərin heç biri

84 Aşağıda göstərilənlərdən hansı sosial müdafiə sistemi sahəsində dövlətin strateji məqsədlərinə aiddir?

- şəxsi və ictimai tələbatların ödənilməsi üçün istehsal olunan ictimai məhsulun və gəlirlərin ədalətli bölgüsü
- ölkə əhalisi üçün layiqli yaşayış, əlverişli əmək, məişət və istirahət, təhsil və sağlamlıq şəraitinin yaradılması
- yüksək məhsuldarlı əmək və sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaradılması
- yuxarıda göstərilənlərin hamısı aid hesab edilir
- sosial infrastrukturun kökündən təkmilləşdirilməsi

85 Bunlardan hansı hazırda sosial müdafiə sistemi sahəsində dövlətin strateji məqsədlərinə aid edilir?

- əməyin, sağlamlığın mühafizəsi, mədəniyyət, təhsil və səhiyyə xidmətlərin təkmilləşdirilməsi, mənzillə təminat sahəsində vətəndaşların konstitusiyaya hüquqların təmin edilməsi
- yüksək məhsuldarlı əmək və sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaradılması
- ölkə əhalisi üçün layiqli yaşayış, əlverişli əmək, məişət və istirahət, təhsil və sağlamlıq şəraitinin yaradılması
- yuxarıda göstərilənlərin hamısı aid hesab edilir
- şəxsi və ictimai tələbatların ödənilməsi üçün istehsal olunan ictimai məhsulun və gəlirlərin ədalətli bölgüsü

86 əhalinin sosial müdafiəsi sahəsində dövlətin strateji məqsədlərinə aşağıdakılardan hansı daxil deyil?

- Aztəminatlı əhali qruplarının maddi vəziyyətinin və həyat şəraitinin əsaslı şəkildə yaxşılaşdırılması
- yüksək məhsuldarlı əmək və sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaradılması
- əhalinin sosial müdafiəsi, əməyin, sağlamlığın mühafizəsi, mədəniyyət, təhsil və səhiyyə xidmətlərin təkmilləşdirilməsi, mənzillə təminat sahəsində vətəndaşların konstitusiyaya hüquqların təmin edilməsi
- hamısı daxildir
- sosial infrastrukturun kökündən təkmilləşdirilməsi

87 Bunlardan hansı əhalinin sosial müdafiəsi sahəsində dövlətin strateji məqsədlərinə daxil deyil?

- şəxsi və ictimai tələbatların ödənilməsi üçün istehsal olunan ictimai məhsulun və gəlirlərin ədalətli bölgüsü
- aztəminatlı əhali qruplarının maddi vəziyyətinin və həyat şəraitinin əsaslı şəkildə yaxşılaşdırılması
- əhalinin sosial müdafiəsi, əməyin, sağlamlığın mühafizəsi, mədəniyyət, təhsil və səhiyyə xidmətlərin təkmilləşdirilməsi, mənzillə təminat sahəsində vətəndaşların konstitusiyaya hüquqların təmin edilməsi
- hamısı daxildir
- sosial infrastrukturun kökündən təkmilləşdirilməsi

88 Bunlardan hansı Ahıllara sosial xidmət haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan Stasionar sosial xidmət ə daxildir?

- Ahıl adamın fiziki durumu, psixi pozuntusu və digər hallar nəzərə alınmaqla tibbi və sosial reabilitasiya tədbirləri həyata keçirilməsi
- Ahıllara yaşayış yerində sanitariya-gigiyena şəraitinin yaradılması
- Ahılların qida qəbul edilməsinə, digər məişət xidmətinin göstərilməsinə köməklik, tibbi yardım və onların tibb müəssisəsinə müşayət olunması;
- Qohumları ahıllara qulluq edə bilmədikləri halda tibbi-sosial ekspert komissiyasının qərarına əsasən onların sosial xidmət müəssisələrində yerləşdirilməsi;
- Ahıllara dərman vasitələrinin, zəruri ərzaq və əsas tələbat mallarının almağa kömək göstərmək

89 Müasir dövrdə bunlardan hansı sosial müdafiə sistemi sahəsində dövlətin strateji məqsədlərinə aid edilmir?

- hamısı aid hesab edilir
- əhalinin sosial müdafiəsi, əməyin, sağlamlığın mühafizəsi, mədəniyyət, təhsil və səhiyyə xidmətlərinin təkmilləşdirilməsi, mənzillə təminat sahəsində vətəndaşların konstitusiyaya hüquqlarının təmin edilməsi
- aztəminatlı əhali qruplarının maddi vəziyyətinin və həyat şəraitinin əsaslı şəkildə yaxşılaşdırılması
- sosial infrastrukturun kökündən təkmilləşdirilməsi
- demoqrafik vəziyyətin yaxşılaşdırılması, əhalinin, xüsusilə, uşaqlar və əmək qabiliyyətli yaşda olan vətəndaşlar arasında ölümün azalması;

90 Ahıllara sosial xidmət haqqında Qanuna əsasən ahıllara sosial-məsləhət yardımının hansı qurumlar həyata keçirə bilər?

- dövlət, bələdiyyə və özəl müəssisələr tərəfindən həyata keçirilə bilər
- dövlət və bələdiyyə orqanları tərəfindən həyata keçirilə bilər 2008-2015-ci illər
- dövlət və özəl müəssisələr tərəfindən həyata keçirilə bilər
- yalnız dövlət həyata keçirə bilər
- bələdiyyə orqanları və özəl müəssisələr tərəfindən həyata keçirilə bilər

91 Azərbaycan dövləti tərəfindən həyata keçirilən sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı necənci illəri əhatə edir?

- 2009-2015-ci illər
- 2008-2015-ci illər
- 2010-2013-cü illər
- 2009-2012-ci illər
- 2012-2015-ci illər

92 Yoxsulluq səviyyəsinin yüksək olması nəyə səbəb olur?

- əhalinin zəruri istehlak məhsulları və xidmət növlərindən istifadə etməsini məhdudlaşdırır
- ölkənin dövlət büdcəsinin gəlir hissəsini artırır
- əhalinin xaricə axımına əngəl yaradır
- ölkənin sosial-iqtisadi inkişafına təkan verir
- ölkədə sosial gərginliyi azaldır

93 Yaşayış minimumu əsasında hansı sosial-iqtisadi göstəricilər müəyyən olunur?

- məşğulluq və işsizlik səviyyələri
- ailədə himayəçilik yükü
- əhalinin iqtisadi fəallıq səviyyəsi
- əmək haqqının və sosial transfertlərin minimum səviyyələri
- işçilərin ixtisas səviyyəsi

94 əmək bazarında maddə ilə işləyənlərin maraqlarını hansı qurum təmsil edir?

- dövlət
- qeyri-kommersiya təşkilatlar
- kommersiya təşkilatlar
- həmkarlar təşkilatları
- işədüzəlmə üzrə aqentliklər

95 İşsizlik hansı göstəricilərin əlaqələndirilməsi əsasında müəyyən olunur?

- əmək qabiliyyətli əhali və işsizlər
- iqtisadi-fəal əhali və məşğul olanlar
- iqtisadi-fəal əhali və işsizlər

- əmək qabiliyyətli əhali və pensiyaçılar
- əmək qabiliyyətli əhali və əlillər

96 İşçi qüvvəsinin qiyməti hansı iki tərəfin qarşılıqlı əlaqənin əsasında yaranır?

- işəgötürən və maddəli işçi
- maddəli işçi və məşğulluq xidməti
- işəgötürən və məşğulluq xidməti
- işəgötürən və təhsil müəssisə
- maddəli işçi və ixtisasartırma təşkilatı

97 İşsizliyin təbii səviyyəsi necə müəyyən olunur?

- friksion və struktur işsizliyin cəmi kimi
- siklik və struktur işsizliyin cəmi kimi
- friksion və siklik işsizliyin cəmi kimi
- gizli və struktur işsizliyin cəmi kimi
- mövsumi və friksion işsizliyin cəmi kimi

98 İşçilərin nümayəndəli orqanı:

- işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqlarını və mənafələrini müdafiə etmək məqsədi ilə birgə yaratdıqları və müvafiq qanunvericilik əsasında fəaliyyət göstərən təşkilat
- ayrı-ayrı qrup vətəndaşların şəxsi hüquqlarını və mənafələrini müdafiə etmək məqsədi ilə yaratdıqları siyasi qurum
- işçilərin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafələrini müdafiə etmək məqsədi ilə yaratdıqları və müvafiq qanunvericilik əsasında fəaliyyət göstərən həmkarlar ittifaqı
- işçilərin və işsizlərin mənafələrini müdafiə etmək və onların sosial müdafiəsi məqsədi ilə yaradılan ictimai cəmiyyət
- ölkədə vətəndaşların hüquqlarını və qanuni mənafələrini müdafiə etmək məqsədi ilə yaratdıqları və müvafiq təbəçiliyə malik olan ictimai təşkilat

99 İşəgötürənlərin nümayəndəli orqanı:

- sahibkarlıq fəaliyyətləri ilə əlaqədar sosial-iqtisadi hüquqlarını və mənafələrini müdafiə etmək məqsədi ilə işəgötürənlər birliyi
- xidməti fəaliyyətlə əlaqədar bir qrup işçilərin sosial-iqtisadi hüquqlarını və mənafələrini müdafiə etmək məqsədi ilə yaratdığı birliyi
- müxtəlif növ fəaliyyətlə əlaqədar insanların sosial-iqtisadi hüquqlarını və mənafələrini müdafiə etmək məqsədi ilə yaratdığı birliklər
- biznes fəaliyyəti ilə əlaqədar vətəndaşların sosial-iqtisadi hüquqlarını və mənafələrini müdafiə etmək məqsədi ilə yaratdıqları birlik
- kommərsiya fəaliyyəti ilə məşğul olan şəxslərin sosial-iqtisadi hüquqlarını və mənafələrini müdafiə etmək məqsədi ilə yaratdıqları qurum

100 əmək bazarında dövlətin funksiyalarına daxil deyil:

- sosial-iqtisadi
- tənzimləmə
- qanunverici
- müdafiə
- təkrar istehsal

101 əmək bazarında dövlətin fəal siyasətinə daxil deyil:

- işədüzəltməyə dəstək
- peşə hazırlığa dəstək
- işsizlərin qeydə alınması



- peşələr üzrə məsləhət
- özünəməşğulluğun inkişafına dəstək

102 əmək bazarının fəallaşması tədbirlərinə aid deyil:

- işçi qüvvəsinin təklifin stimullaşdırılması
- işsizlik müavinətlərin artırılması
- işçi qüvvəsinə tələbin stimullaşdırılması
- regionların inkişafına dəstək
- işçi qüvvəsinin təklif və tələbin uyğunlaşması

103 əmək bazarında passiv siyasətin tədbirlərinə aid deyil:

- işsizlərin qeydə alınması
- işsizlik müavinətlərin ödənilməsi
- işsizlik müavinətin məbləğinin müəyyən edilməsi
- yeni iş yerlərin yaradılması
- işsizlərə natura şəkildə yardımın verilməsi

104 Sosial əməkdaşlıq sisteminin iştirakçılarna aid deyil:

- dövlət
- ev təsərrüfatları
- işəgötürən
- həmkarlar ittifaqı təşkilatları
- mizdlü işçilər

105 Cəmiyyətdə işsizlik səviyyəsinə təsir edən amillərə aiddir:

- istehlak mallarına tələbat
- iş yerlərinin təklifi
- məişət xidmətlərin təklifi
- kadrların ixtisas səviyyəsi
- ilkin tələbatın ödənilməsi

106 İşçi qüvvəsinə tələb və təklifin tarazlaşdırılmasına bilavasitə nə təsir etmir?

- işdən çıxarılan ehtimalı qarşısında olan işçilərin peşə təhsilinin qabaqcadan təşkil edilməsi
- işçilərlə işəgötürənlərin arasında sosial-əmək münasibətlərinin təkmilləşdirilməsi
- boş iş yerləri haqqında vahid informasiya bazasının yaradılması
- işsizlik müavinətinin minimum məbləğinin artırılması və onun mərhələlərlə minimum yaşayış standartlarına çatdırılması
- sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qrupları üçün yeni iş yerlərinin yaradılması

107 Məşğulluq xidməti orqanlarına müraciət edən vətəndaşlara daxil deyil:

- iş yerini dəyişmək və yeni işə düzəlmək arzusunda olmayanlar
- bağladığı iş müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar işə düzəlmək üçün müraciət edənlər
- iş yerlərində ixtisara düşəcəklərinin gözlənilməsi olmaları ilə əlaqədar işə düzəlmək üçün müraciət edənlər
- yeni ixtisasa və yaxud ixtisas artırma kurslarına göndəriş almaq ilə əlaqədar işə düzəlmək üçün müraciət edənlər
- əsas işdən boş vaxtlarında işləmək arzusunda olmaları ilə əlaqədar işə düzəlmək üçün müraciət edənlər

108 İşsizliyə görə müavinət alanlar:

- 15 yaşına çatmış, məişət xidmətində məşğul olan və əlavə pul vəsaiti olmayan vətəndaşlar
- 15 yaşına çatmış, müxtəlif fəaliyyət növü ilə məşğul olan vətəndaşlar

- 15 yaşına çatmış, məşğulluq xidmətində qeydə alınmış və işsiz statusu olan vətəndaşlar
- 15 yaşına çatmış, hərbi xidmətində qeydə alınmış və orta təhsili olan vətəndaşlar
- 15 yaşına çatmış, hərbi xidmətində qeydə alınmış və orta təhsili olan vətəndaşlar

109 İş qüvvəsinin təklifi və ona olan tələb arasındakı nisbətə təsir edən amillərə aid olunmur:

- işçi qüvvəsinin potensialı
- əmək bazarının konyukturası
- işçinin psixo-fizioloji vəziyyəti
- ölkənin sosial-iqtisadi inkişafı
- iş qüvvəsinin dəyəri və qiyməti

110 İş qüvvəsinin təklifini müəyyən edən göstəricilərə daxil deyil:

- əhalinin ümumi sayı
- bir işçi tərəfindən il ərzində işlənmiş saatların orta miqdarı
- iqtisadi fəal əhalinin payı
- işçinin ailə üzvlərinin sayı
- əməyin kəmiyyəti, keyfiyyəti və ixtisaslaşması

111 İşçi qüvvəsinin təklifinin artmasına təsir edən amillərin sırasına daxil olunmur:

- əmək ehtiyatlarının sayını müəyyən edən demoqrafik amillər
- əmək ehtiyatlarına daxil olan müxtəlif demoqrafik və etnik qrupların iqtisadi fəallıq səviyyəsi
- əmək proseslərinin təkmilləşdirilməsi
- məşğulluq növünün dəyişilməsində mobillik
- əmək qabiliyyətli əhalinin immiqrasiyası

112 İşçi qüvvəsinə olan tələbata təsir edən amillərin sırasına daxil deyil:

- işçilər arasında sosial-əmək münasibətlərin inkişafı
- əmək haqqının səviyyəsi
- işçilərin istehsal etdiyi əmtəə və xidmətlərə olan tələbatın həcmi
- iqtisadi siklin fazası
- istehsal prosesində texniki vasitələrin və işçi qüvvəsinin bir-birini əvəz etmə dərəcəsi

113 Məşğulluğun səmərəliliyini əks etdirən göstəricilərin sırasına daxil deyil<sup>^</sup>

- əmək fəaliyyətində iştirak etmə səviyyəsinə görə əmək ehtiyatlarının bölgüsündəki nisbət
- əmək ehtiyatlarının formalaşması
- əmək qabiliyyətli əhalinin məşğulluq səviyyəsi
- peşə-ixtisas əlamətlər üzrə işçilərin bölgüsünün strukturu
- iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə işçilərin bölgüsünün strukturu

114 Aşağıda verilənlərdən hansı real əmək haqqı indeksi ifadə edir?

- Əmək haqqı fondunun işçilərin sayına nisbəti kimi
- Məhsul həcmi indeksinin işçilərin sayına nisbəti kimi
- Nominal əmək haqqı indeksi ilə məhsulun qiyməti indeksinin cəmi kimi
- Nominal əmək haqqı indeksinin əmtəə və xidmətlərin qiymət indeksinə nisbəti kimi
- Əmtəə və xidmətlərin qiymət indeksinin nominal əmək haqqı indeksi ilə hasili kimi

115 Qeyd edilənlərdən hansı əməyin ödənilməsinin əsas funksiyalarına aid deyil?

- təkrar istehsal
- stimullaşdırma

- idarəetmə
- tənzimləmə
- qiymətləndirmə

116 Aşağıda verilən hansı bənd tarif sisteminin əsas ünsürlərini xarakterizə edir?

- tarif cədvəli, əmək haqqı, əməyin normalaşdırılması
- tarif-ixtisas sorğu kitabçaları, əmək haqqı, əməyin reduksiyası
- tarif maaşları, mükafat, əməyin təşkili
- əmək normaları, mükafat, tarif jədvəli
- tarif cədvəli, tarif maaşları, tarif-ixtisas sorğu kitabçaları

117 Müasir dövrdə gəlirlərin və əmək haqqının dövlət tənzimlənməsi dedikdə əsasən nə başa düşülür?

- orta əmək haqqının tənzimlənməsi
- müxtəlif əhali qruplarının differensiyalaşdırılmış vergiqoymaya cəlb olunan gəlirlərinin büdcə vasitəsilə yenidən bölgüsü
- minimum əmək haqqının dövlət tərəfindən müəyyən edilməsi
- gəlirlərin ədalətli bölgüsü yolu ilə əhəlinin ictimai məhsuldan pay almaq hüquqlarının təmin olunması
- sosial yardımların hər il artırılması

118 Aşağıdakı bəndlərdən hansında alə gəlirlərinin tərkibi düzgün göstərilmişdir?

- mənfəət, renta, dividendlər və digər sahibkarlıq gəlirləri
- sosial transfertlər, torpaq gəlirləri və milli gəlir
- əmək haqqı, sosial müavinətlər, məhsul satışından əldə edilən gəlirlər, mülkiyyət və digər sahibkarlıq gəlirləri
- kompensasiya, vergi yığımları
- mənfəət, icarə haqları, məhsul satışından əldə edilən gəlirlər

119 2014- cü ildə Azərbaycana adambaşına düşən ÜDM-in həcmi nə qədər olub?

- 6264,1 manat
- 8000 manat
- 7344,5 manat
- 11532,5 manat
- 6300 manat dan artıq

120 Sosial transfertlər dedikdə nə başa düşülür?

- dövlət tərəfindən əvəzsiz qaydada əhaliyə pul və natural formada ödənilən vəsaitlər
- işəgötürən tərəfindən maddəli işçiyə ödənilən pul vəsait
- müəssisə tərəfindən işçiyə ödənilən əmək haqqı
- əmək fəaliyyəti nəticəsində əldə edilən vəsait
- sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilən gəlirlər

121 Sosial transfertlərin ödənilməsində əsas məqsəd nədir?

- işçilərin öz iş qüvvəsinin təkrar istehsalını təmin etmək
- əhəlinin əmək miqrasiyasını gücləndirmək
- əhəlinin sosial müdafiəsinin və həyat səviyyəsinin yüksəldilməsini təmin etmək
- işçinin asudə vaxtından səmərəli istifadə etmək
- işçinin əmək şəraitini yaxşılaşdırmaq

122 Sosial transfertlər sisteminin əsas vəzifələrinə aid deyil:

- əhəlinin sosial cəhətdən əhəmiyyətli xidmətlərlə təmin edilməsi

- əhalinin kəmiyyət və keyfiyyət cəhətdən təkrar istehsalının təmin olunması
- işləyən və işləməyən vətəndaşların maddi təminatında fərqin azalması
- işçiyə yüksək səviyyədə əmək haqqının ödənilməsi
- işlə təmin olunma sahəsində yaranan neqativ halların əhalinin gəlirlərinə təsirinin azalması

123 Sosial transfertlər sisteminə aid deyil:

- mükafat
- stipendiya
- təqaüd
- güzəşt
- müavinət

124 Sosial transfertlərin əsas qrupları:

- pensiya, sosial yardım və güzəşt
- stipendiya, müavinət və sığorta
- sosial yardım, sosial zəmanətlər və sosial sığorta
- sosial sığorta, dividend və pensiya
- kompensasiya, güzəşt və sosial zəmanət

125 Sosial zəmanət sisteminin formalaşmasının mühüm prinsiplərinə daxil deyil:

- əməyin ödənilməsi sahəsində müəssisələrin müstəqilliyi
- sosial zəmanətin müdafiə sisteminin mobilliyi
- vətəndaşlara onların əmək qabiliyyətinə uyğun sosial zəmanətlərin verilməsi
- sosial siyasətin həyata keçirilməsində ərazi və yerli icra strukturlarının funksiya bölgüsü
- sosial zəmanət sisteminin vaxtaşırı yeniləşdirilməsi

126 Sosial zəmanətlər kimə təqdim olunur?

- uşaq ailələrə
- bütün əhaliyə
- tək analara
- yeniyetmələrə
- ahıl insanlara

127 Minimum dövlət sosial standartlarının vəzifələrinə aid deyil:

- əhalinin sosial müdafiəsini, onun ən vacib mal və xidmətlərə olan tələbatını ödəmək
- mövcud maliyyə vəsaitləri öncül sosial siyasət istiqamətlərinə yönəltmək
- təminatlı sosial ödəmələrin normativ baxımdan əsaslandırmaq
- cəmiyyətdə sosial sabitliyi təmin etmək
- əhalinin məşğulluğunu təmin etmək

128 Ünvanlı dövlət sosial yardım sahəsində əsas anlayışlar sırasına aid deyil:

- yaşayış minimumu
- ailə
- ehtiyac meyarı
- yüksək təminatlı ailə
- aztəminatlı ailə

129 Sosial yardım kimə verilir?

- bütün yaşlı əhali qrupuna

- pensiya yaşına çatmış əhaliyə
- əmək fəaliyyəti ilə məşğul olmayan əhaliyə
- bütün az yaşlı əhali qrupuna
- sosial yardıma ehtiyacı olan və bu müəyyən olunduqdan sonra əhalinin yalnız sosial cəhətdən imtiyazlı kateqoriyalarına

130 Sosial sığortalanmanın istiqamətlərinə aid deyil:

- işsizliklə bağlı
- tibbi sığorta
- əmlakla bağlı
- istehsalatda bədbəxt hadisələrlə bağlı
- pensiya yaşına çatmaqla əlaqədar

131 Sosial transfertlərlər kim tərəfindən ödənilir?

- sahibkar
- dövlət
- mülkiyyətçi
- həmkarlar ittifaqı
- işçi

132 Sosial transfertlərlər hansı formada ödənilir?

- pul və natura
- natura və faiz
- pul və faiz
- natura və aksiz
- faiz və rüsum

133 Sosial transfertlərlərin ödənilmə müddətinə görə hansı formaları mövcuddur?

- mütləq və nisbi
- aylıq və rüblük
- daimi və mövsümi
- müntəzəm və birdəfəlik
- aylıq və illik

134 Azərbaycanda mövcud olan sosial müavinətlər sisteminə daxil deyil:

- yetim və valideyn himayəsəndən məhrum olunmuş uşaqların qəyyumlarına müavinət
- ailə başçısının itirilməsinə görə müavinət
- əhalinin adambaşına düşən ÜDM-un payı,
- uşağın doğulmasına görə ailələrə verilən müavinət
- uşaqılı ailələrə aylıq müavinət

135 Sosial sığortanın neçə forması mövcuddur?

- 5
- 3
- 2
- 6
- 4

136 Sosial sığortanın formalarına aiddir:

- məcburi və könüllü
- ümumi və xüsusi
- birbaşa və dolayı
- əsas və əlavə
- mütləq və nisbi

137 Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığortanın neçə prinsipi var?

- 2
- 4
- 3
- 6
- 5

138 Sosial sığortanın prinsiplərinə aid deyil:

- sosial sığortanın munt zəmliyin dövlət təminatı;
- sosial sığortanın isçilərə əmək qabiliyyətinin itirildiyi hər bir halda təminat verməsi;
- sosial sığortanın umumiliyi;
- sosial sığortanın differensiasiyası
- dövlət sosial sığortasının məcburiliyi;

139 Sosial sığortanın istirakçılarına kimlər aiddir?

- sığortacı, sığortaedənlər və sığortaolunanlar
- əmək bazarın subyektləri, sığortaedənlər və işsizlər
- sığortacı, icraçı və təşkilatçı
- sığortaedənlər, mülkiyyətçi və icraçı
- işəgötürənlər, maddəli işçilər və sığortaolunanlar

140 Sığorta riski dedikdə nə başa düşülür?

- sığorta hadisəsinin baş vermə ehtimalı
- sığorta təşkilatların gəlirin itirilməsi ehtimalı
- sığorta ödəmələrin köçürülməsi
- sığortaolunanların say dinamikası
- sığorta hadisələrin baş vermə dövrü

141 Aşağıda qeyd edilənlərdən hansı gəlirlərin və əmək haqqının tənzimlənməsinin dövlət mexanizminə aid deyil?

- ilkin bölgü, yəni əməyin ödənilməsi, əhalinin və müəssisələrinin digər gəlirlərin əldə edilməsi
- əhalinin istehlakını ən azı yaşayış minimumu büdcəsi səviyyəsində təmin etmək
- dövlət büdcəsi, vergi qoyma və transfert sistemləri vasitəsilə gəlirlərin yenidən bölgüsü;
- yuxarıda göstərilənlərin hamısı aiddir
- əhaliyə xidmət göstərilməsi və müvafiq əməliyyatların həyata keçirilməsi yolu ilə son bölgü

142 Göstərilənlərdən hansı müasir dövrdə əhalinin gəlirlərinin dövlət tənzimlənməsinin metodlarına aiddir?

- əmək haqqı
- institusional
- büdcə
- qanunverici

bölgü

143 Bu qeyd edilənlərdən hansı bazar iqtisadiyyatı ilə inkişaf edən əhalinin gəlirlərinin dövlət tənzimlənməsinin metodlarına aid edilmir?

- inzibati  
 iqtisadi  
 büdcə  
 razılaşma  
 qanunverici

144 Müasir dövrdə əhalinin gəlirlərinin dövlət tənzimlənməsinin alətlərinə aşağıda verilənlərdən hansılar aid deyil?

- sosial transfertlər  
 gəlirlərin indeksləşməsi və kompensasiyası  
 cəmi gəlirlərə mütərəqqi vergiqoyma  
 sosial tərəfdaşlıq sistemi  
 əməyin ödənilməsinin təşkili

145 Qeyd olunanlardan hansı müasir iqtisadi sistemlərdə əhalinin gəlirlərinin dövlət tənzimlənməsinin alətlərinə aid edilir?

- vergiqoyma üzrə güzəştlər  
 büdcə gəlirlərinin tənzimlənməsi  
 ixracın stimullaşdırılması  
 tarif sisteminin təkmilləşdirilməsi  
 əməyin ödənilməsinin təşkili

146 Azərbaycanda bu qeyd edilənlərdən hansı əhalinin gəlirlərinin dövlət tənzimlənməsinin formalarına aid deyil?

- vergi  
 büdcə  
 sosial transfertlər  
 institusional  
 bölgü

147 Bunlardan hansı bazar iqtisadiyyatı şəraitində əhalinin gəlirlərinin dövlət tənzimlənməsinin metodlarına aid edilir?

- institusional  
 bölgü  
 razılaşma  
 büdcə  
 əmək haqqı

148 Aşağıdakılardan hansı azad bazar iqtisadiyyatının mövcud olduğu ölkələrdə gəlirlərin dövlət tənzimlənməsinin vəzifələlərinə daxil edilmir?

- mövcud sosial transfertlər sistemini təkmilləşdirmək  
 sosial yardımların hər il artırılması  
 əhalinin istehlakını ən azı yaşayış minimumu büdcəsi səviyyəsində təmin etmək  
 gəlirlərinin bölgüsündə aztəminatlı əhali qruplarının mənafələrini müdafiə etmək  
 gəlirlərin büdcə vasitəsilə yenidən bölgüsünün daha səmərəli yollarını müəyyən etmək

149 Bazar iqtisadiyyatı ilə inkişaf edən ölkələrdə bu qeyd edilənlərdən hansı gəlirlərin dövlət tənzimlənməsinin vəzifələlərinə daxil deyil?

- gəlirlərin və əmək haqqının tənzimlənməsi məqsədilə onlara vergi qoymada şəffaflığı təmin etmək
- əlavə dəyər vergisinin dərəcəsinin hər il aşağı salınması
- əhalinin istehlakını ən azı yaşayış minimumu büdcəsi səviyyəsində təmin etmək
- gəlirlərinin bölgüsündə aztəminatlı əhali qruplarının mənafelərini müdafiə etmək
- minimum əmək haqqının səviyyəsini minimum istehlak mal və xidmətlərinin dəyərində uyğun olaraq müəyyən etmək

150 Bunlardan hansı əhalinin maddi təminatının göstəricisinə daxil deyil?

- Əhalinin yoxsulluq göstəriciləri
- Əhalinin pensiya təminatının göstəriciləri
- Sosial gərginlik
- Əhalinin yaşayış səviyyəsi
- Ev təsərrüfatlarının gəlirləri

151 Minimum istehlak büdcəsi haqqında Azərbaycan Respublikasının qanununu neçənci ildə qəbul edilmişdir?

- 1990-cı il
- 1995-ci il
- 1992-ci il
- 2000-ci il
- 1998-ci il

152 əgər vətəndaşın gəliri orta əmək haqqının 40%-ni təşkil edirsə və o, adi məişət əşyaları əldə edə bilmirsə, ancaq onun yemək və mənzil haqqının ödənilməsi üçün kifayət qədər vəsaiti varsa, hansı kateqoriyaya aid edilir?

- O, təminatlı hesab edilir
- O, gəlirsiz hesab edilir
- O, orta səviyyəli hesab edilir
- O, fiziki aclıq həddində hesab edilir
- O, yoxsul hesab edilir

153 Həyat şəraiti anlayışı nəyi xarakterizə edir?

- insanın yaşayışı üçün zəruri olan maddi və mənəvi nemətlərlə istehlakı başa düşülür
- insanların əmək prosesində, məişətdə, ailədə və ijtimai-siyasi həyatda fəaliyyətləri başa düşülür
- insanın inkişafı indeksini müəyyən edən göstəricilər sistemi başa düşülür
- əhalinin həyat fəaliyyətinin bilavasitə, obyektiv cəhətləri, yəni məşğulluq, əməyin ödənişi və sair başa düşülür
- gəlirlərin və iqtisadi artımın yüksəlməsinə yönəldilmiş iqtisadi fəaliyyətin nəticəsi başa düşülür

154 Bunlardan hansı həyat səviyyəsini şərtləndirən amillərin sırasına daxildir?

- əhalinin gəlirinin səviyyəsi, maddi rifahı, istehlakın həcmi
- əmək qabiliyyətli əhalinin məşğulluğu
- əhalinin mənzillə təmin olunması
- səhiyyənin, təhsilin və mədəni-məişət xidmətinin səviyyəsini, sığorta.
- maddi, mənəvi nemətlər və xidmət göstəriciləri

155 Qeyd edilənlərdən hansı hansı həyat səviyyəsinin inteqral göstəricisinə daxil deyil?

- Makroiqtisadi göstəricilər



- Əhalinin iqtisadi fəallıq göstəriciləri
- Demografik göstəricilər
- Əhalinin pensiya təminatının göstəriciləri
- Ev təsərrüfatlarının gəlirlərini göstərən göstərici

156 Hansı qrup göstəriciləri həyat səviyyəsinin daha ümumi xarakteristikasını verir?

- maddi sərvətlərin istekləri və xidmətin səviyyəsini xarakterizə edən cinsi göstəricilər
- sintetik dəyər göstəriciləri
- əhalinin sosial qrupları və ərazi üzrə təhlilində istifadə olunan nisbi göstəricilər
- heç biri
- milli gəlirdə istehlak fondlarının kəmiyyəti ilə bağlı göstəricilər

157 əməyin ödənilməsində əsas obyektiv bazar amillərə aid deyil:

- mənfəət
- dövlətin siyasəti
- rəqabət
- əmək vasitələrinin qiymətləri
- işçi qüvvəsinin qiyməti

158 əməyin ödənilməsində əsas subyektiv amillərə aid deyil:

- dövlət tənzimlənməsi
- əmək bazarının konyukturasi
- müəssisədaxili tənzimlənmə
- sosial əməkdaşlıq sistemi
- həmkarlar ittifaqı tərəfindən tənzimlənmə

159 əmək haqqının artırılması məqsədilə həmkarlar ittifaqı hansı vasitədən istifadə etmir:

- iş vaxtının qısaldılması hesabına əmək bazarında təklifin məhdudlaşdırılması
- məşğulluğun inkişafını təmin edən istehsal sahələrinin genişlənməsinə dəstək
- əməyə tələbin artırılması istiqamətində təbliğatın aparılması
- vergi dərəcələrinin ardıcıl qaydada azaldılması
- işsizliyin artırılmasına və əməyin ödənilməsinin aşağı düşməsinə səbəb olan istehsalın inhisarçılığına qarşı mübarizə

160 əlavə əmək haqqının səciyəvi xüsusiyyəti:

- müntəzəmlik
- daimilik
- qeyri-müntəzəmlik
- mütənasiblik
- sabitlik

161 Müəssisənin gəlirində işçilərin iştirakı necə müəyyən olunur?

- gəlirdən faiz formasında işçilərə pul ödəmələri
- əlverişsiz əmək şəraitinə görə işçilərə kompensasiyalar
- müəssisə tərəfindən işçilərə verilən kreditlər
- innovasiya nailiyyətlərinə görə qonorar
- işçilərə ezamiyyət vəsaitlərinin ödənilməsi

162 Bazar iqtisadiyyatı şəraitində yüksək əmək haqqı nədən asılıdır?

- minimum əmək haqqının səviyyəsindən
- istehlak səbətindən
- əmək məhsuldarlığından
- əmək şəraitindən
- istehsal xərclərindən

163 Aşağıdakılardan hansı həyat səviyyəsinin inteqral göstəricisinə daxildir?

- Ev təsərrüfatlarının gəlirləri
- Əhalinin iqtisadi fəallıq göstəriciləri
- Əhalinin yaşayış səviyyəsi
- Əhalinin yoxsulluq göstəriciləri
- Şəxsi istehlak

164 Bunlardan hansı həyat səviyyəsinin inteqral göstəricisinə daxil deyil?

- Makroiqtisadi göstəricilər
- Əhalinin iqtisadi fəallıq göstəriciləri
- Demografik göstəricilər
- Əhalinin yoxsulluq göstəriciləri
- Əhalinin pensiya təminatının göstəriciləri

165 Həyat səviyyəsinin cinsi göstəricilərinə hansı göstəricilər daxil edilir?

- ərzaq məhsullarını və qeyri-ərzaq mallarının istehlakı, uzun müddət istifadə olunan əşyalarla əhalinin təmin olunması, mənzil sahəsi və sair
- sosial müdafiə fondların həcmi, pərakəndə əmtəə dövriyyəsinin həcmi və sair
- milli gəlirin həcmi, milli gəlirdə istehlak fondlarının kəmiyyəti, əhalinin real gəlirləri, işçilərin real əmək haqqı və sair
- əhalinin adambaşına düşən orta aylıq pul gəlirləri
- milli gəlirdə istehlak fondlarının kəmiyyəti

166 Müasir dövrdə həyat tərzini anlayışı nəyi xarakterizə edir?

- insanın yaşayışı üçün zəruri olan maddi və mənəvi nemətlərlə təmin olunması
- insanların əmək prosesində, məişətdə, ailədə və ictimai-siyasi həyatda fəaliyyətləri
- insanın inkişafı indeksini müəyyən edən göstəricilər sistemi
- əhalinin məcmu gəlirləri və xərcləri
- gəlirlərin və iqtisadi artımın yüksəlməsinə yönəldilmiş iqtisadi fəaliyyətin nəticəsi

167 Bunlardan hansı əmək fəaliyyətinin stimullaşdırılmasının funksiyalarına aid deyil?

- iqtisadi
- sosial-psixoloji
- sosial
- tənzimləmə
- heç biri

168 əhalinin pul xərclərinin orta hesabla necə faizini yaşayış sahəsinin alınmasına sərf olunan xərclər təşkil edir?

- 1,2 %
- 1,3 %
- 1,1 %
- 0,6 %
- 0,5 %

169 Aşağıda qeyd olunanlardan hansı biri Cini əmsalını ifadə edir?

- Ölkədə (regionda) müəssisələrin gəlirlərinin diferensiallaşma dərəcəsinə
- Ölkədə (regionda) əhalinin bank əmanətlərinin artma dərəcəsinə
- Gəlirlərin ölkə (region) əhalisi arasında bölgüsündəki bərabərsizliyin dərəcəsinə
- Gəlirlərin bölgüsündə bərabərliyi ifadə edir.
- belə anlayış yoxdur

170 Aşağıda qeyd olunanlardan hansı əhalinin pul gəlirləri və xərcləri balansının xərc hissəsinə daxil edilmir?

- əmtəələrin alınması və xidmətlərin ödənilməsi
- məişət xidmətinin ödənilməsi; təhsilə və səhiyyəyə ayrılan vəsaitlər
- hamısı daxildir
- istirahətə və turizmə sərf olunan vəsaitlər;
- mənzil və kommunal xidmətlərinin ödənilməsi

171 istirahətə və turizmə sərf olunan vəsaitlər;

- ictimai istehlak və fərdi istehlak fondları
- mənfəət və əmək haqqı fondu
- müəssisənin xalis gəliri və sosial ödəmələr
- əmək haqqı fondu və milli gəlir
- sosial müdafiə və fərdi istehlak fondları

172 Aşağıda göstərilənlən ayrılardan hansı ailələr arasında gəlirlərin faktiki bölgüsünü onun bərabər bölgüsündən nə dərəcədə fərqləndiyini göstərən ayridir?

- Torinqvistik ayrısı
- Laffer ayrısı
- Fillips ayrısı
- Tələb ayrısı
- Lorens ayrısı

173 Müasir iqtisadi ədəbiyyatlarda aşağıda qeyd olunanlardan hansı əhalinin pul gəlirləri və xərcləri balansının xərc hissəsinə daxil edilmir?

- nəqliyyət və rabitə xidmətlərinin ödənilməsi
- təhsilə ayrılan vəsaitlər və səhiyyəyə ayrılan vəsaitlər
- heç biri daxil deyil
- hamısı daxildir
- vergilərin, yığımların, rüsumların və s. ödənilməsi

174 əhalinin gəlirlər və xərclər balansının gəlir və xərclər hissəsinin ayrı-ayrı ünsürləri bir-biri ilə necə ələqələndirilir?

- balanslar vaistəsilə
- gəlir və xərclər sistemi vasitəsilə
- tənliklər sistemi vasitəsilə
- inflyasiyanın müəyyən edilməsi vasitəsilə
- istehlak qiymətlərini hesablanması vasitəsilə

175 Gəlirlərin bölgüsünün bazar prinsipinə görə:

- gəlirlərin bölgüsündə bərabərsizlik yoxdur

- nisbi bərabərsizlik mövcuddur
- həddindən artıq bərabərsizlik mövcud olur
- qismən bərabərsizlik mövcuddur
- mütləq bərabərsizlik mövcuddur

176 Sosial partnyorluq nədir:

- əmək bazarında işçi qüvvəsi ilə işverənlərin maraqlarını əks etdirir.
- iş şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutur.
- müəssisə rəhbərliyinin mənafeyini xarakterizə edir.
- əmək kollektivlərində adaptasiyanın səviyyəsini göstərir.
- sosial müdafiənin gücləndirilməsi deməkdir.

177 Funksional tənliklər nəçə cür ola bilər?

- 1 cür
- 3 cür
- 2 cür
- 5 cür
- 4 cür

178 Hesablama göstəricilərinin birbaşa özü ilə bağlı olan tənliklər hansı tənlik hesab olunur?

- Balans tənliyi
- Funksional tənlik
- Riyazi tənlik
- Hec biri
- Optimal tənlik

179 əhalinin pul gəlirləri və xərcləri üzrə balansı bu zaman mühüm rol oynayır

- illik inflyasiyanın əhalinin alıcılıq qabiliyyətinə təsirinin öyrənilməsində
- əhalinin real gəlirlərinin artım tempini və pul dövriyyəsinin dayanıqlığının təyin edilməsində
- gəlir vergisini həcmində proqnozlaşdırılmasında
- orta əmək haqqının müəyyən olunmasında
- işsizlərə ayrılan müavinətlərin həcmində proqnozlaşdırılmasında

180 əhalinin hər nəfərinə düşən real gəlirlər neçə hesablanır?

- ölkənin real gəlir fondunun əhalinin sayına nisbəti
- milli gəlirin sənaye-istehsal heyətinin sayına nisbəti
- ÜDM-un işləyənlərin sayına nisbəti
- milli gəlirin əhalinin ümumi sayına nisbəti
- əmək haqqı fondunun işləyənlərin sayına nisbəti

181 əhalinin pul gəlirləri və xərcləri balansın gəlir hissəsində nələr əks olunur?

- iqtisadi fəal əhalinin hər növ gəlirləri göstərilir
- Əhalinin dövlətdən və ictimai təşkilatlardan daxil olan gəlirləri qeyd olunur
- Əhalinin aylıq əmək haqqı qeyd olunur
- əhalinin bütün təbəqələri üzrə mövcud olan hər növ gəlirləri göstərilir
- Əhalinin müəssisə və idarələrdən daxil olan gəlirlər qeyd olunur

182 əhali (ailələr) arasında gəlirlərin faktiki bölgüsünün onun bərabər bölgüsündən nə dərəcədə fərqləndiyini göstərən əyri hansıdır?

- Lorens əyrisi
- Laffer əyrisi
- Fillips əyrisi
- tələb əyrisi
- Torinqvistik əyrisi

183 əmək fəaliyyətinin stimullaşdırılmasının funksiyalarına aid deyil:

- iqtisadi
- sosial-psixoloji
- sosial
- tənzimləmə
- heç biri

184 Yaşayış sahəsinin alınmasına sərf olunan xərclər əhalinin pul xərclərinin orta hesabla necə faizini təşkil edir?

- 1,5 %
- 0,7 %
- 0,5 %
- 1,8 %
- 2 %

185 Qısamüddətli proqnozlaşdırma necə ili əhatə edir?

- 3-4 il
- 5-7 il
- 5-6 il
- 6-8 il
- 7-9 il

186 Aşağıdakılardan hansı fiskal siyasətə daxil deyil:

- büdcə siyasəti
- vergi siyasəti
- pul-kredit siyasəti
- sosial siyasət
- heç biri

187 Ümumi halda proqnoz hesablamalar əsasən neçə mərhələdə aparılır?

- 3 mərhələdə
- 2 mərhələdə
- 5 mərhələdə
- 4 mərhələdə
- 6 mərhələdə

188 Gəlirlər və xərclər ayrı-ayrılıqda nədə əks olunur?

- büdcədə
- müəssisənin təsərrüfat planında
- illik statistik hesabatlarda
- sosial-iqtisadi proqramlarda
- əhalinin gəlirlər və xərclər balansında

189 Əhalinin gəlirləri və xərcləri balansı tərtib edilərkən, əhalinin pul vəsaitlərinin bir hissəsinin hansı sahələrə ayrılması nəzərə alınmalıdır?

- istehlak mallarına, təhsilə və istirahətə cəkdiyi xərclər
- kommunal və səhiyyə xərcləri
- mənzil-tikinti problemlərinin həllinə, sosial sığortaya, vergi və s. kimi ödəmələr
- istehlak malları, səhiyyə və təhsil xərcləri
- sosial sığortaya və tikintiyə ayırmalar

190 Pul gəlirləri və xərcləri balansı nəyi xarakterizə edir?

- Əhalinin alıcılıq qabiliyyətini, əmək haqqı istehlak qiymətləri arasındakı nisbəti
- Əhali, dövlət və özəl müəssisələr, ticarət və xidmət sahələri arasındakı pul dövriyyəsinə
- Əhalinin pul gəlirlərini və xərclərini
- Real əmək haqqını və istehlak qiymətləri indeksini
- Adambaşına düşən milli gəlirin səviyyəsini

191 Gəlirlər və xərclər balansından əhalinin hansı hissəsinin alıcılıq qabiliyyətinin müəyyən olunmasında əsas hesabat aləti kimi istifadə edilir?

- əhalinin bütün qruplarının
- dövlət müəssisələrində çalışanların
- iqtisadi fəal əhalinin
- əmək haqqı alanların
- işsizlərin

192 Ümumi daxili məhsulun həcmi ilə real gəlirlər arasında əlaqə hansı formadadır?

- şaquli
- birbaşa
- üfüqi
- hec bir əlaqə yoxdur
- dolay

193 Bunlardan hansı əhali gəlirinin istifadəsi strukturuna aiddir: istehlak xərcləri; vergilər və rüsumlar; yığımlar?

- istehlak xərcləri
- yığımlar
- vergilər və rüsumlar
- hec biri
- hamısı

194 Bunlardan hansı istehlak xərclərinə aid deyil: qidalanma; alkoqol içkilər və tütün məmulatları; qeyri-ərzaq məhsulları; xidmətlər ?

- qidalanma;
- xidmətlər
- alkoqol içkilər və tütün məmulatları
- hamısı istehlak xərcləri hesab olunur
- qeyri-ərzaq məhsulları;

195 Yoxsulluq səviyyəsinin artım indikatoru kimi nə çıxış edir?

- əhalinin orta aylıq əmək haqqı

- əhalinin xərclər strukturunda qida məhsullarının payı
- sosial müavinət alanların sayı
- minimum əmək haqqını səviyyəsi
- əhalinin istirahət xərcləri

196 Hansı ailələr yoxsul hesab olunurlar?

- xərclərinin 50%-dən artığı qida məhsullarının payına düşən ailələr
- ölkə üzrə orta ilik gəlirdən aşağı gəliri olan ailələr
- xərclərinin  $\frac{1}{3}$  hissəsi qida məhsullarına payına düşən ailələr
- ailə başçısı minimum əmək haqqını səviyyəsində əmək haqqı alan ailələr
- xərclərinin 10%-ə qədərini qeyri-ərzaq məhsullarına ayıran ailələr

197 Müasir dövrdə gəlirlərin bölgüsündə bazar prinsipinə görə hansısa bərabərsizlik mövcuddurmu?

- mütləq bərabərsizlik mövcuddur
- nisbi bərabərsizlik mövcuddur
- həddindən artıq bərabərsizlik mövcud olur
- qismən bərabərsizlik mövcuddur
- gəlirlərin bölgüsündə bərabərsizlik yoxdur

198 Aşağıda rəqəmlərdən hansı funksional tənliklərin sayını göstərir?

- İki
- Yeddi
- Dörd
- Altı
- Beş

199 Aşağıda qeyd olunanlardan birini funksional tənliklər müəyyən edir?

- xərclərin və gəlirlərin hesablanması metodikasını
- bir dəyişənin digər dəyişənlərdən funksional asılılığını
- əhalinin gəlirlər və xərclər balansının dövrü dəyişməsinə
- xərclərin, yığımların və pul artımının cəminin pul gəlirlərinə bərabərliyini
- xərclərin və gəlirlərin artım tempininin funksional əlaqəsini

200 Bazar iqtisadiyyatı şəraitində aşağıdakılardan hansı sərəncamda qalan gəliri xarakterizə edir?

- əhalinin şəxsi istehlakına və şəxsi yığıma sərf olunan gəlirlərdir
- nominal gəlirlər hesabına əldə edilə biləcək maddi nemətlərin və xidmətlərin miqdarıdır
- ayrı-ayrı şəxslərin və ya sosial qrupların müəyyən dövr ərzində əldə etdiyi pul gəlirləridir
- əhalinin əldə etdiyi pul və natural vasitələrin cəmidir
- əmək haqqı, məvajib və muddla işləyənlərin digər gəlirləridir

201 Müasir dövrdə sosioloqlar sosial partnyorluq dedikdə aşağıdakılardan hansını qeyd edirlər?

- əmək kollektivlərində adaptasiyanın səviyyəsini
- iş şəraitinin yaxşılaşdırılmasını
- müəssisə rəhbərliyinin mənafeyini
- əmək bazarında işçi qüvvəsi ilə işverənlərin maraqlarını
- sosial müdafiənin gücləndirilməsini

202 Müasir iqtisadi ədəbiyyatlarda hansı tənliklər hesablaşma göstəricilərinin birbaşa özü ilə bağlı olan tənliklər hesab olunur?

- Optimal tənlik
- Balans tənliyi
- Riyazi tənlik
- Yuxarıdakılardan hec biri
- Funksional tənlik

203 əhalinin bütün xərclərinin, yığımların və pul artımının cəminin pul gəlirlərinin ümumi məbləği ilə asılılığı balans tənliklərinə əsasən hansı formadadır?

- gəlirin artım tempi xərclərin artım tempini qabaqlayır
- xərclər çoxdur
- gəlirlər çoxdur
- xərclərin artım tempi gəlirlərin artım tempini qabaqlayır
- gəlirlər və xərclər bərabərdir

204 Hansı vaistə ilə əhalinin gəlirlər və xərclər balansının gəlir və xərclər hissəsinin ayrı-ayrı üsürləri bir-biri ilə ələqələndirilir?

- infilyasiyanın müəyyən edilməsi vaistəsilə
- gəlir və xərclər sistemi vasitəsilə
- balanslar vasitəsilə
- tənliklər sistemi vasitəsilə
- istehlak qiymətlərini hesablanması vaistəsilə

205 əmək haqqının iqtisadi təbiəti nədə əks olunur?

- mal və xidmətlərin təkrar istehsalında
- əməyin bölgü və kooperasiyasında
- iş qüvvəsinin təkrar istehsalında
- innovasiya məhsulun təkrar istehsalında
- təbii ehtiyatlarının təkrar istehsalında

206 Tarif maaşı nəyi əks edir?

- minimum əmək haqqını
- nominal gəlirləri
- tarif cədvəli
- müəyyən dərəcə üzrə işçinin əmək haqqını
- yaşayış minimumu

207 İşlərin tarifkasiyası üçün hansı sənəd istifadə olunur?

- Əmək Məcələsi
- Ali Saziş
- vahid tarif-ixtisas sorğu kitabçası
- Fərdi müqavilə
- Kollektiv müqavilə

208 Minimum əmək haqqı hansı növ normativlərə aiddir:

- sosial
- hüquqi
- fiziki
- texniki
- beynəlxalq



209 əmək haqqının tarif sistemində daxil deyil:

- tarif-ixtisas-sorğu kitabçaları
- tarif maaşları
- tarif cədvəli
- mükafat
- əmək haqqına əlavə edilən rayon əmsalları

210 əməyin ödənilməsinin təşkili prinsiplərinə aid deyil:

- əməyin kəmiyyət və keyfiyyətinin nəzərə alınması prinsipi.
- əmək şəraitinin nəzərə alınması prinsipi.
- əməyin intensivliyi prinsipi.
- bərabər əməyə görə bərabər haqqın verilməsi prinsipi.
- işçilərin tərkibinin nəzərə alınması prinsipi.

211 Azərbaycan Respublikasında vahid tarif şəbəkəsinin tətbiqində mülkiyyət formalarının nəzərə alınması:

- nəzərə alınmır
- makrosəviyyədə nəzərə alınır
- nəzərə alınır
- mezosəviyyədə nəzərə alınır
- mikrosəviyyədə nəzərə alınır

212 Azərbaycan Respublikasında vahid tarif şəbəkəsinin əhatə dairəsi:

- müəssisə
- region
- sahə
- bütün ölkə
- şəhər

213 Azərbaycan Respublikasında vahid tarif şəbəkəsi neçə dərəcədə ibarətdir?

- 10
- 16
- 13
- 23
- 19

214 Tarif sisteminin əsas üsürləri:

- tarif cədvəli, əmək haqqı, əməyin normalaşdırılması
- tarif-ixtisas sorğu kitabçaları, əmək haqqı, əməyin reduksiyası
- tarif maaşları, mükafat, əməyin təşkili
- əmək normaları, mükafat, tarif cədvəli
- tarif cədvəli, tarif maaşları, tarif-ixtisas sorğu kitabçaları

215 əmək haqqının təşkili üsürləri:

- əməyin təşkili, əməyin stimullaşdırılması, tarif sistemi
- mükafatlandırma, tarif sistemi, əməyin qiymətləndirilməsi
- əmək haqqının forma və sistemləri, əməyin normalaşdırılması, tarif sistemi
- əməyin ödənilməsi fondu, tarif sistemi, əməyin təşkili

əməyin motivləşdirilməsi, əməyin normalaşdırılması, əmək haqqı fondu

216 əmək haqqının struktur baxımından hansı hissələri mövcuddur?

- əsas və əlavə
- birbaşa və dölayı
- sadə və mürəkkəb
- böyük və kiçik
- yuxarı və aşağı

217 əmək haqqı neçə hissədən ibarətdir

- bir
- üç
- iki
- beş
- dörd

218 əmək haqqının əsas funksiyalarına aid deyil:

- mütənasiblik funksiyası
- stimullaşdırıcı funksiya
- təkrar-istehsal funksiya
- ödəmə qabiliyyətinin formalaşması funksiyası
- mövqe funksiya

219 Minimum əmək haqqı necə xarakter daşıyır?

- tövsiyyəli
- xeyriyyə
- indikativ
- məcburi
- könüllü

220 Minimum əmək haqqı hansı səviyyədə təsdiq olunur?

- dövlət
- əmək kollektivi
- müəssisə
- həmkarlar ittifaqı
- sahibkarlar

221 əmək haqqının hansı səviyyələri qeydə alınır?

- minimum və maksimum
- minimum və orta
- maksimum və optimal
- maksimum və nisbi
- minimum və mütləq

222 Məşğul əhəlinin gəlirlərində əsas gəlir hansıdır?

- renta
- təqaüd
- əmək haqqı
- sosial transfert

müavinət

223 əmək haqqı hansı istehsal amilinin gəlirini təşkil edir?

- əmək  
 sahibkarlıq  
 torpaq  
 kapital  
 mülkiyyət

224 Məşğul olan əhəlinin əsas gəliri hansıdır?

- mülkiyyətdən gəlir  
 ssuda faizi  
 müavinət  
 əmək haqqı  
 aksiyalar

225 Bütün ehtiyacı olan vətəndaşların dövlətdən maddi yardım almaq hüququ əsas insan hüquqlarından biri kimi hansı sənəddə təsbit edilib?

- «İnsan inkişafı indeksi»ndə  
 «Ahillərə sosial xidmət haqqında» Qətnamədə  
 «Yaşayış minimumu haqqında» Qanunda  
 Konstitusiyada.  
 «Ümumdünya İnsan Hüquqları Bəyannaməsi»ndə

226 BMT-nin müəyyən etdiyi İnsan inkişafı indeksi hansı həddlərdə olduqda həyat səviyyəsi aşağı hesab olunur?

- İndeksin qiyməti 0-la 1 arasında olduqda  
 İndeksin qiyməti 0,8-dən aşağı olduqda  
 İndeksin qiyməti 0,5-dən aşağı olduqda  
 İndeksin qiyməti 0-dən aşağı olduqda  
 İndeksin qiyməti 1,3-dən aşağı olduqda

227 BMT-nin təklifilə İnsan inkişafı indeksi həddləri necə müəyyən edilmişdir:

- 1: 2  
 0:0,5  
 0 : 2  
 0: 1  
 1:1,5

228 Bunlardan hansı İnsan inkişafı indeksi ni müəyyən edən əsas göstərici sayılır?

- əhəlinin alıcılıq qabiliyyəti, səhiyyənin vəziyyəti, orta ömür müddəti  
 əhəlinin məşğulluq səviyyəsi, səhiyyənin vəziyyəti, orta ömür müddəti  
 təhsilin səviyyəsi, səhiyyənin vəziyyəti, məjmu gəlirlər  
 əhəlinin alıcılıq qabiliyyəti, siyasi həyata daxil olma, orta ömür müddəti.  
 təhsilin səviyyəsi, gözlənilən ömür uzunluğu, adambahına düşən ümumi daxili məhsul

229 Ümumdünya İnsan Hüquqları Bəyannaməsi nin neçənci maddəsində bütün ehtiyacı olan vətəndaşların dövlətdən maddi yardım almaq hüququ təsbit edilib?

85-ci

- 90-cı
- 28-ci
- 20-ci il
- 25-ci

230 Bunlardan hansı insan inkişafı indeksini müəyyən edən göstəricilərə aid deyil?

- təhsilin səviyyəsi
- nominal əmək haqqı
- orta ömür uzunluğu
- orta aylıq əmək haqqı
- adambaşına düşən ÜDM

231 BMT tərəfindən İnsan inkişafı indeksi neçənci ildən hesablanmağa başlayıb?

- 1985-ci il
- 1990-ci il
- 1988-ci il
- 2000-ci il
- 1998-ci il

232 Minimum istehlak büdcəsinin dəyəri minimum norma üzrə, ən pis halda gündəlik neçə kilokaloriyə bərabər olmalıdır?

- 2800 kilokalori
- 2000 kilokalori
- 2600 kilokalori
- 1900 kilokalori
- 2500 kilokalori

233 Neçə kilokalori qidalanma aclıq həddi sayılır?

- 1800 kilokalori
- 2000 kilokalori
- 2100 kilokalori
- 2500 kilokalori
- 2200 kilokalori

234 Bunlardan hansı fiziki şəxslərin vergiyə cəlb olunan gəlirlərinə aid deyil?

- mizdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlirlər
- vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər
- icarəyə verilən obyektlərdən əldə olunan gəlirlər
- yuxarıda göstərilənlərin hamısı aiddir
- mizdlu işlə əlaqədar əldə edilən gəlirlər

235 Aşağıdakı nəzəriyyələrdən hansı gəlirlərdən tutulan vergi dərəcələri və investisiya fəallığı arasında asılılığı öyrənir?

- tələb-təklif nəzəriyyəsi
- Smit nəzəriyyəsi
- Laffer nəzəriyyəsi
- Fillips nəzəriyyəsi
- Keynes nəzəriyyəsi

236 əhalinin aztəminatlı hissəsinin yaşayış səviyyəsini yüksəltmək üçün 2004-cü ildə Azərbaycanda gəlir vergisi ilə bağlı hansı qərar qəbul olundu?

- Aylıq gəlirin vergi tutulmayan məbləği 150000 AZM-ə qaldırıldı, vergitutma şkalasının sayı 3-ə endirildi və yalnız 2 vergi dərəcəsi (14 və 35%) saxlanıldı.
- Bütçə təşkilatları və yerli özünüidarəetmə orqanları gəlir vergisini ödəməkdən azad edildi.
- Milli və ya xarici valyutanın, həmçinin qiymətli kağızların xaricə aparılması və ya xaricdən gətirilməsi gəlir vergisindən azad edildi.
- Gəlir vergisinin dərəcəsi kənd təsərrüfatı subyektlərində 12%-ə endirildi.
- Azərbaycan Respublikasının Mərkəzi bankı və onun qurumları bütün vergilərdən azad edildi.

237 Aşağıdakılardan hansı minimum dövlət sosial standartlarının müəyyən edilməsinin vəzifələri arasındadır?

- əhalinin sosial müdafiəsini, onun ən vacib maddi və xidmətlərə olan tələbatını ödəmək.
- aztəminatlı ailələrdən tutulan vergilərin azaldılması
- infilyasiyanın aşağı salınması istiqamətində tədbirlərin görülməsi
- əmək haqqının tarif sisteminin təkmilləşdirilməsi
- cəmiyyətin sosial inkişafının tənzimlənməsi

238 Qeyd olunanlardan hansı minimum dövlət sosial standartlarının müəyyən edilməsinin vəzifələri arasındadır?

- infilyasiyanın aşağı salınması istiqamətində tədbirlərin görülməsi
- aztəminatlı ailələrdən tutulan vergilərin azaldılması
- əmək haqqının tarif sisteminin təkmilləşdirilməsi
- maliyyə resurslarını prioritet sosial siyasət istiqamətlərinə yönəltmək.
- cəmiyyətin sosial inkişafının tənzimlənməsi

239 Bunlardan hansı biri minimum dövlət sosial standartlarının müəyyən edilməsinin vəzifələri arasındadır?

- infilyasiyanın aşağı salınması istiqamətində tədbirlərin görülməsi
- əmək haqqının tarif sisteminin təkmilləşdirilməsi
- cəmiyyətin sosial inkişafının tənzimlənməsi
- aztəminatlı ailələrdən tutulan vergilərin azaldılması
- bütçə və bütçədənkənar fondlar hesabına təminatlı sosial ödəmələrin növünü müəyyənləşdirmək

240 Bazar iqtisadiyyatı şəraitində sosial standart dedikdə nə nəzərdə tutulur?

- yaşayış dəyərinin artması nəticəsində əhali gəlirlərində itkinin qarşısını almaq məqsədi ilə həyata keçirilən kompensasiya tədbirləri
- qiymətlərin ümumi səviyyəsinin artırılmasına yönəldilən və özlüyündə pulun alıcılıq qabiliyyətinin uzunmüddətli aşağı düşməsinə əks etdirən davamlı proses
- əhali gəlirlərinə maliyyə sanksiyalarının müəyyən edilməsi məqsədi ilə həyata keçirilən tədbirlər sistemi
- dövlət büdcəsi üzrə gəlir və xərclərin tarazlaşdırılması məqsədi ilə həyata keçirilən proses
- hər hansı əhali qrupu tərəfindən özü üçün qəbul olunmuş hesab edilən müxtəlif nemətlərin istehlakının formalaşmış səviyyəsi

241 Bunlardan hansı sosial zəmanət sisteminin formalaşmasının mühüm prinsipləri arasındadır?

- əmək haqqının tarif sisteminin təkmilləşdirilməsi
- aztəminatlı ailələrdən tutulan vergilərin azaldılması
- vətəndaşların konstitusiyə hüquqların şərtsiz yerinə yetirilməsi
- infilyasiyanın aşağı salınması istiqamətində tədbirlərin görülməsi
- cəmiyyətin sosial inkişafının tənzimlənməsi

242 Müasir dövrdə dünya təcrübəsində hansı yoxsulluq həddləri fərqləndirilir?

- minimum və maksimum yoxsulluq həddi
- real və nominal yoxsulluq həddi
- mütləq və nisbi yoxsulluq həddi
- funksional və nominal yoxsulluq həddi
- pozitiv və neqativ yoxsulluq həddi

243 Qeyd olunanlardan biri sosial zəmanət sisteminin formalaşmasının mühüm prinsiplərinə daxil deyil?

- sosial müdafiənin və sosial xidmətlərin ümumi xarakter daşması
- əhalinin bütün sosial təbəqə və qruplarına bərabər zəmanətlərin təqdim edilməsi
- vətəndaşların konstitusiyaya hüquqların şərtsiz yerinə yetirilməsi
- infilyasiyanın aşağı salınması istiqamətində tədbirlərin görülməsi
- dövlət minimum sosial standartlarının yerinə yetirilməsi üçün dövlət hakimiyyət orqanlarının cavabdehliyi

244 Aşağıdakılardan hansı sosial zəmanət sisteminin formalaşmasının mühüm prinsipləri arasındadır?

- infilyasiyanın aşağı salınması istiqamətində tədbirlərin görülməsi
- cəmiyyətin sosial inkişafının tənzimlənməsi
- aztəminatlı ailələrdən tutulan vergilərin azaldılması
- əmək haqqının tarif sisteminin təkmilləşdirilməsi
- dövlət minimum sosial standartları haqqında əhalinin məlumatlandırılması

245 Bunlardan biri sosial zəmanət sisteminin formalaşmasının mühüm prinsiplərinə daxil deyil?

- əhalinin bütün sosial təbəqə və qruplarına bərabər zəmanətlərin təqdim edilməsi
- dövlətin minimum sosial standartlarının təmin olunması üçün xərclərin büdcə və büdcədənənar maliyyələşdirilməsinin şəffaflığı
- vətəndaşların konstitusiyaya hüquqların şərtsiz yerinə yetirilməsi
- əmək haqqının tarif sisteminin təkmilləşdirilməsi
- dövlət minimum sosial standartları haqqında əhalinin məlumatlandırılması

246 Qeyd edilənlərdən hansı biri sosial zəmanət sisteminin formalaşmasının mühüm prinsipləri arasındadır?

- yeni iş yerlərinin açılması istiqamətində fəal investisiya siyasətinin aparılması
- cəmiyyətin sosial inkişafının tənzimlənməsi
- əmək haqqının tarif sisteminin təkmilləşdirilməsi
- infilyasiyanın aşağı salınması istiqamətində tədbirlərin görülməsi
- sosial müdafiənin və sosial xidmətlərin ümumi xarakter daşması

247 Azərbaycanda dövlətin minimum sosial standartların işlənməsində neçə istiqamət nəzərdə tutulur?

- 2
- 4
- 3
- 6
- 5

248 Bunlardan hansı sosial transfertlərin ödənilməsi mənbəyi ola bilər?

- respublikanın dövlət büdcəsi
- banklar
- sığorta şirkətləri

- bələdiyyə fondları
- həmkarlar ittifaqları

249 Aşağıdakılardan hansı sosial transfertlərin ödənilməsi mənbəyi ola bilər?

- bələdiyyə fondları
- banklar
- sosial sığorta fondları
- sığorta şirkətləri
- həmkarlar ittifaqları

250 Göstərilənlərdən hansı sosial transfertlərin ödənilməsi mənbəyi ola bilər?

- bələdiyyə fondları
- ictimai təşkilatlar
- banklar
- sığorta şirkətləri
- həmkarlar ittifaqları

251 Bunlardan hansı sosial transfertlər sisteminin əsas vəzifələri sırasındadır?

- cəmiyyətin sosial inkişafı, onun tənzimlənməsi
- əhalinin alıcılıq qabiliyyətinin saxlanması
- sosial cəhətdən əhəmiyyətli xidmətlərlə əhalinin təmin edilməsi
- mütləq və nisbi yoxsulluğun aradan qaldırılması
- sosial zəmanət sisteminin formalaşdırılması

252 Aşağıdakılardan hansı sosial transfertlər sisteminin əsas vəzifələri sırasındadır?

- cəmiyyətin sosial inkişafı, onun tənzimlənməsi
- işləyən və işləməyən vətəndaşların maddi təminatında fərqin azalması
- mütləq və nisbi yoxsulluğun aradan qaldırılması
- sosial zəmanət sisteminin formalaşdırılması
- əhalinin alıcılıq qabiliyyətinin saxlanması

253 Göstərilənlərdən hansı sosial transfertlər sisteminin əsas vəzifələri sırasındadır?

- əhalinin alıcılıq qabiliyyətinin saxlanması
- cəmiyyətin sosial inkişafı, onun tənzimlənməsi
- mütləq və nisbi yoxsulluğun aradan qaldırılması
- sosial zəmanət sisteminin formalaşdırılması
- əhalinin kəmiyyət və keyfiyyət cəhətdən təkrar istehsalının təmin olunması

254 Qeyd edilənlərdən hansı sosial transfertlər sisteminin əsas vəzifələri sırasındadır?

- mütləq və nisbi yoxsulluğun aradan qaldırılması
- işlə təmin olunma sahəsində yaranan neqativ halların əhalinin gəlirlərinə təsirinin azalması
- sosial zəmanət sisteminin formalaşdırılması
- əhalinin alıcılıq qabiliyyətinin saxlanması
- cəmiyyətin sosial inkişafı, onun tənzimlənməsi

255 Bunlardan hansı sosial zəmanət sisteminin formalaşmasının mühüm prinsipləri arasındadır?

- cəmiyyətin sosial inkişafı, onun tənzimlənməsi
- işlə təmin olunma sahəsində yaranan neqativ halların əhalinin gəlirlərinə təsirinin azalması
- sosial sığorta sisteminin formalaşdırılması

- mütləq və nisbi yoxsulluğun aradan qaldırılması
- vətəndaşlara əmək qabiliyyətinə uyğun sosial zəmanətlərin verilməsi

256 Qeyd edilənlərdən hansı sosial zəmanət sisteminin formalaşmasının mühüm prinsipləri arasındadır?

- işlə təmin olunma sahəsində yaranan neqativ halların əhalinin gəlirlərinə təsirinin azalması
- sosial sığorta sisteminin formalaşdırılması
- mütləq və nisbi yoxsulluğun aradan qaldırılması
- cəmiyyətin sosial inkişafı, onun tənzimlənməsi
- sosial zəmanətli müdafiə sisteminin mobilliyi

257 Göstəriənlərdən hansı sosial zəmanət sisteminin formalaşmasının mühüm prinsipləri arasındadır?

- cəmiyyətin sosial inkişafı, onun tənzimlənməsi
- mütləq və nisbi yoxsulluğun aradan qaldırılması
- əhalinin kəmiyyət və keyfiyyət cəhətdən təkrar istehsalının təmin olunması
- sosial zəmanət sisteminin vaxtaşırı yeniləşdirilməsi
- əhalinin alıcılıq qabiliyyətinin saxlanması

258 Aşağıda verilənlərdən hansı sosial zəmanət sisteminin formalaşmasının mühüm prinsipləri arasındadır?

- cəmiyyətin sosial inkişafı, onun tənzimlənməsi
- əhalinin alıcılıq qabiliyyətinin saxlanması
- mütləq və nisbi yoxsulluğun aradan qaldırılması
- sosial siyasətin həyata keçirilməsində ərazi və yerli icra strukturlarının funksiya bölgüsü
- işləyən və işləməyən vətəndaşların maddi təminatında fərqin azalması

259 Bunlardan hansı ölkə əhalisinin həyat səviyyəsinə təsir etmir: məhsuldar qüvvələrin inkişafı; milli sərvət; əhalinin sosial-demoqrafik strukturu və gəlirlərin bölgüsü sistemi ?

- məhsuldar qüvvələrin inkişafı
- əhalinin sosial-demoqrafik strukturu
- milli sərvət
- hamısı təsir edir
- gəlirlərin bölgüsü sistemi xidmətlər

260 Bunlardan hansı ev təsərrüfatlarının həyat səviyyəsinə təsir etmir: cari gəlirləri və mülkiyyəti; sosial mövqeyi və demoqrafik tərkibi; ev təsərrüfatı üzvlərinin sayı; uşaqların sayı?

- ev təsərrüfatı üzvlərinin sayı
- sosial mövqeyi və demoqrafik tərkibi
- hamısı təsir edir
- uşaqların sayı
- cari gəlirləri və mülkiyyəti

261 İqtisadiyyatın səmərəliliyi əhalinin həyat səviyyəsinə necə təsir edir?

- təsir etmir
- ciddi təsir edir
- qismən təsir edir
- yalnız sosial müavinət alanlara təsir edir
- yalnız dövlət büdcəsindən maliyəşənlərə təsir edir



262 Ev təsərrüfatı termindən necə mənada istifadə etmək olar?

- bir mənada
- üç mənada
- iki mənada
- beş mənada
- dörd mənada

263 İqtisadi nəzəriyyədə ev təsərrüfatı termini necə xarakterizə olunur?

- kollektiv təsərrüfat kimi
- fermer təsərrüfatı kimi
- ailə podratı kimi
- kiçik müəssisə kimi
- təsərrüfat vahidi kimi

264 İqtisadi nəzəriyyədə ev təsərrüfatı termini necə xarakterizə olunur?

- kollektiv təsərrüfat kimi
- fermer təsərrüfatı kimi
- ailə podratı kimi
- kiçik müəssisə kimi
- təsərrüfat vahidi kimi

265 Ev təsərrüfatları ilə bağlı aparılan araşdırmalarda tədqiq olunma miqyası əsasən neçə səviyyədə nəzərdə tutulur?

- iki
- dörd
- üç
- altı
- beş

266 Makroiqtisadi səviyyədə ev təsərrüfatları ilk növbədə necə araşdırılır?

- kiçik müəssisə kimi
- iqtisadi vahidlərin müəyyən məcmu kimi
- ayrı-ayrı spesifik iqtisadi vahidlər kimi
- fermer təsərrüfatı kimi
- biznes strukturu kimi

267 Mikroiqtisadi səviyyədə ev təsərrüfatları necə araşdırılır?

- fermer təsərrüfatı kimi
- iqtisadi vahidlərin müəyyən məcmu kimi
- xüsusi təsərrüfat forması kimi
- biznes strukturu kimi
- ayrı-ayrı spesifik iqtisadi vahidlər kimi

268 Bazar münasibətləri şəraitində ev təsərrüfatlarının tədqiq olunmasında hansı məsələlərə xüsusi diqqət yetirilir?

- iqtisadi və davranış məsələlərinə
- ailə münasibələrinə
- sosial və ictimai məsələlərə

- istehsalın təşkilinə
- ev təsərrüfatlarının gəlirlərinə

269 Bunlardan hansı ev təsərrüfatları ola bilər?

- yalnız bir və bir neçə ailə
- yalnız uzaq qohumları, qohumluq əlaqəsində olmayan şəxslər
- yalnız yaxın qohumlar
- yalnız bir və bir neçə ailə, yaxın qohumlar
- bir və bir neçə ailə, yaxın və uzaq qohumlar, qohumluq əlaqəsində olmayan şəxslər, tənha şəxslər

270 İşəməzd əmək haqqı sisteminə aid deyildir:

- müstəqim
- qeyri-müstəqim
- stimullaşdırıcı
- mükafatlı
- mütərəqqi

271 əmək haqqının əsas formaları hansılardır:

- vaxtamuzd və işəməzd
- mütərəqqi və mükafatlı
- kollektiv və birgə
- müstəqim və qeyri-müstəqim
- günlük və aylıq

272 Birinci dərəcəli fəhlənin tarif maaşı hansı səviyyədə müəyyən edilir:

- minimum istehlak səbəti
- minimum əmək haqqı
- yoxsulluq həddi
- yaşayış minimum
- orta aylıq əmək haqqı

273 2012ci ildə Azərbaycana adambaşına düşən ÜDM-in həcmi nə qədər nəzərdə tutulub?

- 11 000 ABŞ dollardan artıq
- 9 000 ABŞ dollardan artıq
- 10 000 ABŞ dollardan artıq
- 13 000 ABŞ dollardan artıq
- 12 000 ABŞ dollardan artıq

274 2013-cü ildə Azərbaycana adambaşına düşən ÜDM-in həcmninə nə qədər olması proqnozlaşdırılır?

- 11 000 ABŞ dollarına yaxın
- 14 000 ABŞ dollarına yaxın
- 15 000 ABŞ dollarına yaxın
- 13 000 ABŞ dollarına yaxın
- 12 000 ABŞ dollarına yaxın

275 əmək haqqı nədir?

- məhsulun qiymətidir
- dəyərin pulla ifadəsidir

- iş vaxtının dəyəridir
- əməyin səmərəliliyinin nəticəsidir
- iş qüvvəsinin qiymətidir

276 Briqadalarda ümumi qazancı və mükafatların bölüşdürülməsində istifadə edilən əmsallar neçə adlanır?

- əməyin keyfiyyəti əmsalı
- əməkdə iştirak əmsalı
- əməyin gərginlik əmsalı
- əməyin səmərəliliyə əmsalı
- əməkdə pay əmsalı

277 əməyin ödənilməsinin (əmək haqqının) əsas funksiyaları:

- təkrar istehsal, idarəetmə, stimullaşdırma, tənzimləmə, mövqe
- qiymətləndirmə, stimullaşdırma, tənzimləmə
- planlaşdırma, idarəetmə, stimullaşdırma
- idarəetmə, mövqe, qiymətləndirmə, uçot
- uçot, qiymətləndirmə, təkrar istehsal

278 Bazar münasibətlərinin inkişafı ilə bağlı əhali gəlirlərin formalaşma mənbəyi kimi tədqiq olunan ev təsərrüfatlarının fəaliyyətində neçə istiqamət mövcuddur?

- 2
- 4
- 3
- 6
- 5

279 Həyata keçirdiyi fəaliyyətin xarakterinə görə ev təsərrüfatının funksiyalarını neçə yerə bölmək olar?

- 2
- 4
- 3
- 6
- 5

280 Bunlardan hansı həyata keçirdiyi fəaliyyətin xarakterinə görə ev təsərrüfatının funksiyalarına aiddir?

- təkrar istehsal
- şəxsi istehsal
- ictimai istehsal
- gəlirlərin təkrar bölgüsü
- maddi nemətlərin bölüşdürülməsi

281 Briqadanın ümumi qazancının bölüşdürülməsi üsullarından hansı daha səmərəlidir?

- yalnız işlənmiş vaxta görə
- işçilərin dərəcəsinə və faktiki işlənmiş vaxta görə
- faktiki icra olunmuş işə görə
- əməkdə iştirak əmsalına görə
- şərti tarif dərəcələrinə görə

282 Bunlardan hansı həyata keçirdiyi fəaliyyətin xarakterinə görə ev təsərrüfatının funksiyalarına aiddir?

- iqtisadi cəhətdən qeyri-istehsal
- istehlak
- ictimai istehsal
- sosial sığorta
- maddi nemlərin bölüşdürülməsi

283 Tarif sisteminin əsas ünsürləri:

- tarif cədvəli, əmək haqqı, əməyin normalaşdırılması
- tarif-ixtisas sorğu kitabçaları, əmək haqqı, əməyin reduksiyası
- tarif maaşları, mükafat, əməyin təşkili
- əmək normaları, mükafat, tarif cədvəli
- tarif cədvəli, tarif maaşları, tarif-ixtisas sorğu kitabçaları

284 əmək haqqının təşkili prinsiplərinə aid deyildir:

- əməyin keyfiyyəti və kəmiyyəti
- əməyin uçotu və planlaşdırılması
- əmək şəraiti
- bərabər əməyə bərabər haqqın verilməsi
- əmək məhsuldarlığı ilə əmək haqqı arasındakı nisbət

285 Briqadalar üçün plan-uçot vahidi necə adlanır?

- briqada komplekt
- vahid naryad
- normalaşdırılmış tapşırıq
- briqadanın pasportu
- briqada tabeli

286 əmək haqqı cəmiyyət üçün gəlirdir, .....

- müəssisə üçün də gəlirdir
- işçi qüvvəsinin əməyinin tam dəyəridir
- müəssisə üçün xərcdir
- müəssisə üçün mənfəətdir
- həm də cəmiyyət üçün xərcidir

287 Briqadalarda ümumi qazançı və mükafatların bölüşdürülməsində istifadə edilən əmsallar neçə adlanır?

- əməyin keyfiyyəti əmsalı
- əməkdə iştirak əmsalı
- əməyin gərginlik əmsalı
- əməyin səmərəliliyə əmsalı
- əməkdə pay əmsalı

288 Akkord işəməzdə əmək haqqı sistemi daha çox hansı sahələrdə tətbiq edilir:

- qeyri-istehsal sahələrdə
- ticarət və məişət
- sənaye və ticarətdə

- kənd təsərrüfatında və sənayedə
- tikintidə və nəqliyyatda

289 Əhalinin əmək gəlirləri əsasən hardan əldə olunur?

- ev təsərrüfatlarında istehsal olunmuş məhsuldan
- məşğulluqdan
- müavinətlər və sosial ödəmələrdən
- ticarətdən
- fərdi sahibkarlıq fəaliyyətindən

290 Aşağıdakılardan hansı üzrə ev təsərrüfatlarının gəlir göstəriciləri hesablanır?

- ümumilikdə bütün əhali üzrə
- ayrı-ayrı sosial qruplar üzrə
- şəhər və kənd əhalisi üzrə
- hamısı üzrə hesablanır
- desil (kvintl) qrupları üzrə

291 Kollektiv podratında işləyən sahə və briqadaların sexin işinin ümumi nəticələrində töhfəsini müəyyən etmək üçün istifadə edilən əmsal necə adlanır?

- əməyin səmərəliliyi əmsalı
- əməkdə pay əmsalı
- əməkdə iştirak əmsalı
- əməyin gərginlik əmsalı
- əməyin keyfiyyəti əmsalı

292 Həyat səviyyəsinin tədqiqi baxımından bütün ev təsərrüfatları şərti olaraq necə əsas qrupa ayırmaq olar?

- 2
- 4
- 3
- 6
- 5

293 Aşağıda verilənlərdən hansı Azərbaycanda minimum sosial standartlar sisteminin təkmilləşdirilməsi üçün verilən təkliflərə aiddir?

- Minimum istehlak səbətinin müəyyən olunmasının neftin qiyməti ilə əlaqələndirilməsi
- Aztəminatlı ailələrin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə sosial təminat sisteminin təkmilləşdirilməsi
- Dövlət Sosial Müdafiə Fondunun ehtiyatlarının artırılması və kənd bazasının genişləndirilməsi
- Sosial sferanın idarəetmə prosesinin mərkəzləşdirilmiş üsulundan qaçmaq, ölkə, ərazi və yerli icra orqanları arasında funksiyaların bölünməsi;
- Regionların inkişafı üzrə Dövlət Proqramlarının həyata keçirilməsi

294 Ahıllara sosial xidmət haqqında Azərbaycan Respublikasının Qanununda onlara sosial xidmətin aşağıdakı formalarından hansı nəzərdə tutulmayıb?

- Evdə sosial xidmət
- Stasionar sosial xidmət
- Yarımstasionar sosial xidmət
- hamısı nəzərdə tutulub
- Fərdi qaydada peşəkar sosial xidmət

295 Dövlət sosial müdafiə sistemi hansı iqtisadi sisteminə məxsusdur?

- ibtidai-icma
- kapitalizm
- feodalizm
- sosialyönümlü bazar
- bazar

296 Sosial zəmanət sistemlərinin formalaşmasının neçə mühüm prinsipi var?

- 2
- 4
- 3
- 6
- 5

297 Gəlirlərdən tutulan vergi dərəcələri və investisiya fəallığı arasında asılılığı öyrənən nəzəriyyə necə adlanır:

- Keyns nəzəriyyəsi
- Fillips nəzəriyyəsi
- Laffer nəzəriyyəsi
- tələb-təklif nəzəriyyəsi
- Smit nəzəriyyəsi

298 Bunlardan hansı sosial zəmanət sistemlərinin formalaşması prinsipidir?

- elmilik
- varislik
- komplekslik
- hec biri
- səmərəlilik

299 İcarə podratı kollektivlərində əməyin ödənilməsi üçün yaradılan fond necə adlanır?

- əmək haqqı fondu
- əməyin ödənilməsinin vahid fondu
- istehlak fondu
- sosial inkişaf fondu
- maddi həvəsləndirmə fondu

300 Təsərrüfat hesabının II modelində bölüşdürmə obyektini hansı göstərici olur:

- xalis gəlir
- ümumi gəlir
- mənfəət
- milli gəlir
- nominal gəlir

301 Gəlirlərin ədalətli bölgü nəzəriyyələrinə aid deyil:

- eqalitar
- utilitar
- bazar
- səmərəli

rousion

302 Real əmək haqqı indeksi necə ifadə olunur:

- Məhsul həcmi indeksinin işçilərin sayına nisbəti kimi
- Əmək haqqı fondunun işçilərin sayına nisbəti kimi
- Nominal əmək haqqı indeksinin əmtəə və xidmətlərin qiymət indeksinə nisbəti kimi
- Əmtəə və xidmətlərin qiymət indeksinin nominal əmək haqqı indeksi ilə hasilə kimi
- Nominal əmək haqqı indeksi ilə məhsulun qiyməti indeksinin cəmi kimi

303 əməyin ödənilməsinin və təşkilinin kollektiv formasının daha yüksək inkişaf etmiş növü hansıdır?

- ixtisaslaşmış briqadalar
- kompleks briqadalar
- kollektiv podratı
- qarışıq (sürüşkən) briqadalar
- təsərrüfat hesablı briqadalar

304 Birinci dərəcəli fəhlənin tarif maaşı hansı səviyyədə müəyyən edilir:

- orta aylıq əmək haqqı
- yoxsulluq həddi
- minimum istehlak səbəti
- yaşayış minimumu
- minimum əmək haqqı

305 Həyat səviyyəsi anlayışının mahiyyəti:

- insanların əmək prosesində, məişətdə, ailədə və ijtimai-siyasi həyatda fəaliyyətlərinin məcmusudur
- insanın yaşayışı üçün zəruri olan maddi və mənəvi nemətlərlə təmin olunmasıdır
- əhalinin məcmu gəlirləri və xərcləri
- gəlirlərin və iqtisadi artımın yüksəldilməsinə yönəldilmiş iqtisadi fəaliyyətin nəticəsidir
- adambaşına düşən ümumi daxili məhsuldur

306 Milli gəlirin ilkin bölgüsündə işçilərin aldığı pay hansıdır:

- mənfəət
- renta
- dividend
- əmək haqqı
- faiz

307 Minimum istehlak büdcəsi haqqında Azərbaycan Respublikasının qanununu neçənci ildə qəbul edilmişdir?

- 1990-cı il
- 1995-ci il
- 1992-ci il
- 2000-ci il
- 1998-ci il

308 Dünya təcrübəsində yoxsulluq haddinin müəyyən edilmiş metodları:

- mütləq və nisbi yoxsulluq həddi
- pozitiv və neqativ yoxsulluq həddi
- real və nominal yoxsulluq həddi

- funksional və nominal yoxsulluq həddi
- minimum və maksimum yoxsulluq həddi

309 Birinci dəfə qəbul olunan Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı hansı illəri əhatə edir?

- 2002-2005-ci illər
- 2003-2005-ci illər
- 2001-2004-cü illər
- 2003-2004-cü illər
- 2003-2006-cı illər

310 Azərbaycanda minimum sosial standartlar sisteminin təkmilləşdirilməsi üçün verilən təkliflərə aid deyil:

- Pensiya təminatı sisteminin müntəzəm olaraq təkmilləşdirilməsi
- Minimum istehlak səbətinin müəyyən olunmasında qiymət amilinin nəzərə alınması
- Minimum əmək haqqının minimum istehlak büdcəsi ilə əlaqələndirilməsi
- Sosial sferanın idarəetmə prosesinin mərkəzləşdirilmiş üsulundan qaçmaq, ölkə, ərazi və yerli icra orqanları arasında funksiyaların bölünməsi
- Aztəminatlı ailələrin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə sosial təminat sisteminin təkmilləşdirilməsi

311 Azərbaycan Respublikasında vahid tarif şəbəkəsi neçə dərəcədən ibarətdir:

- 15
- 20
- 19
- 23
- 25

312 İnflyasiyanın artması əhalinin hansı hissəsinin yaşayış səviyyəsinə mənfi təsir göstərə bilər:

- sahibkarların
- dövlət qulluqçularının
- aztəminatlıların
- heç bir təbəqənin
- mizdlü işçilərin

313 Sosial müavinətlər nə məqsədlə verilir?

- yoxsulluğun aradan qaldırılması məqsədlə
- həyat səviyyəsini yüksəltmək məqsədlə
- əhalinin bir qrup sosial təbəqəsinin minimum yaşayış səviyyəsinin təmin edilməsi məqsədlə
- aztəminatlı ailələrin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədlə
- inflyasiya şəraitində əhalinin sosial müdafiəsi məqsədlə

314 əməyin maddi stimullarına aiddir:

- sosial
- sosial-psixoloji
- yaradıcı
- mənəvi
- pul və qeyri-pul

315 Sosial pensiyalar kimlərə ödənilir?



- yoxsullara
- əmək pensiyaları almayan qocalara, əlillərə
- əhalinin bir qrup sosial təbəqəsinə
- aztəminatlı ailələrə
- əlil uşaqlara

316 Əlillərin sosial müdafiəsində hansı təşkilat mühüm rol oynayır?

- Səhiyyə Nazirliyi
- Dövlət Sosial Müdafiə Fondu
- Milli Məclis
- Dövlət Əmək Müfəttişliyi
- İqtisadi İnkişaf Nazirliyi

317 Əmək haqqının təşkili ünsürlərinə aiddir:

- əməyin normalaşdırılması
- əmək haqqının forma və sistemləri
- əməyin stimullaşdırılması
- tarif sistemi
- əməyin təşkili

318 Göstərilənlərdən hansı Ahıllara sosial xidmət haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan Evdə sosial xidmət ə daxildir?

- Ahıllara sosial xidmət müəssisələrində sosial-məişət, tibbi və mədəni xidmətlərin, qidalanmalarının, istirahətinin təşkil edilməsi
- Ahıl adamın fiziki durumu, psixi pozuntusu və digər hallar nəzərə alınmaqla tibbi və sosial reabilitasiya tədbirləri həyata keçirilməsi
- hamısı nəzərdə tutulub
- Fərdi qaydada peşəkar sosial xidmətin təşkili
- Ahıllara yaşayış yerində sanitariya-gigiyena şəraitinin yarandılması

319 Ahıllara sosial xidmət haqqında Azərbaycan Respublikasının Qanununda onlara sosial xidmətin aşağıdakı formalarından hansı nəzərdə tutulmayıb?

- hamısı nəzərdə tutulub
- Fərdi qaydada peşəkar sosial xidmət
- Stasionar sosial xidmət
- Yarımstasionar sosial xidmət
- Evdə sosial xidmət

320 Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı necənci illəri əhatə edir?

- 2009-2012-ci illər
- 20012-2015-ci illər
- 2008-2015-ci illər
- 2010-2013-cü illər
- 2009-2015-ci illər

321 Yoxsulluğun azaldılması və Davamlı İnkişaf Proqramı neçənci illəri əhatə edir?

- 2005-2006-cı illəri
- 2005-2008-ci illəri
- 2005-2007-ci illəri

- 2009-2012-ci illər
- 2008-2010-cu illəri

322 Mövcud istehlak standartları səviyyəsində yaşamağa imkan verməyən gəlirlərə malik insanlar yoxsulluğun hansı formasına aid edilir:

- dövrü
- daimi
- nisbi
- mütləq
- tsiklik

323 əməyin ödənilməsinin (əmək haqqının) əsas funksiyalarına aid deyildir?

- təkrar istehsal
- stimullaşdırma
- idarəetmə
- tənzimləmə
- qiymətləndirmə

324 Sosial müdafiə sistemi sahəsində dövlətin strateji məqsədlərinə aid edilmir?

- aztəminatlı əhali qruplarının maddi vəziyyətinin və həyat şəraitinin əsaslı şəkildə yaxşılaşdırılması
- demoqrafik vəziyyətin yaxşılaşdırılması, əhəlinin, xüsusilə, uşaqlar və əmək qabiliyyətli yaşda olan vətəndaşlar arasında ölümün azalması;
- əhəlinin sosial müdafiəsi, əməyin, sağlamlığın mühafizəsi, mədəniyyət, təhsil və səhiyyə xidmətlərinin təkmilləşdirilməsi, mənzillə təminat sahəsində vətəndaşların konstitusiyaya hüquqların təmin edilməsi
- hamısı hesab edilir
- sosial infrastrukturun kökündən təkmilləşdirilməsi

325 İnsan inkişafı indeksini müəyyən edən göstəricilərə aid deyil:

- təhsilin səviyyəsi
- heç biri
- orta ömür uzunluğu
- orta aylıq əmək haqqı
- adambaşına düşən ÜMM

326 İnsan inkişafı indeksi neçənci ildən tətbiq edilir?

- 1985-ci il
- 1990-ci il
- 1988-ci il
- 2000-ci il
- 1998-ci il

327 İnsan inkişafı indeksi nin həddləri necə müəyyən edilmişdir:

- 1: 2
- 0:0,5
- 0 : 2
- 0: 1
- 1:1,5

328 Marcinal insan sözünü ilk dəfə olaraq kimi işlətmişdir?

- K.Marks
- R.Park
- A.Maslou
- E.Meyo
- J.Keynis

329 Qərb iqtisadi nəzəriyyəsində gəlirlərin ədalətli bölgüsünün eqlitar prinsipinə görə:

- cəmiyyətdə gəlirlərin bölgüsündə bərabərsizlik yoxdur
- nisbi iqtisadi bərabərsizlik mövcuddur
- həddindən artıq bərabərsizlik mövcuddur
- nisbi bərabərlik mövcuddur
- bərabərlik mövcuddur

330 İnsan inkişafı indeksi - ni müəyyən edən əsas göstəricilər hansılardır:

- əhalinin alıcılıq qabiliyyəti, səhiyyənin vəziyyəti, orta ömür müddəti
- əhalinin məşğulluq səviyyəsi, səhiyyənin vəziyyəti, orta ömür müddəti
- təhsilin səviyyəsi, səhiyyənin vəziyyəti, məcmu gəlirlər
- əhalinin alijılıq qabiliyyəti, siyasi həyata daxil olma, orta ömür müddəti
- təhsilin səviyyəsi, gözlənilən ömür uzunluğu, adambahına düşən ümumi daxili məhsul

331 Bu tədbirlərdən hansı əlillərin ictimai həyatda iştirakı ilə bağlı məsələlərin həllinə aid deyil

- əlillərin müəyyən növ əmək fəaliyyətilə məşğulluğunun təmin olunması
- əlil əməyi tətbiq edən müəssisə və təşkilatlara uyğun güzəştlərin verilməsi
- əlillər üçün xüsusi iş yerlərinin yaradılması
- əlillər üçün iş yerləri üzrə kvot müəyyən edilməsi, bu sahədə işverənlərin məsuliyyətinin artırılması
- əlillərin evdə müalicəsi

332 Bunlardan hansı Azərbaycanda minimum sosial standartlar sisteminin təkmilləşdirilməsi üçün verilən təkliflərə aid deyil?

- Minimum istehlak səbətinin müəyyən olunmasında qiymət amilinin nəzərə alınması
- Minimum əmək haqqının minimum istehlak büdcəsi ilə əlaqələndirilməsi
- Minimum sosial standartlarının müəyyən olunmasında sosial normativlərin və normaların nəzərə alınmasına xüsusi diqqət yetirilməsi
- Aztəminatlı ailələrin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə sosial təminat sisteminin təkmilləşdirilməsi
- inflyasiya şəraitində pul vahidinin real məzmununu saxlamağa yönəlmiş tədbirlər

333 Aşağıda verilənlərdən hansı ölkədə daha təkmil sosial sisteminin inkişaf etdirilməsi üçün məqsədəuyğun hesab edililir?

- vətəndaşın hüquq və təhlükəsizliyinin səmərəli müdafiə sisteminin işlənməsi
- hamısı məqsədəuyğun hesab edilir
- həyat səviyyəsinin yüksəldilməsinə yönələn fəal siyasətin həyata keçirilməsi, əhalinin sosial müdafiəsi, insanlara öz rifahını yaxşılaşdırmaq üçün imkanlarından geniş şəkildə istifadə etmək üçün şəraitin yaradılması
- sosial cəhətdən az müdafiə olunan və əmək qabiliyyətli olmayan əhalinin sosial müdafiəsi mexanizminin inkişaf etdirilməsi;
- əmək bazarına təsir göstərən tədbirlər məşğulluq strukturunun optimallaşdırılması və işsizliyin azaldılması

334 Azərbaycanda sosial müavinətlər nə məqsədlə verilir?

- aztəminatlı ailələrin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə
- inflyasiya şəraitində əhalinin sosial müdafiəsi məqsədlə

- həyat səviyyəsini yüksəltmək məqsədlə
- əhalinin bir qrup sosial təbəqəsinin minimum yaşayış səviyyəsinin təmin edilməsi məqsədlə
- yoxsulluğun aradan qaldırılması məqsədlə

335 Sosial pensiyalar əsasən kimlərə ödənilir?

- əlil uşaqlara
- əhalinin bir qrup sosial təbəqəsinə
- yoxsullara
- aztəminatlı ailələrə
- əmək pensiyaları almayan qocalara, əlillərə

336 Azərbaycanda əlillərin sosial müdafiə fondunun büdcəsi hansı vəsaitlər hesabına formalaşır?

- Əmək kollektivlərinin, vətəndaşların ianələri hesabına
- Neft Fondunu vəsaitləri hesabına
- Vergilər hesabına
- Dövlət Əmək Müfəttişliyi
- Respublika büdcəsinin vəsaiti, ayrı-ayrı təşkilatların, əmək kollektivlərinin, vətəndaşların ianələri və digər vəsaitlər hesabına

337 Azərbaycanda əlillərin sosial müdafiəsində hansı təşkilat mühüm rol oynayır?

- İqtisadi İnkişaf Nazirliyi
- Milli Məclis
- Təhsil Nazirliyi
- Dövlət Əmək Müfəttişliyi
- Dövlət Sosial Müdafiə Fondu

338 Aşağıda göstərilən tədbirlərdən hansı əlillərin ictimai həyatda iştirakı ilə bağlı məsələlərin həllinə aiddir?

- əlillərin müalicə üçün xarici ölkələrə göndərilməsi
- əlillərin vaxtaşırı təhsil səviyyəsinin artırılması
- əlillər üçün ayrıca iş yerlərinin açılması
- yuxarıda qeyd olunanları heç biri
- əlil əməyi tətbiq edən müəssisə və təşkilatlara uyğun güzəştlərin verilməsi

339 Qeyd olunan tədbirlərdən hansı əlillərin ictimai həyatda iştirakı ilə bağlı məsələlərin həllinə aiddir?

- yuxarıda qeyd olunanları hamısı
- əlillərin müalicə üçün xarici ölkələrə göndərilməsi
- əlillərin səhhətinin peşə vəzifələrinin icrasına uyğunlaşdırılması
- yuxarıda qeyd olunanları heç biri
- əlillər üçün ayrıca iş yerlərinin açılması

340 Bunlardan hansı Ahillərə sosial xidmət haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan Evdə sosial xidmət ə daxildir?

- Fərdi qaydada peşəkar sosial xidmətin təşkili
- Ahillərə dərman vasitələrinin, zəruri ərzaq və əsas tələbat mallarının almağa kömək göstərmək;
- Ahıl adamın fiziki durumu, psixi pozuntusu və digər hallar nəzərə alınmaqla tibbi və sosial reabilitasiya tədbirləri həyata keçirilməsi
- hamısı nəzərdə tutulub

- Ahıllara sosial xidmət müəssisələrində sosial-məişət, tibbi və mədəni xidmətlərin, qidalanmalarının, istirahətinin təşkil edilməsi

341 Qeyd edilənlərdən hansı əlillərin ictimai həyatda iştirakı ilə bağlı məsələlərin həllinə aid deyil?

- əlillərin müəyyən növ əmək fəaliyyətilə məşğulluğunun təmin olunması  
 əlillərin əmək və istirahət rejiminin təşkili  
 əlillərin müalicə üçün xarici ölkələrə göndərilməsi  
 əlillər üçün iş yerləri üzrə kvot müəyyən edilməsi, bu sahədə işverənlərin məsuliyyətinin artırılması  
 əlil əməyi tətbiq edən müəssisə və təşkilatlara uyğun güzəştlərin verilməsi

342 Yaşayış minimumu əhalinin hansı sosial-demoqrafik qrupları üzrə hesablanır?

- uşaqlar  
 məşğul əhali  
 ümumi əhali  
 pensiyaçılar  
 subay əhali

343 Yaşayış minimumu nə üçün istifadə olunmur?

- əmək fəaliyyətinin qiymətləndirilməsi üçün  
 sosial proqramların işlənməsi üçün  
 əhalinin maddi vəziyyətinin qiymətləndirilməsi üçün  
 aztəminatlı ailələrə ünvanlı sosial yardım göstərilməsi üçün  
 aztəminatlı ailələrin müəyyənəşdirilməsi üçün

344 İstehlak səbətinin kəmiyyət və keyfiyyət cəhətdən müəyyən olunmasında nə nəzərə alınır?

- etnik amillər və adət və ənənələr  
 demoqrafik amil  
 bioloji amil  
 elmi-texniki amillər  
 coğrafi amil

345 İstehlak səbətinin müəyyən olunmasında nəzərə alınan bioloji amil nəyi əks etdirir?

- insanların texniki ehtiyaclarını  
 işçilərin sosial ehtiyaclarını  
 insanların fizioloji ehtiyaclarını  
 işçilərin əmək şəraitinə ehtiyaclarını  
 insanların elmə ehtiyaclarını

346 İstehlak səbətinin müəyyən olunmasında nəzərə alınan demoqrafik amil nəyi əks etdirir?

- ailənin yaş-cins tərkibini  
 boşanmış insanların sayını  
 əhalinin işlə təmin olunmasını  
 işçi qüvvəsinin keyfiyyətini  
 əhalinin miqrasiyaya meyliliyini

347 İstehlak səbətinin müəyyən olunmasında nəzərə alınan coğrafi amil nəyi əks etdirir?

- dənizin temperaturunu  
 küləyin şiddətliyini  
 qasırğaların müddətini

- yağının miqdarını  
 təbii-iqlim şəraiti

348 Həyat səviyyəsini formalaşdıran amillərin sırasına daxil deyil:

- əhalinin ailə vəziyyəti  
 əhalinin istehlakının həcmi və quruluşu  
 əhalinin gəlirinin səviyyəsi  
 əhaliyə göstərilən səhiyyənin, təhsilin və mədəni-maişət xidmətlərin səviyyəsi  
 əhalinin mənzillə təmin olunması

349 Həyat səviyyəsini şərtləndirən amillər sırasına daxil deyil:

- sosial təminatlı ödəmələr  
 iş vaxtının ümumi uzunluğu  
 əmək şəraiti  
 iş yerində təchizat  
 əmək haqqı

350 İstehlakın neçə səviyyəsi mövcuddur?

- beş  
 üç  
 iki  
 altı  
 dörd

351 İstehlakın hansı səviyyələri mövcuddur?

- şəxsi, ictimai və dövlət  
 fərdi, ailəvi və milli  
 fərdi, kollektiv və ictimai  
 şəxsi, qrup və kollektiv  
 kollektiv, milli və beynəlxalq

352 Yoxsulluğun hədləri:

- ilkin və sonuncu  
 mütləq və nisbi  
 yuxarı və aşağı  
 növbəti və daimi  
 yüksək və orta

353 İstehlak səbət neçə hissədən ibarətdir?

- 5  
 3  
 2  
 6  
 4

354 İstehlak səbətin hansı hissələri mövcuddur?

- istehsal, qeyri-istehsal və mədəni  
 mal, əmtəə və məhsul  
 yeyinti, sənaye və aqrar

- ərzaq, sənaye və intellektual
- ərzaq malları, qeyri-ərzaq malları və xidmətlər

355 İnsanın inkişaf indeksi neçə göstəricinin birləşməsini əks etdirir?

- 5
- 3
- 2
- 6
- 4

356 İnsanın inkişaf indeksi hansı göstəricinin birləşməsini əks etdirir?

- əhalinin iqtisadi fəallıq səviyyəsi, işsizlik səviyyəsi və nominal orta aylıq əmək haqqı
- gözlənilən ömür uzunluğu, əhalinin yaş-cins strukturu və əhalinin alıcıq qabiliyyəti
- gözlənilən orta ömür uzunluğu, əhalinin təhsil səviyyəsi və əhalinin adambaşına düşən ÜDM-un həcmi
- əhalinin təhsil səviyyəsi, məşğulluq səviyyəsi və əhalinin alıcıq qabiliyyəti
- əhalinin məşğulluq səviyyəsi, nominal orta aylıq əmək haqqı və əhalinin adambaşına düşən ÜDM-un həcmi

357 İstehlak qiymətlərin indeksi nəyi əks etdirir?

- müəyyən dövrlərdə istehlak mal və xidmətlər üzrə qiymətlərin dəyişilməsi
- ailədə himayəlik yükü
- istehsalın strukturunda olan dəyişiklikləri
- milli valyutanın məzənnəsini
- istehlak strukturunda fərqləri

358 İstehlak qiymətlərin indeksi necə ifadə olunur?

- ölçü göstəricilərlə
- natura göstəricilərlə
- milli valyutada
- faizlə
- makro göstəricilərə

359 ərzaq və qeyri-ərzaq malların və xidmətlərin minimum dəsti nəyi müəyyən edir?

- yaşayış minimumu
- istehlak səbəti
- son istehlakı
- rasionallıq istehlakı
- ərzaq səbəti

360 əhalinin gəlirlərinə vergiqoymanın əsas səbəbləri sırasına daxil deyil:

- əhalinin gəlirlərinin səviyyəsinin tənzimlənməsi
- dövlət büdcənin gəlir mənbəyi kimi çıxış etməsi
- əhalinin xərclər istiqamətlərinin tənzimlənməsi
- əhalinin sosial müdafiəsinin təmin edilməsi
- fiskal funksiyanın yerinə yetirilməsi

361 əhalinin gəlirlərinə vergiqoyma sistemində əsas yer hansı gəlir vergisi tutur?

- əlavə dəyər vergisi
- fiziki şəxslərin gəlirlərindən tutulan vergi
- müəssisənin mənfəətindən tutulan vergi

- aksizlər və rüsumlar
- sosialyönümlü ödəmələrdən tutulan vergi

362 Qanunvericilikdə vergi dövrü kimi nə hesab edilir?

- təqvim ili
- təqvim ayı
- təqvim günü
- on illik
- təqvim rübü

363 əsas iş yeri üzrə gəlirlərin sırasına aid deyil:

- əmək haqqına əlavələr
- mükafat
- əmək haqqı
- təqaüd
- işçilərə müəssisənin mənfəətindən ödənilən vəsaitlər

364 əmək bazarında iş qüvvəsinin təklifini müəyyən edən göstəricilərə aid deyil:

- bir işçi tərəfindən il ərində işləmiş saatların orta miqdarı
- əhalinin ümumi sayında iqtisadi fəal əhalinin payı
- işəgötürənlərin sayı
- əməyin kəmiyyəti, keyfiyyəti və ixtisası
- əhalinin ümumi sayı

365 İşçi qüvvəsinə tələb əmək haqqı ilə necə əlaqəlidir?

- geridə qalır
- əks mütənasib şəkildə
- düz mütənasib şəkildə
- üstəliyir
- bərabərdir

366 əmək bazarın fəaliyyətində hansı xüsusiyyətlər nəzərə alınır?

- istehsalın ixtisaslaşması və təkmilləşdirilməsi ilə bağlı xüsusiyyətlər
- yeni texnika və texnologiyanın tətbiqi ilə bağlı xüsusiyyətlər
- işçi qüvvəsinin xarakteri və təkrar istehsalı ilə bağlı xüsusiyyətlər
- əmək cisminin xarakteri ilə bağlı xüsusiyyətlər
- iş yerlərinə xidmətin təşkili ilə bağlı xüsusiyyətlər

367 Sosial əməkdaşlıq sistemində həll olunan əsas məsələlərinə daxil deyil:

- əmək sferasında sosial güzəştlər, zəmanət və kompensasiya
- əmək alətlərin təkmilləşdirilməsi
- əmək haqqı, mükafat, əlavələr
- əmək şəraiti və əmək mühafizəsi
- iş və istirahət vaxtı

368 1996-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə qəbul olunan vahid tarif şəbəkəsi neçə dərəcədə ibarətdir?

- 25
- 19



- 15
- 23
- 20

369 Bazar iqtisadiyyatı şəraitində qeyd olunanlardan hansı əməyin stimullaşdırılmasının funksiyalarına aid edilir?

- Mükafatlandırma, fərqləndirmə, təltif etmə, təşkil etmə.
- Aşkarlıq, çeviklik, operativlik, diferensiallıq.
- Pozitiv, neqativ, müsbət, mənfi
- Tərbiyələndirmə, idarəetmə, tənzimləmə
- Mənəvi, tərbiyəvi, sosial, iqtisadi, sosial-psixoloji.

370 Pul və qeyri-pul mükafatları əməyin hansı stimullarına aid edilir?

- həvəsləndirici
- iqtisadi
- maddi
- nominal
- sosial

371 əmək bazarına hansı komponent daxil deyil?

- bazar mexanizmi
- iqtisadi proqramlar
- subyektlər
- obyektlər
- bazar infrastrukturunu

372 əmək bazarında segmentləşmə nədir?

- işçi qüvvəsinin hərəkətini məhdudlaşdıran qapalı sektorlara bölgüsü
- işçi qüvvəsinə olan tələbatın təklifi üstələməsi
- insanların əməkqabiliyyətini müəyyən edən müxtəlif keyfiyyətlərin məcmusu
- işçi qüvvəsinin hərəkəti
- işəgötürənlərlə muzzdlu işçilərin maraqlarının razılaşması və qarşılıqlı fəaliyyəti

373 əmək bazarın hansı ünsürünə muzzdlu işçilər aiddir?

- Mexanizmi
- Obyekti
- Subyekti
- Rəqabət
- İnfrastrukturunu

374 İşsiz vətəndaşın iş axtarma dövrü necə adlanır?

- işsizliyin artımı
- işsizliyin sayı
- işsizliyin uzunluğu
- işsizliyin həddi
- işsizliyin müddəti

375 İşsizlik müavinəti hansı rol oynayır?

- işçilərə mükafatlandırma ödəmələri

- işçinin əmək payının ödənilməsi
- dövlət tərəfindən verilən maddi yardım
- əmək haqqına əlavələr
- işçi üçün əmək norması

376 İş qabiliyyətinin müvəqqəti itirilməsinə görə kompensasiyalar dedikdə nə başa düşülür?

- əlavə əmək haqqı
- əməkdə yüksək nailiyyətlərə görə mükafat
- müvəqqəti xarakter daşıyan pul ödəmələri
- işçinin işəməz əmək haqqı
- müəssisənin gəlirində iştirak

377 Sosial əməkdaşlıq necə müəyyən olunur?

- işçilərin məcburi tibbi sığortalanması kimi
- əmək bazarının subyektləri arasında sosial münasibətlərin forması kimi
- işçinin əmək qabiliyyətinin meyarı kimi
- qeyri-dövlət və ictimai qurumlar kimi
- gəlirdə iştirak etmə sistem kimi

378 əməyə tələb və təklifin stimullaşdırılması dövlətin əmək bazarına təsirin hansı növünə aiddir?

- neqativ
- passiv
- aktiv
- interaktiv
- pozitiv

379 Məşğulluq sahəsində dövlət siyasətinin əsas məqsədi nədən ibarətdir?

- əmək bazarının segmentləşməsindən
- ölkədə tam, səmərəli və könüllü məşğulluğu təmin etməkdən
- həyatın keyfiyyəti ilə bağlı beynəlxalq sosial standartlarına nail olmaqdan
- daxili miqrasiyanı gücləndirməkdən
- işsizlərin sosial sığortalanmasından

380 Vətəndaşın işsizlər sırasına daxil edilməsi üçün hansı şərt zəruri deyil?

- yeni ixtisasa yiyələnməsi
- iş axtarışında fəallıq
- işin və qazancın olmaması
- məşğulluq xidmətində qeydə alınması
- işə başlamaq hazırdır

381 İşsizlik müavinəti dedikdə nə başa düşülür?

- ssuda faizi
- sosial transfert
- insanın ixtisas səviyyəsi
- ailədə himayəlik yükü
- qonorar

382 əmək bazarının subyektlərinə aid deyil:

- həmkarlar ittifaqı

- müzdlü işçilər
- işəgötürənlər
- dövlət
- ixtisasartırma institutları

383 Müzdlü işçilər əmək bazarının hansı ünsürünə aiddir:

- subyektinə
- mexanizminə
- obyektinə
- konyukturasına
- infrastrukturuna

384 əmək bazarında işçi qüvvəsinin alqı-satqı prosesini tənzimləyən qanunvericilik aktlarına aid deyil:

- əmək haqqında qanun
- Baş Kollektiv Saziş
- ölkənin Konstitusiyası
- pensiya təminatı haqqında qanun
- Əmək Məcələsi

385 İşəgötürən və müzdlü işçi arasında əmək münasibətləri tənzimləyən əsas hüquqi sənədlərə aiddir:

- nikah müqaviləsi
- əmlak müqaviləsi
- beynəlxalq sazişlər
- icarə müqaviləsi
- əmək müqaviləsi

386 Bunlardan hansı biri əmək haqqının təşkili ünsürlərinə aid edilir?

- əməyin təşkili
- əməyin stimullaşdırılması
- əmək intizamı
- tarif ixtisas-sorğu kitabçaları
- əmək haqqının forma və sistemləri

387 Bazar iqtisadiyyatı şəraitində, aşağıda verilənlərdən hansı əmək haqqının mahiyyətini izah edir?

- iş vaxtının dəyəridir
- əməyin səmərəliliyinin nəticəsidir
- məhsulun satıcıdan əldə olunan gəlirdən verilən paydır
- dəyərin pulla ifadəsidir
- iş qüvvəsinin qiymətidir

388 Hansı bənddə verilən əməyin ödənilməsinin əsas funksiyalarını xarakterizə edir?

- uçot, qiymətləndirmə, təkrar istehsal
- planlaşdırma, idarəetmə, stimullaşdırma
- təkrar istehsal, idarəetmə, stimullaşdırma, tənzimləmə, mövqə
- təkrar istehsal, idarəetmə, sosial
- qiymətləndirmə, stimullaşdırma, tənzimləmə

389 Bunlardan hansı əmək haqqının təşkili ünsürlərinə aid edilir?

- əməyin motivləşdirilməsi, əməyin normalaşdırılması, əmək haqqı fondu
- əmək haqqının forma və sistemləri, əməyin normalaşdırılması, tarif sistemi
- əməyin təşkili, əməyin stimullaşdırılması, tarif sistemi
- əməyin ödənilməsi fondu, tarif sistemi, əməyin təşkili
- mükafatlandırma, tarif sistemi, əməyin qiymətləndirilməsi

390 Gəlirlər və əmək haqqı siyasəti kursunun əsas bölmələrinə aid deyil:

- əhali gəlirlərinin tərkibində əmək haqqının xüsusi yeri və əhəmiyyəti
- işçilərin istehlakına yönəldilən vəsaitlərin planlaşdırılması
- gəlirlərin iqtisadi təbiəti və onların formalaşması
- sosial transfertlər və əhali gəlirinin formalaşmasında onların rolu
- əhali gəlirlərinin quruluşu və əldə olunma mənbələri

391 Gəlirlər və əmək haqqı siyasəti fənni hansı tədris kurslarla əlaqədardır?

- “Ətraf mühitin iqtisadiyyatı”, “Qiymətli kağızlar”, “Sənaye iqtisadiyyatı”
- “İqtisadi coğrafiya”, “Əməyin fiziologiyası”, “Ailənin sosiologiyası”
- “Qiymətin əmələgəlməsi”, “Ətraf mühitin iqtisadiyyatı”, “İqtisadi tarix”
- “Müəssisənin iqtisadiyyatı”, “İqtisadi tarix”, “Qiymətli kağızlar”
- “Əməyin iqtisadiyyatı”, “İnsan resurslarının idarə edilməsi”, “Sosial sferanın iqtisadiyyatı”

392 Gəlirlər və əmək haqqı siyasəti dövlətin hansı siyasəti ilə daha çox əlaqədardır?

- maliyyə siyasəti
- innovasiya siyasəti
- sosial-iqtisadi siyasət
- elmi-texniki siyasəti
- investisiya siyasəti

393 Gəlirlər və əmək haqqı siyasətinin həyata keçirilməsi hansı sahədə fəaliyyət göstərən qanunlara əsaslanır

- demoqrafiya sahəsində
- sosial-əmək sferasında
- elmi-texniki tərəqqi sahəsində
- miqrasiya sahəsində
- innovasiya sahəsində

394 Gəlirlərin tənzimlənməsində neçə səviyyə mövcuddur?

- 5
- 3
- 2
- 6
- 4

395 Gəlirlər və əmək haqqı siyasəti fənni hansı sahədə kadr hazırlığı ilə bağlı tədris olunur?

- təhsil
- səhiyyə
- siyasət
- beynəlxalq siyasi münasibətlər
- iqtisadiyyat

396 Gəlirlər və əmək haqqı siyasəti kursun məzmununa aid deyil:

- planlaşdırma
- tənzimlənmə
- idarəetmə
- bölgü
- vergiqoyma

397 Gəlirlər və əmək haqqı siyasətinin həyata keçirilməsində hansı fəaliyyət mövcud deyil:

- formalaşma
- vergiqoyma
- tənzimlənmə
- bölgü
- istehsal

398 Gəlirlər və əmək haqqı siyasətinin həyata keçirilməsi ilə bağlı münasibətlərə aiddir:

- millətlərarası
- beynəlxalq
- sosial-əmək
- irqlərarası
- siyasi

399 Dövlətin sosial-iqtisadi siyasətinin əsasını hansı siyasət təşkil edir?

- maliyyə-kredit siyasəti
- gəlirlər və əmək haqqı siyasəti
- fiskal siyasət
- vergi siyasəti
- investisiya siyasəti

400 Dövlətin sosial-iqtisadi siyasətinin əsas məqsədi nədən ibarətdir?

- əhaliyə sosial transfertlərin ödənilməkdən
- əhalinin əmanətlərinin cəlb etməkdən
- əhalinin həyat səviyyəsinin yüksəltməkdən
- əhalinin sosial maraqlarını əks etdirməkdən
- əhalinin məşğulluğunu təmin etməkdən

401 Gəlirlərin tənzimlənməsində hansı səviyyələr mövcuddur?

- ali, sahə və müəssisə
- respublika, şəhər və kənd
- respublika, region və yerli
- yuxarı, orta və aşağı
- ali, sahə və ərazi

402 Gəlirlər və əmək haqqı siyasətinin nəticələri hansı makroiqtisadi göstəricidə birbaşa əks olunur?

- əsas fondlar
- əhalinin adambaşına düşən ÜDM-un həcmi
- əhalinin umumi sayı
- iqtisadiyyatda mənfəət
- dövlət büdcəsinin gəlirləri

403 Gəlirlər və əmək haqqı siyasətinin funksiyalarına daxil deyil:

- xarici investisiyaların cəlb edilməsi
- ictimai və şəxsi rifah halının yüksəldilməsi istiqamətində müəssisə və vətəndaşların fəaliyyətinin fəallaşdırılması
- əhalinin mövcud həyat səviyyəsinin saxlanması
- ölkədə sosial gərginliyin azalması
- dövlət büdcəsinin vəsaitlərinin yenidən bölgüsü

404 Gəlirlər və əmək haqqı siyasəti kursunun predmetinə daxil deyil:

- əhalinin gəlirlərinin xərclənməsi istiqamətlərinin müəyyənləşdirilməsi
- əhalinin gəlirlərinin bölgüsü
- əhalinin gəlirlərinin formalaşdırılması
- əhalinin ailə gəlirlərində iştirak edənlərin sayının tənzimlənməsi
- əhalinin gəlirlərinin istifadəsi

405 Gəlirlər və əmək haqqı siyasəti kursun məqsədi nədən ibarətdir?

- əmək haqqı fondunun tərkibinin tənzimlənməsindən
- institusional fəaliyyətin həyata keçirilməsindən
- bazar iqtisadiyyatı şəraitində bölgü münasibətlərinin nəzəri əsaslarının öyrənilməsindən
- gəlirlərə verqıoymanın təkmilləşdirməsindən
- iqtisadi nəzəriyyənin əsas müddəalarının öyrənməsindən

406 Vergi qoymaya cəlb olunmayan gəlirlərin sırasına daxil deyil:

- ünvanlı sosial yardım
- aliment
- pensiya
- əmək haqqı
- stipendiya

407 Azərbaycanda fiziki şəxslərin gəlirlərindən tutulan vergilərin hansı növləri mövcuddur?

- ƏDV, əmlak vergisi və rüsumlar
- əmlak vergisi, rüsumlar və ekoloji vergi
- ƏDV, satışdan vergi və aksizlər
- ekoloji vergi, aksizlər və fərdi gəlir vergisi
- fərdi gəlir vergisi, işəgötürənlərin sosial sığorta üzrə ödəmələri və əmlak vergisi

408 Azərbaycanda fiziki şəxslərin gəlirlərindən tutulan vergilərin neçə növü mövcuddur?

- 5
- 3
- 2
- 6
- 4

409 Azərbaycanda vergilərin hansı növləri mövcuddur?

- mütləq və nisbi
- birbaşa və dolay
- yuxarı və aşağı
- ilkin və ikinci
- inzibati və iqtisadi

410 Azərbaycanda vergilərin neçə növü mövcuddur?

- 5
- 2
- 3
- 6
- 4

411 Vergiqoymaya cəlb olunan fiziki şəxslərin gəlirlərinə aid deyil:

- əmək haqqı
- intellektual fəaliyyət nəticəsində alınan qonorar
- mükafat
- ünvanlı sosial yardım
- əmlakın satışından əldə edilən gəlir

412 Vergiqoymanın obyektı kimi çıxış edir:

- qanunvericilikdə nəzərdə tutulmuş hər hansı fəaliyyət nəticəsində əldə edilən gəlir
- təqaüdlər
- sosial transfərlər
- ünvanlı sosial yardım
- birdəfəlik müavinətlər

413 Azərbaycanda müəssisənin mənfəətindən neçə faiz vergi tutulur?

- 10%
- 30%
- 20%
- 50%
- 40%

414 Azərbaycanda 2000 manata qədər gəlir əldə edən fiziki şəxslərdən gəlir vergisi neçə faiz tutulur?

- 10%
- 14%
- 12%
- 18%
- 16%

415 Azərbaycanda müəssisənin əmək Haqqı Fondunun neçə faizi Dövlət Sosial Müdafiə Fondunun hesabına ayrılır?

- 20%
- 22%
- 21%
- 24%
- 23%

416 Azərbaycanda əmək haqqının neçə faizi Dövlət Sosial Müdafiə Fondunun hesabına ayrılır?

- 4%
- 1%
- 5%
- 3%

2%

417 Azərbaycanda fiziki şəxslərin gəlirlərinə vergi qoymanın hansı şkalası tətbiq olunur?

- 500 manata qədər, 500-5000 manat, 5000 manatdan yuxarı
- 400 manata qədər, 400-4000 manat, 4000 manatdan yuxarı
- 300 manata qədər, 300-3000 manat, 3000 manatdan yuxarı
- 200 manata qədər, 200-2000 manat, 2000 manatdan yuxarı
- 100 manata qədər, 100-1000 manat, 1000 manatdan yuxarı

418 Azərbaycanda fiziki şəxslərin gəlirlərinə vergi qoyma şkalası neçə hissədən ibarətdir?

- 2
- 4
- 3
- 6
- 5

419 əhalinin gəlirlərinin tənzimlənməsinin əsas aləti kimi nə çıxış edir?

- sosial zəmanətlər
- ssuda faizi
- kredit
- gəlir vergisi
- mənfəətdə iştirak

420 Fiziki şəxslərdən gəlir vergisinin tutulmasının prinsiplərinə daxil deyil:

- vergi məbləğinin vətəndaşların şəxsi gəlirlərinə əsasən hesablanması
- vergi tutulması meyarlarına müntəzəm olaraq yenidən baxılması
- verginin vətəndaşların şəxsi gəlirlərindən ödənilməsi
- vətəndaşların ayrı-ayrı kateqoriyalarına verilən və mühüm sosial məsələlərin həllinə yönəldilən məqsədli vergi güzəştlərinin tətbiq olunması
- müəssisə mənfəətində iştirak etmə

421 Vergitutmanın əsas hüquqi prinsiplərinə aid deyil:

- bərabər vergi yükü prinsipi
- vergilərin qanunla müəyyən edilməsi prinsipi
- sosial ədalətlik prinsipi
- dövlətin və vergi ödəyicilərinin maraqlarının uyğunluğu prinsipi
- vergi qanunlarının qeyri-vergi qanunlarından üstün tutulması prinsipi

422 Vergitutmanın hansı növ prinsipləri mövcuddur?

- hüquqi və iqtisadi
- təşkilati və ictimai
- bazar və inzibati
- daxili və xarici
- sosial və iqtisadi

423 Bazar iqtisadiyyatı şəraitində aşağıda verilənlərdən hansı əhalinin gəlirlərinin dövlət tənzimlənməsinin dolay-iqtisadi yoluna aid edilmir?

- qeyri-büdcə fondlarına ayırmalar
- xeyriyyə fondların vəsaitləri



- qiymətlər üzərində dövlət nəzarəti
- qiymətlərin inzibati tənzimlənməsi
- satışdan vergi, əlavə dəyər vergisi, aksizlər və gömrük rüsumları

424 Sosial transfertlər mexanizmi nəyi nəzərdə tutur?

- özündən asılı olmayan səbəblərdən işini və qazancını itirənlərin, həmçinin əmək bazarında rəqabət aparmaq qabiliyyəti olmayanların minimum maddi təminatını
- əhalinin sosial-iqtisadi fəallığına şəraitinin yaradılması
- əmək fəaliyyətində mövcud olan bütün sosial normativlərə riayət edilməsi
- gəlirlər və əmək haqqı sahəsindəki fəaliyyətin iqtisadi və sosial siyasətin başqa istiqamətləri ilə əlaqələndirilməsi
- vergi qoyma yolu ilə əhalinin yuxarı və orta təminatlı təbəqələrin gəlirlərinin müəyyən hissəsinin yoxsul və aztəminatlı təbəqələrinə yönləndirilməsi

425 Sosial sığorta hadisəsi nəticəsində nə baş verir?

- sığorta olunana əmək fəaliyyəti nəticəsində mükafat verilir
- sığorta olunana sığorta təşkilatı tərəfindən kredit verilir
- sığorta olunana sığorta təşkilatı tərəfindən sığorta ödəməsi almaq hüququ verilir
- sığorta olunana pensiya müavinəti almaq hüququ verilir
- sığorta olunana mülkiyyətçi olmaq hüququ verilir

426 Sosial sığorta hadisəsinə nə aid deyil?

- əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanunvericiliklə müəyyən olunmuş dövr üçün)
- əlil və ya 18 yasadək sağlamlıq imkanları məhdudluğunun olmağı
- pensiya yasasına çatmaq
- nikaha girməyə görə
- ailə basçısını itirmək

427 Qeyd edilənlərdən hansı müasir dövrdə əhalinin gəlirlərinin dövlət tənzimlənməsinin birbaşa-inzibati yoluna aid edilir?

- sosial partnyorluq
- aztəminatlı ailələrə güzəştlər
- gəlirlərin indeksləşməsi və kompensasiyası
- qiymətlər üzərində dövlət nəzarəti
- əmək haqqını təşkili

428 Aşağıda verilənlərdən hansı biri əhalinin gəlirlərinin dövlət tənzimlənməsinin birbaşa-inzibati yoluna aid edilir?

- sosial nəzarət
- qeyri-büdcə fondlarına ayırmalar
- satışdan vergi, əlavə dəyər vergisi, aksizlər və gömrük rüsumları
- xeyriyyə fondların vəsaitləri
- qiymətlərin inzibati tənzimlənməsi

429 Aşağıda göstərilənlərdən əhalinin gəlirlərinin dövlət tənzimlənməsinin birbaşa-inzibati yoluna aid edilir?

- qeyri-büdcə fondlarına ayırmalar
- transfert ödəmələr
- sosial norma və normativlər
- qiymətlər üzərində dövlət nəzarəti

tarif sistemi

430 Aşağıdakılardan hansı əhalinin gəlirlərinin dövlət tənzimlənməsinin birbaşa-inzibati yoluna aid edilmir?

- gəlirlərin indeksləşməsi və kompensasiyası
- qiymətlərin inzibati tənzimlənməsi
- sosial zəmanətlər
- qiymətlər üzərində dövlət nəzarəti
- sosial proqramlar

431 Müasir dövrdə aşağıdakılardan hansı əhalinin gəlirlərinin dövlət tənzimlənməsinin birbaşa-inzibati yoluna aid edilir?

- əlavə dəyər vergisi,
- qeyri-büdcə fondlarına ayırmalar
- sosial zəmanətlər
- hamısı aiddir
- qiymətlər üzərində dövlət nəzarəti

432 Müasir dövrdə respublikamızda minimum əmək haqqının müəyyən edilməsinin əhəmiyyətini aşağıda verilənlərdən hansı daha dəqiq əks etdirir?

- maliyyə sanksiyalarının müəyyən edilməsi
- aztəminatlı əhali üçün müavinətlərin müəyyən edilməsi
- vergi dərəcələrinin müəyyən edilməsi
- orta aylıq əmək haqqının müəyyən edilməsi
- heç biri

433 Bazar iqtisadiyyatı şəraitində aşağıdakılardan hansı əhalinin gəlirlərinin dövlət tənzimlənməsinin birbaşa-inzibati yoluna aid edilir?

- əlavə dəyər vergisi
- qiymətlər üzərində dövlət nəzarəti
- qeyri-büdcə fondlarına ayırmalar
- sosial proqramlar
- hamısı aiddir

434 Aşağıda verilənlərdən hansı biri əhalinin gəlirlərinin dövlət tənzimlənməsinin dolaylı-iqtisadi yoluna aid edilir?

- qiymətlərin inzibati tənzimlənməsi
- satışdan vergi, əlavə dəyər vergisi, aksizlər və gömrük rüsumları
- sosial proqramlar
- sosial nəzarət
- gəlirlərin indeksləşməsi və kompensasiyası

435 Qeyd edilənlərdən hansı əhalinin gəlirlərinin dövlət tənzimlənməsinin dolaylı-iqtisadi yoluna aid edilir?

- sosial nəzarət
- gəlirlərin indeksləşməsi və kompensasiyası
- qeyri-büdcə fondlarına ayırmalar
- sosial proqramlar
- qiymətlərin inzibati tənzimlənməsi

436 Aşağıdakılardan hansı bənd əhalinin gəlirlərinin dövlət tənzimlənməsinin alətlərinə hansılar aid deyil?

- sosial proqramların maliyyələşdirilməsi
- pul kütləsinin tənzimləməsi
- sosial cəhətdən əhəmiyyətli mal və xidmətlərin qiymətlərinin tənzimləməsi
- tarif sisteminin təkmilləşdirilməsi
- əmək haqqının minimum səviyyəsinin müəyyənəşdirilməsi

437 Bu verilənlərdən hansı biri müasir dövrdə əhalinin gəlirlərinin dövlət tənzimlənməsinin dolaylı- iqtisadi yoluna aid edilir?

- transfert ödəmələr
- sosial proqramlar və gəlirlərin indeksləşməsi
- xeyriyyə fondların vəsaitləri
- sosial nəzarət və sosial normalar
- qiymətlərin inzibati tənzimlənməsi

438 Mikrosəviyyədə işçinin bütün əmək gəlirlərinin tənzimlənməsi sahəsində müəssisənin strategiyasına daxil deyil:

- sosial ödəmələr və xidmətlər
- işçi qüvvəsinin alqı-satqı haqqında müqavilə
- əmək haqqı və tarif sistemi
- əhalinin demoqrafik vəziyyəti
- işçilərin ixtisaslaşması

439 Gəlirlər və əmək haqqı siyasətinin səmərəliliyi necə müəyyən olunur?

- əhalinin işsizlik səviyyəsi ilə
- əhalinin məşğulluq səviyyəsi ilə
- çoxuşaqlı ailələrinin sayının artırılması ilə
- əhalinin demoqrafik göstəriciləri ilə
- yoxsulluq həddində yaşayan əhalinin sayının azalması ilə

440 Bazar iqtisadiyyatı şəraitində ailə iqtisadiyyatının sosial-iqtisadi və funksional-iqtisadi aspektləri ilə bağlı məsələləri nə xarakterizə edir?

- ailənin iqtisadi vəziyyətinin və iqtisadi davranışının qarşılıqlı əlaqədə təhlili
- ailədə bir, iki və daha çox uşağın tərbiyəsi üçün tələb olunan vəsaitlərin miqdarı
- ailə və cəmiyyət nöqtəyi-nəzərindən müxtəlif demoqrafik ailə tiplərin qənaətliyi və ailənin iqtisadi davranışı
- ailədaxili iqtisadi münasibətlərin tədqiq olunması və ailənin sosial statusunun onun gəlirlərlə əlqəsinin araşdırılması
- ailənin sosial statusunun onun iqtisadi vəziyyətinə təsirinin tədqiq olunması

441 Bunlardan hansı ailə iqtisadiyyatının sosial-iqtisadi və funksional-iqtisadi aspektləri ilə bağlı məsələləri xarakterizə edir?

- ailənin iqtisadi vəziyyətinin və iqtisadi davranışının qarşılıqlı əlaqədə təhlili
- demokratik proseslərin ailələrə təsirinin araşdırılması
- ailənin sosial mənşəyinin onun həyat səviyyəsinə təsiri
- ailənin ictimai həyatda baş verən dəyişikliklərinin təsirinə uyğunlaşması
- ailədə bir, iki və daha çox uşağın tərbiyəsi üçün tələb olunan vəsaitlərin miqdarı

442 Müasir dövrdə əhali gəlirlərin formalaşma mənbəyi kimi tədqiq olunan ev təsərrüfatlarının fəaliyyəti necə istiqamətə ayrılır ?

- beş istiqamətə
- iki istiqamətə
- səkkiz istiqamətə
- bir istiqamətə
- dörd istiqamətə

443 Ev təsərrüfatının funksiyalarını neçə yerə bölünür?

- iki yerə
- altı yerə
- dörd yerə
- beş yerə
- səkkiz yerə

444 Bazar iqtisadiyyatə şəraitində aşağıdakılardan hansı həyata keçirdiyi fəaliyyətin xarakterinə görə ev təsərrüfatının funksiyalarına aid edilir?

- şəxsi istehlak
- şəxsi istehsal
- nominal gəlirlər
- real gəlirlər
- əmək haqqı

445 Mikroiqtisadi səviyyədə ailə iqtisadiyyatının funksional-iqtisadi aspektli ilə bağlı məsələləri nə xarakterizə edir?

- ailənin iqtisadi davranışın növlərinin iqtisadi səmərəliliyi və müxtəlif demoqrafik ailə tipləri
- ailənin sosial statusunun onun iqtisadi vəziyyətinə təsirinin tədqiqi
- ailədaxili iqtisadi münasibətlərin tədqiq olunması və ailənin sosial statusunun onun gəlirlərlə əlqəsinin araşdırılması
- ailənin iqtisadi vəziyyətinin və iqtisadi davranışının qarşılıqlı əlaqədə təhlili, onlara ictimai həyatda baş verən dəyişikliklərinin təsiri
- ailənin iqtisadi vəziyyətinin və iqtisadi davranışının qarşılıqlı analizi

446 Müasir dövrdə aşağıda qeyd edilənlərdən hansı biri ailə iqtisadiyyatının sosial-psixoloji aspekti ilə bağlı məsələləri xarakterizə edir?

- ailənin ictimai həyatda baş verən dəyişikliklərə uyğunlaşması və cəmiyyət nöqtəyi-nəzərindən müxtəlif demoqrafik ailə tiplərinin tədqiqi
- ailənin sosial statusunun onun iqtisadi vəziyyətinə təsirinin tədqiq olunması
- ailələrə ictimai həyatda baş verən dəyişikliklərinin təsiri
- ailədaxili iqtisadi münasibətlərin tədqiq olunması
- ailədaxili iqtisadi münasibətlərin tədqiq olunması, bazar iqtisadiyyatı amilin təsirinin gücləndirilməsi

447 Bazar iqtisadiyyatı şəraitində ailə iqtisadiyyatının sosial-demoqrafik aspekti ilə bağlı məsələləri nə xarakterizə edir?

- ailənin sosial statusunun onun gəlirlərlə əlqəsinin araşdırılması
- ailənin iqtisadi vəziyyətinin və iqtisadi davranışının sosial analizi
- ailədaxili iqtisadi münasibətlərin tədqiq olunması
- ailədə bir, iki və daha çox uşağın tərbiyəsi üçün tələb olunan vəsaitlərin miqdarı
- ailələrə bazar iqtisadiyyatı amilin təsirinin gücləndirilməsi

448 Bazar iqtisadiyyatı şəraitində ailə iqtisadiyyatının sosial-psixoloji aspekti ilə bağlı məsələləri nə xarakterizə edir?

- ailədaxili iqtisadi münasibətlərin cəmiyyətdə baş verən hadisələrin təsiri altında dəyişilməsi
- ailənin ictimai həyatda baş verən dəyişikliklərə uyğunlaşması
- ailə və cəmiyyət nöqteyi-nəzərindən müxtəlif demoqrafik ailə tiplərin qənaətliyi
- ailənin sosial statusunun onun iqtisadi vəziyyətinə təsirinin tədqiq olunması
- ailənin iqtisadi vəziyyətinin və iqtisadi davranışının sosial analizi

449 Göstərilənlərdən hansı ailə iqtisadiyyatının sosial-demoqrafik aspekti ilə bağlı məsələləri xarakterizə edir?

- ailədaxili iqtisadi münasibətlərin tədqiq olunması
- ailələrə bazar iqtisadiyyatı amilin təsirinin gücləndirilməsi
- ailənin iqtisadi vəziyyətinin və iqtisadi davranışının qarşılıqlı əlaqədə təhlili
- ailənin iqtisadi davranış növlərinin iqtisadi səmərəliliyi;
- ailənin sosial statusunun onun iqtisadi vəziyyətinə təsirinin tədqiq olunması

450 Bazar iqtisadiyyatı şəraitində ailə iqtisadiyyatının sosial-demoqrafik bağlı məsələlərə bunlardan hansı daxil edilmir?

- ailələrə göstərilən sosial yardımlar və xidmətlər
- ailəyə timai həyatda baş verən dəyişikliklərinin təsiri
- ailənin sosial statusunun onun iqtisadi vəziyyətinə təsirinin tədqiq olunması
- ailənin iqtisadi vəziyyətinin və iqtisadi davranışının qarşılıqlı əlaqədə təhlili
- ailədə iki və daha çox uşağın tərbiyəsi üçün tələb olunan vəsaitlərin miqdarı

451 Müasir dövrdə aşağıda qeyd edilənlərdən hansı ailə iqtisadiyyatının sosial-demoqrafik aspekti ilə bağlı məsələlərini xarakterizə edir?

- bazar iqtisadiyyatı şəraitində ailələrə maddi yardımın göstərilməsi
- qohumla arasında sosial- iqtisadi münasibətlərin araşdırılması
- ailədə iki və daha çox uşağın tərbiyəsi üçün tələb olunan vəsaitlərin miqdarı
- ailənin sosial statusunun onun iqtisadi vəziyyətinə təsirinin tədqiq olunması
- ailə və cəmiyyət nöqteyi-nəzərindən müxtəlif demoqrafik ailə tiplərin qənaətliyi

452 Bazar iqtisadiyyatı şəraitində qeyd edilənlərdən hansı ailə iqtisadiyyatının funksional-iqtisadi aspektli ilə bağlı məsələlərə daxil edilir?

- ailənin iqtisadi vəziyyətinin və iqtisadi davranışının qarşılıqlı əlaqədə təhlili
- ailənin sosial statusunun onun iqtisadi vəziyyətinə təsirinin tədqiq olunması
- ailəyə ictimai həyatda baş verən dəyişikliklərinin təsiri, bu dəyişikliklərə uyğunlaşma
- ailə və cəmiyyət nöqteyi-nəzərindən müxtəlif demoqrafik ailə tiplərin qənaətliyi
- ailənin iqtisadi davranışın növlərinin iqtisadi səmərəliliyi

453 Aşağıda verilənlərdən hansı bənd ailə iqtisadiyyatının sosial-demoqrafik və sosial-psixoloji aspekti ilə bağlı məsələləri xarakterizə edir?

- cəmiyyətdə baş verən hadisələrin təsiri altında ailədaxili münasibətlərin dəyişilməsi
- müxtəlif demoqrafik ailə tiplərinin sosial araşdırılması
- çoxuşaqlı ailələrin tərbiyəsi üçün tələb olunan vəsaitlərin miqdarı
- ailənin iqtisadi davranışın növlərinin iqtisadi səmərəliliyi
- ailənin iqtisadi vəziyyətinin və iqtisadi davranışının qarşılıqlı əlaqədə təhlili

454 Müasir dövrdə ev təsərrüfatlarında orta hesabla adambaşına düşən gəlirlərin həcmi ilk növbədə nədən asılıdır?

- Ailə üzvlərinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərdən;

- Ailədə əmək qabiliyyətli və əmək qabiliyyətinə malik olmayanların nisbətindən
- Bütçə gəlirərindən, ölkədəki orta əmək haqqının səviyyəsindən
- Gəlirlərin ümumi səviyyəsindən, əmək qabiliyyətli və əmək qabiliyyətinə malik olmayanların nisbətindən və yaxud himayəlik yükündən
- Ailədə işləyənlərin sayından, onların aldıkları əmək haqqından

455 İqtisadi ədəbiyyatlarda qeyd edilənlərdən hansı həyata keçirdiyi fəaliyyətin xarakterinə görə ev təsərrüfatının funksiyalarına aid edilir?

- şəxsi istehlak
- iqtisadi cəhətdən qeyri-istehsal
- maddi nemlərin bölüşdürülməsi
- sosial ödəmələr
- fərdi istehsal

456 Bunlardan hansı əhalinin pul gəlirləri və xərcləri balansının gəlir hissəsinə daxil deyil: əmək üzrə gəlirlər, mülkiyyətdən əldə edilən gəlirlər, sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir, sosial transfertlər, pulsuz xidmətlər və imtiyazlar

- əmək üzrə gəlirlər
- mülkiyyətdən əldə edilən gəlirlər
- sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir
- sosial transfertlər, pulsuz xidmətlər və imtiyazlar
- hamısı daxildir

457 Enqel qanunu nəyi müəyyənləşdirir?

- əhali gəlirləri və xərclərinin dinamikasını
- əhali icərisində yoxsul və həddindən artıq yoxsul yaşayan ailələrin cəkisini müəyyənləşdirən qanunauyğunluğu
- real əmək haqqının hesablanmasını
- gəlirlərlə həyat səviyyəsi arasında əlaqəni
- adambaşına düşən ÜDM-in həcmi

458 Ümumi daxili məhsulun həcmi ilə real gəlirlər arasında əlaqə aşağıdakılardan hansını müəyyənləşdirir?

- əhalinin pul gəlirlərinin və xərclərinin, eləcə də istehlak səbətinin həcmi müəyyənləşdirir
- orta aylıq əmək haqqının həcmi və vergi ödəmələrini müəyyənləşdirir
- minimum əmək haqqını və adambaşına düşən ümumi daxili məhsulun həcmi müəyyənləşdirir
- əhalinin həyat səviyyəsini müəyyənləşdirir
- istehlakın maddi-natural tərkibini təyin edir, əhalinin pul gəlirlərinin və xərclərinin istiqamətlərinin müəyyənləşdirir

459 Yoxsulluq həddində yaşayan əhalinin xüsusi cəkisi hansı göstərici əsasında müəyyən olunur?

- birdəfəlik sosial ödəmələr əsasında
- orta aylıq əmək haqqı göstərici əsasında
- işsizlərə verilən orta aylıq müavinətlər əsasında
- yaşayış minimumu göstərici əsasında
- minimum əmək haqqı əsasında

460 Bu göstəricilərdən hansı differensiasiya prosesi ilə bağlı proqnoz hesablamalarda ən geniş istifadə olunur?

- minimum əmək haqqı

- fond və Cini əmsalları
- tarif əmsalları və tarif dərəcələri
- real əmək haqqı indeksi
- nominal əmək haqqı indeksi

461 Sərəncamda qalan gəlir hansı gəlirlərdir?

- əhalinin əldə etdiyi pul və natural vasitələrin cəmidir
- əmək haqqı, məvajib və muzzla işləyənlərin digər gəlirləridir
- nominal gəlirlər hesabına əldə edilə biləcək maddi nemətlərin və xidmətlərin miqdarıdır
- əhalinin şəxsi istehlakına və şəxsi yığımına sərf olunan gəlirlərdir
- ayrı-ayrı şəxslərin və ya sosial qrupların müəyyən dövr ərzində əldə etdiyi pul gəlirləridir

462 Funksional tənliklər nəyi müəyyən edir?

- xərclərin və gəlirlərin hesablanması metodikasını
- əhalinin gəlirlər və xərclər balansının dövrü dəyişməsinə
- bir dəyişənin digər dəyişənlərdən funksional asılılığını
- xərclərin və gəlirlərin artım tempininin funksional əlaqəsini
- xərclərin, yığımların və pul artımının cəminin pul gəlirlərinə bərabərliyini

463 Balans tənliklərinə əsasən əhalinin bütün xərclərinin, yığımların və pul artımının cəminin pul gəlirlərinin ümumi məbləğilə asılılığı necədir?

- xərclər çoxdur
- gəlirin artım tempi xərclərin artım tempini qabaqlayır
- gəlirlər və xərclər bərabərdir
- xərclərin artım tempi gəlirlərin artım tempini qabaqlayır
- gəlirlər çoxdur

464 Bunlardan hansı əhalinin pul gəlirləri və xərcləri balansının xərc hissəsinə daxil deyil: təhsilə ayrılan vəsaitlər və səhiyyəyə ayrılan vəsaitlər; nəqliyyət və rabitə xidmətlərinin ödənilməsi; vergilərin, yığımların, rüsumların və s. ödənilməsi

- təhsilə ayrılan vəsaitlər və səhiyyəyə ayrılan vəsaitlər
- nəqliyyət və rabitə xidmətlərinin ödənilməsi
- vergilərin, yığımların, rüsumların və s. ödənilməsi
- hamısı daxildir
- heç biri daxil deyil

465 əhalinin real gəlirlərinin tərkibinə daxildir

- əmək haqqı fondu və milli gəlir
- sosial müdafiə və fərdi istehlak fondları
- ictimai istehlak və fərdi istehlak fondları
- müəssisənin xalis gəliri və sosial ödəmələr
- mənfəət və əmək haqqı fondu

466 Bunlardan hansı əhalinin pul gəlirləri və xərcləri balansının xərc hissəsinə daxil deyil: əmtələrin alınması və xidmətlərin ödənilməsi; mənzil və kommunal xidmətlərinin ödənilməsi; məişət xidmətinin ödənilməsi; istirahətə və turizmə sərf olunan vəsaitlər;

- hamısı daxildir
- məişət xidmətinin ödənilməsi; təhsilə və səhiyyəyə ayrılan vəsaitlər
- mənzil və kommunal xidmətlərinin ödənilməsi

- əmtəələrin alınması və xidmətlərin ödənilməsi
- istirahətə və turizmə sərf olunan vəsaitlər;

467 Gəlirlərin cəmləşməsi (Cini) əmsalı nəyi ifadə edir:

- Gəlirlərin ölkə (region) əhalisi arasında bölgüsündəki bərabərsizliyin dərəcəsini
- Ölkədə (regionda) müəssisələrin gəlirlərinin diferensiallaşma dərəcəsini
- Ölkədə (regionda) əhalinin bank əmanətlərinin artma dərəcəsini
- belə anlayış yoxdur
- Gəlirlərin bölgüsündə bərabərliyi ifadə edir.

468 Proqnoz hesablamalarda istifadə olunan alətlərin əsasını nələr təşkil edir?

- istehlak dinamikası, qiymətlərin səviyyəsi, xərclər balansı
- adambaşına düşən milli gəlirin səviyyəsi, gəlir vergisinin dərəcəsi
- istehlak mallarının qiyməti, əhalinin alıcılıq qabiliyyəti, əmək haqqının səviyyəsi
- əhalinin pul gəlirləri, xərclər və yığımlarının balansı
- məşğul əhalinin sayı, orta aylıq əmək haqqı, əhalinin pul gəlirləri,

469 Gələcək dövr üçün real əmək haqqının səviyyəsində nəzərdə tutulmuş dəyişikliklərin aparılmasının büdcənin gəlirlər hissəsi ilə əlaqələndirilməsi üçün əsasən hansı sosial-iqtisadi göstəricilər nəzərə alınmalıdır?

- Gəlir vergisinin dərəcəsi, əmək haqqının səviyyəsi
- İstehsalın həcmi, adambaşına düşən milli gəlirin səviyyəsi
- İstehlak mallarının qiyməti, əmək haqqının səviyyəsi, gəlir vergisinin dərəcəsi
- istehlak dinamikası, məşğulluğun və qiymətlərin səviyyəsi
- Gəlirlərin mümkün artım tempi, istehlak mallarının qiyməti, əhalinin alıcılıq qabiliyyəti

470 Aşağıdakılardan hansı proqnoz hesablamalarını birinci mərhələsi hesab olunur?

- mövcud variantlardan ən əlverişlisinin seçilməsi şərtilə proqnoz hesablamaların aparılması.
- ayrı-ayrı rifahların və xidmətlərin istehlak səviyyəsilə müəyyən olunan sosial sahənin inkişafının məqsədli istiqamətlərinin dəqiqləşdirilməsi;
- proqnoz müddətindən əvvəl baza dövrünün mühüm problemlərinin aşkara çıxarılması və kəmiyyət cəhətdən müəyyənləşdirilməsilə bağlı analitik proseduraların həyata keçirilməsi
- gəlirlərin səviyyəsi üzrə dəyişikliklərin iqtisadiyyatın bütün bölmələri ilə qarşılıqlı əlaqəsinin nəzərə alınması
- məqsədli istiqamətlərin dəqiqləşdirilməsi və alternativ variantlardan ən əlverişlisinin seçilməsi

471 Sosial proqramlarının həyata keçirilməsinin mühüm istiqamətlərindən biridir:

- Gəlir vergisinin dərəcəsinin azaldılması
- Ayrı-ayrı sahələrdə əmək haqqının artırılması
- Gəlirlərin paylanma proporsiyası və mümkün artım tempinin təyini, əhalinin istehlakının quruluşunun yaxşılaşdırılması və onun səviyyəsinin yüksəldilməsi
- İdxal olunan mallara gömrük rüsumunu azaldılması
- İstehlak mallarının qiymətinə nəzarət edilməsi

472 Proqnozlaşdırma dedikdə nə başa düşülür?

- Hər hansı bir fəaliyyətin, prosesin həyata keçirilməsində gələcək dövr üçün gözlənilən dəyişikliklərin müxtəlif metodlarla hesablama əsasında müəyyən olunması və nəzərdə tutulması
- Gələcək fəaliyyətin planlaşdırılması
- Gəlirlərin paylanma proporsiyası və mümkün artım tempinin təyin edilməsi.
- Müəssisənin gələcək fəaliyyətinin təhlil olunması
- İşçilərə gələcək dövr üçün tapşırıqlar verilməsi



473 Müasir iqtisadi ədəbiyyatlarda hansı ailələr yoxsul ailələr kateqoriyasına daxil edilir?

- Müasir iqtisadi ədəbiyyatlarda hansı ailələr yoxsul ailələr kateqoriyasına daxil edilir?
- xərclərinin 50%-dən artığı qida məhsullarının payına düşən ailələr
- xərclərinin 1/3 hissəsi qida məhsullarına payına düşən ailələr
- xərclərinin 10%-ə qədərini qeyri-ərzaq məhsullarına ayıran ailələr
- ailə başcısını minimum əmək haqqını səviyyəsində əmək haqqı alan ailələr

474 Aşağıdakı bəndlərdə göstərilənlərdən hansı biri əhalinin pul gəlirləri və xərcləri balansının gəlir hissəsinə daxildir?

- əmək üzrə gəlirlər, pulsuz xidmətlər və imtiyazlar;
- əmək üzrə gəlirlər, mülkiyyətdən əldə edilən gəlirlər;
- ilk 3 bəndək göstərilənlərin heç biri;
- sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir, sosial transfertlər;
- ilk 3 bəndək göstərilənlərin hamısı;

475 Qeyd edilənlərdən bəndlərdən hansında istehlak xərclərinin təsnifatı düz verilib?

- qidalanma, alkoqol içkilər və tütün məmulatları, qeyri-ərzaq məhsulları, xidmətlər;
- qidalanma; qeyri-ərzaq məhsulları; xidmətlər, yığımlar”
- alkoqol içkilər və tütün məmulatları, vergilər, yığımlar, rüsumlar;
- yuxarıdakıların heç birində;
- qeyri-ərzaq məhsulları, alkoqol içkilər və tütün məmulatları, sosial transfertlər;

476 Qeyd olunanlardan hansı əhalinin pul gəlirləri və xərcləri balansının gəlir hissəsinə daxil edilir?

- vergilər və sosial ayırmalar
- sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir
- icarə haqqı və faizlər
- yuxarıdakı ilk 3 bənddə göstərilənlərin heç biri daxil deyil
- yuxarıdakı ilk 3 bənddə göstərilənlərin hamısı daxildir

477 Aşağıdakılardan hansı əhalinin pul gəlirləri və xərcləri balansının xərc hissəsinə daxildir?

- pulsuz xidmətlər və imtiyazlar
- hamısı daxildir
- vergilərin, yığımların, rüsumların və s. ödənilməsi
- yuxarıdakı bəndlərdə göstərilənlərin heç biri daxil deyil
- mülkiyyətin icarəsindən əldə edilən vəsait

478 Müasir dövrdə yoxsulluq həddində yaşayan əhalinin xüsusi cəkisini müəyyən edən göstərici aşağıdakılardan hansıdır?

- minimum əmək haqqı göstərici əsasında
- orta aylıq əmək haqqı göstərici əsasında
- birdəfəlik müavinətlər göstərici əsasında
- real əmək haqqı indeksi əsasında
- yaşayış minimumu göstərici əsasında

479 Bazar iqtisadiyyatı şəraitində real gəlirlərlə Ümumi Daxili Məhsulun həcmi arasında hansı formada əlaqə mövcuddur?

- şaquli
- üfiqi

- dolayı
- funksional
- birbaşa

480 Aşağıda göstərilənlərdən hansı Enqel qanunu əsasında müəyyən edilir?

- real əmək haqqının həcmi
- adambaşına düşən ÜDM-in həcmi
- gəlirlərlə həyat səviyyəsi arasında əlaqə
- əhali gəlirləri və xərclərinin dinamikası
- əhali icəricində yoxsul və həddindən artıq yoxsul yaşayan ailələrin cəkisini müəyyənləşdirən qanuna uyğunluq

481 Aşağıda göstərilənlərdən hansı istehlak xərclərinin trkinini tam əks etdirir?

- qidalanma; qeyri-ərzaq məhsulları; xidmətlər; sığorta ödəmələri
- alkoqol içkilər və tütün məmulatları; qeyri-ərzaq məhsulları; xidmətlər
- qidalanma; qeyri-ərzaq məhsulları; xidmətlər
- qidalanma; alkoqol içkilər və tütün məmulatları; qeyri-ərzaq məhsulları; xidmətlər
- qidalanma; alkoqol içkilər və tütün məmulatları; qeyri-ərzaq məhsulları; səhiyyə və təhsil xərcləri

482 Müasir dövrdə aşağıdakılardan hansı yoxsulluq səviyyəsinin artım indikatoru kimi nə çıxış edir?

- əhalinin istirahət xərcləri
- sosial müavinət alanların sayı
- əhalinin xərclər strukturunda qida məhsullarının payı
- əhalinin orta aylıq əmək haqqı
- minimum əmək haqqını səviyyəsi

483 Differensiasiya prosesi ilə bağlı proqnoz hesablamalarda ən geniş istifadə olunan göstəticini aşağıda qeyd olunanlardan hansıdır?

- nominal əmək haqqı indeksi
- tarif dərəcələri
- real əmək haqqı indeksi
- yaşayış minimumu
- fond və Cini əmsalları

484 Bunlardan hansını Ümumi Daxili Məhsulun həcmi ilə real gəlirlər arasında əlaqə müəyyənləşdirir?

- əhalinin həyat səviyyəsini müəyyən edir
- orta aylıq əmək haqqının həcmi müəyyən edir
- istehlakın maddi-natural tərkibini təyin edir, əhalinin pul gəlirlərinin və xərclərinin istiqamətlərini müəyyən edir
- əhalinin pul gəlirlərinin və xərcləri, eləcə də istehlak səbətinin həcmi müəyyən edir
- minimum əmək haqqı və adambaşına düşən ümumi daxili məhsulun həcmi müəyyən edir

485 Bazar iqtisadiyyatı şəraitində aşağıda qeyd edilənlərdən hansı əhali gəlirinin istifadəsi strukturunu tam əks etdirir?

- orta əmək haqqı, vergilər və rüsumlar
- istehlak xərcləri, yığımlar, sosial ödəmələr
- istehlak xərcləri, yığımlar, vergilər və rüsumlar
- hec bir
- yığımlar, müavinətlər, vergilər və rüsumlar

486 Aşağıdakılardan hansı əhalinin pul gəlirləri və xərcləri balansının xərc hissəsinə daxildir?

- hamısı daxildir
- heç biri daxil deyil
- investisiya xərcləri
- vergilərin, yığımların, rüsumların və s. ödənilməsi
- dövlət aparatının saxlanması xərcləri

487 Bu mərhələlərdən hansı proqnoz hesablamalarını birinci mərhələsi kimi xarakterizə edilir?

- ayrı-ayrı rifahların və xidmətlərin istehlak səviyyəsilə müəyyən olunan sosial sahənin inkişafının məqsədli istiqamətlərinin dəqiqləşdirilməsi;
- cari dövrünün mühüm problemlərinin aşkara çıxarılması və kəmiyyət cəhətdən müəyyənləşdirilməsilə bağlı təhlilərin aparılması
- əmək haqqının və gəlirlərin səviyyəsi üzrə dəyişikliklərin iqtisadiyyatın bütün bölmələri ilə qarşılıqlı əlaqəsinin nəzərə alınması
- mövcud variantlardan ən əlverişlisinin seçilməsi şərtlə proqnoz hesablamaların aparılması.
- uzunmüddətli proqramlardəqiqləşdirilməsi və alternativ variantlardan ən əlverişlisinin hazırlanması

488 Bazar iqtisadiyyatı şəraitində aşağıda qeyd edilənlərdən hansı proqnoz hesablamalarını ikinci mərhələsi hesab olunur?

- məqsədli istiqamətlərin dəqiqləşdirilməsi və alternativ variantlardan ən əlverişlisinin seçilməsi
- gəlirlərin səviyyəsi üzrə dəyişikliklərin iqtisadiyyatın bütün bölmələri ilə qarşılıqlı əlaqəsinin nəzərə alınması
- ayrı-ayrı rifahların və xidmətlərin istehlak səviyyəsilə müəyyən olunan sosial sahənin inkişafının məqsədli istiqamətlərinin dəqiqləşdirilməsi;
- proqnoz müddətindən əvvəl baza dövrünün mühüm problemlərinin aşkara çıxarılması və kəmiyyət cəhətdən müəyyənləşdirilməsilə bağlı analitik proseduraların həyata keçirilməsi
- mövcud variantlardan ən əlverişlisinin seçilməsi şərtlə proqnoz hesablamaların aparılması.

489 Aşağıdakılardan hansı bənddə verilən əhalinin pul gəlirləri və xərcləri balansının gəlir hissəsinə daxildir?

- sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir, sosial transfertlər, pulsuz xidmətlər və imtiyazlar , məişət xidmətinin ödənilməsi, sosial transfertlər;
- yuxarıdakı bəndlərdə göstərilənlərin heç biri daxil deyil
- əmək üzrə gəlirlər, mülkiyyətdən əldə edilən gəlirlər, sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir, məişət xidmətinin ödənilməsi
- əmtəələrin alınması və xidmətlərin ödənilməsi; mülkiyyətdən əldə edilən gəlirlər, sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir, sosial transfertlər, pulsuz xidmətlər və imtiyazlar;
- əmək üzrə gəlirlər, mülkiyyətdən əldə edilən gəlirlər, sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir, sosial transfertlər, pulsuz xidmətlər və imtiyazlar;

490 Aşağıda verilənlərdən hansı əhalinin pul gəlirləri və xərcləri balansının xərc hissəsinə daxildir?

- istirahətə və turizmə sərf olunan vəsaitlər, əmtəələrin alınması və xidmətlərin ödənilməsi, səhiyyəyə və təhsilə ayrılan vəsaitlər, pulsuz xidmətlər və imtiyazlar;
- vergilərin, yığımların, rüsumların və s. ödənilməsi, əmtəələrin alınması və xidmətlərin ödənilməsi, nəqliyyat və rabitə xidmətlərinin ödənilməsi, məişət xidmətinin ödənilməsi, sosial transfertlər;
- pulsuz xidmətlər və imtiyazlar, səhiyyəyə və təhsilə ayrılan vəsaitlər, məişət xidmətinin ödənilməsi, sosial transfertlər;
- vergilərin, yığımların, rüsumların və s. ödənilməsi, əmtəələrin alınması və xidmətlərin ödənilməsi, səhiyyəyə və təhsilə ayrılan vəsaitlər, məişət xidmətinin ödənilməsi
- yuxarıdakı bəndlərdə göstərilənlərin heç biri daxil deyil

491 Müasir dövrdə aşağıdakılardan hansı əhalinin pul gəlirləri və xərcləri balansının xərc hissəsinə daxil edilir?

- yuxarıdakı ilk 3 bənddə göstərilənlərin heç biri daxil deyil
- mülkiyyətdən əldə edilən vəsait
- yuxarıdakı ilk 3 bənddə göstərilənlərin hamısı daxildir
- məişət xidmətinin ödənilməsi; təhsilə və səhiyyəyə ayrılan vəsaitlər
- pulsuz xidmətlər və imtiyazlar

492 Ümumi büdcəsi olan və birlikdə yaşayan bir və ya bir neçə fərdin məşğuliyyət növlərinin, əmlakın, əldə etdikləri və malik olduqları maddi və mənəvi nemətlərin məcmusu dedikdə nə başa düşülür?

- fermer təsərrüfatları
- ev təsərrüfatı
- əmək qabiliyyətli insanlar
- kollektiv təsərrüfatlar
- briqadalar

493 Ev təsərrüfatı natural və əmtəə xarakterli əmək, istehsal və iqtisadi fəaliyyətin hansı əhatə edir?

- natural xarakterli əmək fəaliyyətini
- istehsal fəaliyyətini
- iqtisadi fəaliyyətin bütün növlərini
- əmtəə xarakterli əmək fəaliyyətini
- heç birini

494 Bunlardan hansını ev təsərrüfatı anlayışına daxil etmək olmaz: bütün istehlakçıları, muzzdu işçiləri, xırda və iri kapital sahiblərini; torpağı, istehsal vasitələrini; ictimai istehsalda məşğul olan və məşğul olmayan şəxsləri?

- heç birini etmək olmaz
- hamısını etmək olar
- ictimai istehsalda məşğul olan və məşğul olmayan şəxsləri
- bütün istehlakçıları, muzzdu işçiləri, xırda və iri kapital sahiblərini
- torpağı, istehsal vasitələrini,

495 Ev təsərrüfatına hansı qrup insanlar daxildir?

- birgə yaşayan, müxtəlif mənbələrdən əldə olunan gəlirlərlərdən birlikdə istifadə edən insanlar
- birgə yaşayan, öz gəlirlərini və əmlaklarını bütövlükdə və ya hissə-hissə birləşdirən, müxtəlif mal və xidmətləri müştərək istehlak edən insanlar
- kollektiv təsərrüfatlarda çalışanlar
- qohumluq münasibəti olan, öz əmlaklarını birləşdirərək istesal və ya fermer təsərrüfatı yaradan insanlar
- müştərək müəssisə quran insanlar

496 Nəzəri cəhətdən ev təsərrüfatının üzvləri bir-biri ilə hansı əlaqələrə malikdirlər?

- iqtisadi əlaqələrə
- sosial əlaqələrə
- qohumluq əlaqələrinə
- heç bir əlaqəyə malik deyillər
- şəxsi əlaqələrə

497 Bunlardan hansı ailə iqtisadiyyatının sosial-demoqrafik aspekti ilə bağlı məsələlərə daxildir?

- ailənin iqtisadi vəziyyətinin və iqtisadi davranışının qarşılıqlı əlaqədə təhlili
- ailənin sosial statusunun onun iqtisadi vəziyyətinə təsirinin tədqiq olunması
- ailədə bir, iki və daha çox uşağın tərbiyəsi üçün tələb olunan vəsaitlərin miqdarı

- ailədaxili iqtisadi münasibətlərin tədqiq olunması
- ailələrə bazar iqtisadiyyatı amilin təsirinin gücləndirilməsi

498 Bunlardan hansı ailə iqtisadiyyatının sosial-psixoloji aspekti ilə bağlı məsələlərə daxildir?

- ailə və cəmiyyət nöqteyi-nəzərindən müxtəlif demoqrafik ailə tiplərin qənaətliyi
- ailənin sosial statusunun onun iqtisadi vəziyyətinə təsirinin tədqiq olunması
- ailədaxili iqtisadi münasibətlərin cəmiyyətdə baş verən hadisələrin təsiri altında dəyişilməsi
- ailənin ictimai həyatda baş verən dəyişikliklərə uyğunlaşması
- ailələrə ictimai həyatda baş verən dəyişikliklərinin təsiri

499 Bunlardan hansı ailə iqtisadiyyatının sosial-iqtisadi və funksional-iqtisadi aspektləri ilə bağlı məsələlərə daxildir?

- ailədaxili iqtisadi münasibətlərin tədqiq olunması
- ailənin iqtisadi vəziyyətinin və iqtisadi davranışının qarşılıqlı əlaqədə təhlili
- ailənin sosial statusunun onun iqtisadi vəziyyətinə təsirinin tədqiq olunması
- ailənin iqtisadi davranışın növlərinin iqtisadi səmərəliliyi
- ailədə bir, iki və daha çox uşağın tərbiyəsi üçün tələb olunan vəsaitlərin miqdarı

500 Bunlardan hansı ailə iqtisadiyyatının funksional-iqtisadi aspektli ilə bağlı məsələlərə daxildir?

- ailə və cəmiyyət nöqteyi-nəzərindən müxtəlif demoqrafik ailə tiplərin qənaətliyi
- ailənin sosial statusunun onun iqtisadi vəziyyətinə təsirinin tədqiq olunması
- ailənin iqtisadi vəziyyətinin və iqtisadi davranışının qarşılıqlı əlaqədə təhlili; onlara ictimai həyatda baş verən dəyişikliklərinin təsiri,
- ailənin iqtisadi davranışın növlərinin iqtisadi səmərəliliyi
- ailənin iqtisadi vəziyyətinin və iqtisadi davranışının qarşılıqlı əlaqədə təhlili

501 Bunlardan hansı ailə iqtisadiyyatının sosial-demoqrafik bağlı məsələlərə daxil deyil?

- ailədə bir uşağın tərbiyəsi üçün tələb olunan vəsaitlərin miqdarı
- ailənin iqtisadi davranışın növlərinin iqtisadi səmərəliliyi
- ailə və cəmiyyət nöqteyi-nəzərindən müxtəlif demoqrafik ailə tiplərin qənaətliyi
- ailənin sosial statusunun onun iqtisadi vəziyyətinə təsirinin tədqiq olunması
- ailədə iki və daha çox uşağın tərbiyəsi üçün tələb olunan vəsaitlərin miqdarı

502 Müstəqim işəməzd əmək haqqı sisteminin tətbiqində ən başlıca sərf:

- səmərəli əmək bölgüsü və əmək kooperasiyası
- normaların elmi əsaslar üzrə müəyyən edilməsi və işlərin düzgün təsnifatı
- iş yerlərinin səmərəli təşkili
- əməyin kəmiyyəti və keyfiyyətinin nəzərə alınması
- əməyin təşkili səviyyəsi

503 Bunlardan hansı ailə iqtisadiyyatının sosial-demoqrafik və sosial-psixoloji aspekti ilə bağlı məsələlərə daxil deyil?

- ailənin iqtisadi vəziyyətinin və iqtisadi davranışının qarşılıqlı əlaqədə təhlili
- ailədə bir, iki və daha çox uşağın tərbiyəsi üçün tələb olunan vəsaitlərin miqdarı
- ailə və cəmiyyət nöqteyi-nəzərindən müxtəlif demoqrafik ailə tiplərin qənaətliyi
- ailədaxili iqtisadi münasibətlərin tədqiq olunması, cəmiyyətdə baş verən hadisələrin təsiri altında onların dəyişilməsi
- ailənin iqtisadi davranışın növlərinin iqtisadi səmərəliliyi

504 Bunlardan hansı ailə iqtisadiyyatının sosial-iqtisadi və funksional-iqtisadi aspektləri ilə bağlı

məsələlərə daxil deyil?

- ailənin sosial statusunun onun iqtisadi vəziyyətinə təsirinin tədqiq olunması;
- ailədə bir, iki və daha çox uşağın tərbiyəsi üçün tələb olunan vəsaitlərin miqdarı
- ailənin onlara ictimai həyatda baş verən dəyişikliklərinin təsiri
- ailənin iqtisadi vəziyyətinin və iqtisadi davranışının qarşılıqlı əlaqədə təhlili
- ailənin ictimai həyatda baş verən dəyişikliklərinin təsirinə uyğunlaşması

505 Ölkəmizdə əhalinin aztəminatlı hissəsinin yaşayış səviyyəsini yüksəltmək üçün 2004-cü ildə gəlir vergisi ilə bağlı hansı tədbir həyata keçirilmişdir:

- Aylıq gəlirin vergi tutulmayan məbləği 150000 AZM-ə qaldırıldı, vergitutma şkalasının sayı 3-ə endirildi və yalnız 2 vergi dərəcəsi (14 və 35%) saxlanıldı.
- Bütçə təşkilatları və yerli özünüidarətmə orqanları gəlir vergisini ödəməkdən azad edildi.
- Azərbaycan Respublikasının Mərkəzi bankı və onun qurumları bütün vergilərdən azad edildi.
- Gəlir vergisinin dərəcəsi kənd təsərrüfatı subyektlərində 12%-ə endirildi.
- Milli və ya xarici valyutanın, həmçinin qiymətli kağızların xaricə aparılması və ya xaricdən gətirilməsi gəlir vergisindən azad edildi.

506 əhalinin hər nəfərinə düşən real gəlirlər necə hesablanır:

- ölkənin real gəlir fondunun əhalinin sayına nisbəti
- milli gəlirin sənaye-istehsal heyətinin sayına nisbəti
- ÜDM-un işləyənlərin sayına nisbəti
- milli gəlirin əhalinin ümumi sayına nisbəti
- əmək haqqı fondunun işləyənlərin sayına nisbəti

507 Ev təsərrüfatlarında orta hesabla adambaşına düşən gəlirlərin həcmi ilk növbədə nədən asılıdır?

- Bütçə gəlirərindən, ölkədəki orta əmək haqqının səviyyəsindən
- Ailədə işləyənlərin sayından, onların aldıkları əmək haqqından
- Gəlirlərin ümumi səviyyəsindən, əmək qabiliyyətli və əmək qabiliyyətinə malik olmayanların nisbətindən və yaxud himayəlik yükündən
- Ailə üzvlərinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərdən
- Ailədə əmək qabiliyyətli və əmək qabiliyyətinə malik olmayanların nisbətindən

508 Bunlardan hansı ev təsərrüfatlarının iqtisadi cəhətdən qeyri-istehsal funksiyasına aiddir?

- şəxsi həyatı təsərrüfatının aparılması, yəni ev təsərrüfatında və ondan kənarında istehlak məqsədilə, kənd təsərrüfatı məhsullarının istehsalı üçün bütün torpaq növlərinin və sahələrinin istifadəsi
- əhaliyə müxtəlif məişət xidmətlərinin göstərilməsi
- fərdi əmək və sahibkarlıq fəaliyyəti, ev şəraitində qeyri-ərzaq məhsulun hazırlanması, məişət texnikasının, mebelin təmiri
- ailə icarəsi, yəni ailəyə məxsus olan şəxsi mülkiyyətin, əmlakın icarəyə verilməsi
- fərdi ailə ticarəti

509 Bunlardan hansı ev təsərrüfatlarının şəxsi istehsal funksiyasına aid deyil?

- şəxsi həyatı təsərrüfatının aparılması, yəni ev təsərrüfatında və ondan kənarında istehlak məqsədilə, kənd təsərrüfatı məhsullarının istehsalı üçün bütün torpaq növlərinin və sahələrinin istifadəsi
- əhaliyə müxtəlif məişət xidmətlərinin göstərilməsi
- fərdi əmək və sahibkarlıq fəaliyyəti ev şəraitində qeyri-ərzaq məhsulun hazırlanması, məişət texnikasının, mebelin təmiri
- fərdi ailə ticarəti
- qiymətli kağızların əldə edilməsi və istifadəsi, valyuta və bank əməliyyatları

510 Bunlardan hansı ev təsərrüfatlarının iqtisadi cəhətdən qeyri-istehsal funksiyasına aiddir?

- qiymətli kağızların əldə edilməsi və istifadəsi, valyuta və bank əməliyyatları
- məişət texnikasının, mebelin təmiri və əhaliyə müxtəlif məişət xidmətlərinin göstərilməsi
- fərdi əmək və sahibkarlıq fəaliyyəti ev şəraitində qeyri-ərzaq məhsulun hazırlanması
- ictimai istehsalın təşkili
- ailə ticarəti

511 əmək haqqının təşkili ünsürləri:

- əməyin təşkili, əməyin stimullaşdırılması, tarif sistemi
- mükafatlandırma, tarif sistemi, əməyin qiymətləndirilməsi
- əmək haqqının forma və sistemləri, əməyin normalaşdırılması, tarif sistemi
- əməyin ödənilməsi fondu, tarif sistemi, əməyin təşkili
- əməyin motivləşdirilməsi, əməyin normalaşdırılması, əmək haqqı fondu

512 Bunlardan hansı ev təsərrüfatında yaranan gəlirdir: əmək haqqı və pensiya; müavinətlər və sosial müdafiə məqsədilə ödəmələr; dividendlər və əmanətdən faizlər?

- dividendlər və əmanətdən faizlər
- hamısı
- hec biri
- müavinətlər və sosial müdafiə məqsədilə ödəmələr
- əmək haqqı və pensiya

513 Bunlardan hansı ev təsərrüfatında yaranan gəlirdir?

- əmək haqqı və sosial müdafiə məqsədilə ödəmələr, ev təsərrüfatlarında istehsal olunmuş məhsuldan əldə olunan gəlir
- dividendlər və əmanətdən faizlər, ev təsərrüfatlarında göstərilən xidmətlərdən əldə olunan gəlir
- müavinətlər və sosial müdafiə məqsədilə ödəmələr, əmək haqqı
- hamısı
- ev təsərrüfatlarında istehsal olunmuş məhsul və xidmətlərin hesabına əldə olunan gəlir

514 Bunlardan hansı ev təsərrüfatından kənar yaranan gəlirdir: əmək haqqı; sosial müdafiə məqsədilə ödəmələr; dividendlər və əmanətdən faizlər?

- əmək haqqı
- dividendlər və əmanətdən faizlər
- sosial müdafiə məqsədilə ödəmələr
- hamısı
- hec biri

515 Mükafatlandırma sisteminin əsas ünsürləri:

- mükafatın göstərijiləri, mükafatların şərtləri və ölçüsü
- mükafatlandırma mənbələri və dövrü mükafatlandırma
- mükafatın ölçüsü və mükafatlandırılan işçilərin dairəsi
- mükafatlandırmanın göstəriciləri və şərtləri, mükafatın ölçüsü, mükafatlandırılan işçilərin dairəsi, dövrü mükafatlandırmanın mənbələri
- işçilərin mükafatlandırma dairəsi və dövrü mükafatlandırma

516 Ev təsərrüfatlarında pul gəlirlərinin səviyyəsi nə ilə müəyyən edilir?

- ailələrin müəyyən dövr ərzində dövlətdən aldığı vəsaitlərlə
- müəyyən dövr ərzində ev təsərrüfatlarının hər 100 nəfərinə düşən pul gəlirlərinin ümumi məbləği ilə
- müəyyən dövr ərzində ev təsərrüfatlarının üzvlərini aldıkları əmək haqqı və sosial müavinətlərlə
- ev təsərrüfatlarında istehsal olunan məhsulun həcmi ilə

- müəyyən dövr ərzində ev təsərrüfatlarının hər 10 nəfərinə düşən pul gəlirlərinin ümumi məbləği ilə

517 Loqarifmik bölgü funksiyasından nə zaman istifadə edilir?

- ev təsərrüfatlarında istehsal olunmuş məhsulun həcminin nüəyyən olunmasında  
 ev təsərrüfatlarının sayının müəyyənədirilməsində  
 ev təsərrüfatlarının müəyənəsinə əsaslanan təhlilin aparılmasında  
 ev təsərrüfatlarına yardımın edilməsi üçün  
 ev təsərrüfatlarında məşğulluğun öyrəniməsində

518 Gəlirlərin indeksasiyası nəyə səbəb olur?

- fiksasiya olunmuş gəlirlər əldə edən şəxslərin həyat səviyyəsinin saxlanmasına  
 sosial differensiasiyasının artmasına  
 məhsuldar əməyin stimullaşdırılmasına  
 məşğulluğun artmasına  
 gəlirlərin qeyri-bərabər bölgüsünə

519 Elitar istehlak büdcə əhalinin hansı kateqoriyalarını əhatə edir?

- gəliri aşağı səviyyədə olan əhali  
 gəliri yüksək səviyyədə olan əhali  
 gəliri orta səviyyədə olan əhali  
 aztəminatlı əhali  
 yoxsul əhali

520 Rasional istehlak büdcə əhalinin hansı kateqoriyalarını əhatə edir?

- gəliri aşağı səviyyədə olan əhali  
 gəliri yüksək səviyyədə olan əhali  
 gəliri orta səviyyədə olan əhali  
 milyadrləri  
 milyonçuları

521 Minimum istehlak büdcə əhalinin hansı kateqoriyalarını əhatə edir?

- gəliri aşağı səviyyədə olan əhali  
 gəliri yüksək səviyyədə olan əhali  
 gəliri orta səviyyədə olan əhali  
 milyadrləri  
 milyonçuları

522 İstehlak büdcənin 3 əsas növlərinin mövcudluğu nədən asılıdır?

- əmək fəaliyyətindən  
 əhalinin iqtisadi fəallığından  
 məşğulluq səviyyəsindən  
 tələbatlarının ödənilmə dərəcəsiindən  
 istehlak qiymətlərindən

523 İstehlak büdcə hansı göstəricilərə aiddir?

- natura  
 mütənasib  
 nisbi  
 artım



dəyər

524 İstehlak büdcənin növləri:

- minimum, maksimum, optimal
- minimum, rasionl və elitar
- minimum, orta, yuxarı
- minimum, aşağı, yuxarı
- minimum, mütləq, nisbi

525 İstehlak büdcənin neçə növü mövcuddur?

- 2
- 6
- 5
- 4
- 3

526 Yaşayış minimumu əsasında gəlirlərin səviyyəsi üzrə əhalinin təsnifatlaşdırılmasına daxil deyil:

- yoxsul ailələr
- təmin olunmuş ailələr
- aztəminatlı ailələr
- milyonçu ailələr
- varlı ailələr

527 əhalinin həyat səviyyəsini əks etdirən göstəricilər sistemində nə aparıcı rol oynayır?

- milli valyuta məzənnəsi
- pensiya və sosial transfertlər
- əsas fondlar
- dövriyyə kapitalı
- ümumi daxili məhsulun (ÜDM) həcmi

528 əhalinin həyat səviyyəsini əks etdirən göstəricilər iki cür olur:

- daimi və dəyişkən
- mütləq və nisbi
- müntəzəm və qeyri-müntəzəm
- könüllü və məcburi
- leqal və gizli

529 Həyat səviyyəsinin göstəricilər sistemində daxil olmur:

- əhalinin adambaşına düşən orta aylıq pul gəlirləri
- iqtisadiyyata məşğul olanların orta aylıq əmək haqqı
- müəssisədə əmək haqqı fondu
- əhalinin yaşayış minimumu
- təyin olunmuş pensiyaların orta səviyyəsi

530 Yoxsulluq həddi necə qiymətləndirilir?

- yaşayış minimumu səviyyəsində istehlakı təmin edən gəlir kimi
- əmək fəaliyyəti nəticəsində ödənilən əmək haqqı kimi
- əhalinin sərəncamında qalan gəlir kimi
- əhalinin aztəminatlı ailələrinə verilən ünvanlı sosial yardım kimi

ölkədə minimum əmək haqqının səviyyəsi kimi

531 əmək həyatı keyfiyyəti dedikdə nə başa düşülür?

- istehlakın strukturu
- əmək fəaliyyəti ilə bağlı işçilərin şəxsi tələbatlarının ödənilmə səviyyəsi
- gəlirlərin artması
- işçilərin peşə-ixtisas səviyyəsi
- əhalinin təhsil və sağlamlıq səviyyəsi

532 Ölkənin yoxsulluq səviyyəsi nəyi əks etdirir?

- yaşayış minimumundan az miqdarda adambaşına düşən gəlir hesabına dolanan əhalinin sayını
- minimum əmək haqqının səviyyəsini
- əhaliyə yaşayış minimumu səviyyəsində təqdim olunan xidmətlərin həcmi
- orta aylıq əmək haqqının səviyyəsini
- minimum pensiyanın məbləğini

533 Yaşayış minimumu iqtisadiyyatda hansı rol oynayır?

- əmsal
- rəqəm
- indikator
- mövqe
- funksiya

534 Ölkədə əhalinin həyat səviyyəsi necə xarakterizə olunur?

- cəmiyyət miqyasında əhalinin maddi, sosial və mədəni tələbatlarının ödənilmə dərəcəsi ilə
- lokal səviyyədə yerli əhalinin maddi, sosial və mədəni tələbatlarının ödənilmə dərəcəsi ilə
- region miqyasında yerli əhalinin maddi, sosial və mədəni tələbatlarının ödənilmə dərəcəsi ilə
- iş yerində çalışanların əhalinin maddi, sosial və mədəni tələbatlarının ödənilmə dərəcəsi ilə
- müəssisə daxilində işçilərin maddi, sosial və mədəni tələbatlarının ödənilmə dərəcəsi ilə

535 İnsanın inkişaf indeksinin qiyməti neçədir?

- 0-1 arasında olur
- 1-10 arasında olur
- 1-2 arasında olur
- 100-1000 arasında olur
- 1-100 arasında olur

536 BMT dünya ölkələrinin inkişaf səviyyəsinin əsas ümümləşdirici göstəricisi kimi nədən istifadə edir?

- əhalinin adambaşına düşən ÜDM-un həcmi
- milli gəlir
- insan inkişafı indeksi
- əmək məhsuldarlığı
- iqtisadi artımın templəri

537 İnsanın inkişaf indeksinin hansı ölçüdə olduğu zamanı əhalinin həyat səviyyəsi yüksək hesab edilir?

- 0-0,1
- 0,4-0,5

- 0,2-0,3
- 0,6-0,8
- 0,5

538 əhalinin gəlirləri nəyə sərf olunmur?

- vergilərə
- yığıma
- istehlaka
- müxtəlif ödənişlərə
- əsas fondlara

539 Gəlirlərin formalaşmasını müəyyən edən amillərin sırasına daxil olunmur:

- xarici təcrübəsinin mənimsəmə səviyyəsi
- iqtisadiyyatın inkişaf səviyyəsi
- müəssisələrin fəaliyyətinin nəticələri
- işçilərin əmək prosesində əldə etdikləri nailiyyətlər
- işçilərin şəxsi keyfiyyətləri

540 Gəlirlərin indeksləşməsi:

- məhsuldar əməyi stimullaşdırır
- sosial differensialaşmasına səbəb olur
- müxtəlif sosial kateqoriyadan olan insanların gəlirlərindəki fərqləri azaldır
- işçilərin əmək haqqının artırılmasına təsir edir
- təsbit edilmiş gəlirləri əldə edən insanların həyat səviyyəsinin saxlanmasını təmin edir

541 İnsan hansı istehlakın səviyyəsindən aşağı yaşaya bilməz?

- maksimum istehlak səviyyəsi
- rəşional istehlak səviyyəsi
- minimum istehlak səviyyəsi
- optimal istehlak səviyyəsi
- fizioloji istehlak səviyyəsi

542 əhalinin gəlirlərinin formalaşdırmasına təsir edən amillər necə qruplaşdırılır?

- işçi, müəssisə və iqtisadiyyat
- işçi, cəmiyyət və siyasət
- ailə, coğrafiq iqlim və iqtisadiyyat
- işçi, infrastruktur və coğrafiq iqlim
- işçi, məşğulluq və əhalinin alıcı qabiliyyəti

543 əhalinin gəlirlərinin formalaşdırmasına təsir edən amillərin birinci qrupu bağlıdır:

- işçi ilə
- cəmiyyət ilə
- ölkə ilə
- məşğulluqla
- əhali ilə

544 əhalinin gəlirlərinin formalaşdırmasına təsir edən amillərin ikinci qrupu bağlıdır:

- sahə ilə
- regionla

- ölkə ilə
- müəssisə ilə
- ərazi ilə

545 əhalinin gəlirlərinin formalaşdırmasına təsir edən amillərin üçüncü qrupu bağlıdır:

- tikinti ilə
- sənaye ilə
- iqtisadiyyat ilə
- sahə ilə
- istehsal ilə

546 əhalinin gəlirlərinin formalaşdırmasına təsir edən birinci qrup amillərə aid deyil:

- işçinin əmək potensialı
- işçinin dini mənsubiyyəti
- işçinin mövqeyi
- işçinin psixoloji vəziyyəti
- işçinin sosial potensialı

547 əhalinin gəlirlərinin formalaşdırmasına təsir edən ikinci qrup amillərə daxil deyil:

- müəssisənin mülkiyyət forması
- müəssisənin bazarda vəziyyəti
- müəssisənin sahə mənsubiyyəti
- müəssisənin tipi
- müəssisənin ərazi yerləşməsi

548 əhalinin gəlirlərinin formalaşdırmasına təsir edən üçüncü qrup amillərə aid deyil:

- iqtisadiyyatın səviyyələri
- iqtisadiyyatın infrastrukturunu
- iqtisadiyyatın rəqabətqabiliyyəti
- iqtisadiyyatın inkişaf fazası
- iqtisadiyyatın innovasiya meyli

549 əhalinin gəlirlərinin əsas funksiyalarına daxil deyil:

- ödəmə qabiliyyəti tələbatının formalaşması funksiyası
- mövqe funksiyası
- təkrar-istehsal funksiyası
- idarəetmə funksiyası
- stimullaşdırıcı funksiya

550 əhalinin gəlirlərinin tənzimlənməsinin hansı mexanizmləri mövcuddur?

- region, şəhər və yerli
- region, sahə və lokal
- dövlət, bazar və müəssisədaxili
- dövlət, sahə və müəssisədaxili
- dövlət, region və bələdiyyə

551 əhalinin gəlirlərinin formalaşdırmasının əsas prinsiplərinə aid deyil:

- sosial-zəmanət normaları üzrə bölgü prinsipi
- əmək üzrə bölgü prinsipi

- mülkiyyət üzrə bölgü prinsipi
- əhalinin ailə tərkibi üzrə bölgüsü
- əmək haqqının yuxarı həddinin tənzimlənməsi

552 əhalinin real gəlirlərinin aşağı düşməsi hansı səbəblə əlaqədar deyil?

- yaşayış minimumdan aşağı səviyyəsində yaşayan əhalinin sayının çox olması
- gəlirlərin artımının istehlak malları və xidmətlərinin qiymətlərinin artım tempindən geri qalması
- yoxsulluq həddindən nisbətən yuxarı səviyyədə yaşayan əhali payının azalması
- əhalinin xeyriyyə cəmiyyətlərində iştirak səviyyəsi
- məşğul olanların üzərinə düşən himayəçilik yükünün artması

553 əhalinin gəlirlərinin təsnifatlaşdırılması hansı əlamət üzrə aparılır?

- qənaət prinsipinə əsasən
- mənimsəmə subyektləri üzrə
- həyat səviyyəsi baxımından
- mülkiyyət növləri üzrə
- bölgü prinsiplərinə əsasən

554 Gəlirlərin differensiyallaşdırılması səviyyəsi hansı göstərici ilə xarakterizə olunur:

- fond əmsalı
- Lorens əyrisi
- Cini əmsalı
- gərginlik əmsalı
- əhalinin stratifikasiya prosesinin yönəldilməsi əmsalı

555 Cini əmsalın artması aşağıdakını əks etdirir:

- əhalinin gəlirlərinin faktiki bölgüsünün onların bərabər bölgüsündən kənarlaşma dərəcəsini
- yaşayış minimumundan aşağı səviyyədə yaşayan əhalinin payının azalma dərəcəsini
- əhalinin real gəlirlərin azalma dərəcəsini
- əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması dərəcəsini
- əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması dərəcəsini

556 Cini əmsalın yüksək olması cəmiyyətdə gəlirlərin bölgüsünü aşağıdakı kimi göstərir:

- rəşional
- bərabər
- qeyri-bərabər
- optimal
- pozitiv

557 Lorens əyrisi nəyi əks etdirir?

- gəlirlərin artımını
- gəlirlərin bölgüsündəki qeyri-bərabərliyi
- pensiyaların artımını
- əmək haqqının artımını
- gəlirlərin bölgüsündəki bərabərliyi

558 İqtisadi nəzəriyyədə əhalinin gəlirlərinin bölgüsündəki qeyri-bərabərliyi hansı əyri ilə ifadə olunur?

- Keyns

- Fillips
- Cini
- Valrac
- Lorens

559 Həyatın dəyəri indeksi aşağıdakını əks etdirir:

- istehlakçılar tərəfindən mal və xidmətlərə cəkilən xərclərin artması dərəcəsini
- sosial transfertlərin yüksəldilməsi dərəcəsini
- istehlakçıların büdcəsində məcburi xərclərin payını
- gəlirlərin dəyişilməsini
- əmək haqqının artımını

560 İstehlak səviyyəsini ən obyektiv şəkildə xarakterizə edən gəlirin növü:

- nominal gəlir
- sərəncəmdə olan gəlir
- şəxsi gəlir
- milli gəlir
- real gəliri

561 Pensiyalar nəyə daxildir?

- əmək fəaliyyəti prosesində əldə edilən gəlirlərə
- ixtira etmə nəticəsində əldə olunan gəlirlərə
- gəlirlərin təkrar bölgü prosesində əldə olunan gəlirlərə
- sahibkarlıq fəaliyyəti nəticəsində əldə olunan gəlirlərə
- istehsal amillər üzrə gəlirlərə

562 Gəlirlərin indeksləşməsi aşağıdakılardan hansını təmin etməyə hesablanır?

- qiymətlər üzərində dövlət nəzarətinə
- transfert ödəmələrin artırılmasına
- qiymətlərin tənzimlənməsinə
- əhalinin alıcılıq qabiliyyətinin saxlanılmasına
- vergilərin yığılmasına

563 Açıq inflyasiya hansı şəraitdə əmələ gəlir?

- gəlirlərin indeksləşməsi zamanı
- maliyyə axını şəraitində
- azad qiymətlər şəraitdə
- qiymətlərin inzibati tənzimlənməsi şəraitdə
- əmtəə bazarında defisit yarandıqda

564 Gizli inflyasiya hansı şəraitdə əmələ gəlir?

- əmtəə bazarında defisit yarandıqda
- azad qiymətlər şəraitdə
- maliyyə axını şəraitində
- gəlirlərin indeksləşməsi zamanı
- qiymətlərin inzibati tənzimlənməsi şəraitdə

565 Müasir iqtisadi ədəbiyyatlarda inflyasiyanın neçə tipi fərqləndirilir?

- 3

- 2
- 6
- 5
- 4

566 Bütçə kəsirinin azalmasına, kreditlərin verilməsində məhdudlaşdırma, pul emissiyasının saxlanılmasına yönəldilmiş siyasət nəyi əks etdirir?

- kredit siyasətini
- bütçə kəsirini
- inflyasiyanın növünü
- bölgü münasibətlərini
- inflyasiyanın tipini

567 Gəlirlərin indeksləşməsi zamanı onların həcmindən asılı olaraq nə nəzərdə tutulur?

- differensiallaşdırma
- qiymətlər üzərində dövlət nəzarəti
- qiymətlərin tənzimlənməsi
- sosial ödəmələrin azaldılması
- transfert ödəmələlər

568 Gəlirlər və əmək haqqı siyasəti baxımından yanaşdıqda inflyasiya dedikdə nə nəzərdə tutulur?

- yaşayış dəyərinin artması nəticəsində əhali gəlirlərində itkinin qarşısını almaq məqsədi ilə həyata keçirilən kompensasiya tədbirləri
- qiymətlərin ümumi səviyyəsinin artırılmasına yönəldilən və özlüyündə pulun alıcılıq qabiliyyətinin uzunmüddətli aşağı düşməsinə əks etdirən davamlı proses
- əhali gəlirlərinə maliyyə sanksiyalarının müəyyən edilməsi məqsədi ilə həyata keçirilən tədbirlər sistemi
- dövlət büdcəsi üzrə gəlir və xərclərin tarazlaşdırılması məqsədi ilə həyata keçirilən proses
- vergi dərəcələrinin əhali gəlirləri ilə uzlaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlər sistemi

569 Bunlardan hansı əhalinin gəlirlərinin dövlət tənzimlənməsinin dolaylı-iqtisadi yoluna aid edilir?

- əmək haqqının təşkili
- qiymətlər üzərində dövlət nəzarəti
- qiymətlərin inzibati tənzimlənməsi
- gəlirlərin indeksləşməsi və kompensasiyası
- transfert ödəmələlər

570 İnflyasiyanın neçə növünü fərqləndirmək lazımdır?

- 5
- 3
- 2
- 6
- 4

571 Bunlardan hansı əhalinin gəlirlərinin dövlət tənzimlənməsinin dolaylı-iqtisadi yoluna aid edilir?

- aztəminatlı əhali qruplarına güzəştlər
- sosial proqramlar və gəlirlərin indeksləşməsi
- əmək haqqının təşkili
- qiymətlərin inzibati tənzimlənməsi
- transfert ödəmələlər

572 əmək haqqının, qiymətlərin artımını və gəlirlərin indeksləşməsinə əlaqələndirmək məqsədilə gəlirlərin və qiymətlərin tənzimlənməsi siyasəti nəyi əks etdirir?

- kredit siyasətini
- büdcə kəsirini
- inflyasiyanın tipini
- bölgü münasibətlərini
- inflyasiyanın növünü

573 Hər hansı bir dövlətdə iñflyasiyanın yüksəlməsi ilk növbədə əhalinin hansı təbəqəsinin həyat səviyyəsinin ağırlaşmasında özünü göstərir?

- mzdlu işçilərin
- aztəminatlıların
- pensiyaçıların
- sahibkarların
- dövlət qulluqçularının

574 Bunlardan hansı əhalinin gəlirlərinin dövlət tənzimləməsinin alətləri sırasına daxildir?

- əmək haqqının təşkili
- cəmiyyətin müxtəlif təbəqələri arasında gəlirlərin müvafiq bölgüsü
- qiymətlərin indeksləşdirilməsi
- gəlirlərin indeksləşməsi və kompensasiyası
- transfert ödəmələr

575 Müasir iqtisadi ədəbiyyatlarda əhali gəlirlərin indeksləşdirilməsi dedikdə nə nəzərdə tutulur?

- yaşayış dəyərinin artması nəticəsində əhali gəlirlərində itkinin qarşısını almaq məqsədi ilə həyata keçirilən kompensasiya tədbirləri sistemi
- vergi dərəcələrinin əhali gəlirləri ilə uzlaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlər sistemi
- əhali gəlirlərinə maliyyə sanksiyalarının müəyyən edilməsi məqsədi ilə həyata keçirilən tədbirlər sistemi
- dövlət büdcəsi üzrə gəlir və xərclərin tarazlaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlər sistemi
- müəssisənin mənfəətindən tutulmaların azaldılması məqsədi ilə həyata keçirilən tədbirlər sistemi

576 Aşağıda qeyd edilənlərdən hansı yaşayış minimumu anlayışını ifadə edir ?

- yaşayış minimumu iş qüvvəsinin təkrar istehsalı üçün şərait yaradan qida məhsullarının, qeyri-ərzaq məhsullarının və xidmətlərin dəyərinin pul ifadəsidir
- yaşayış minimumu dövlət büdcəsi, vergiqoyma və transfert sistemləri vasitəsilə gəlirlərin yenidən bölgüsünü təmin edir
- yaşayış minimumu əməyin ödənilməsi, əhalinin pul gəlirlərlə təmin olunması vaistəsidir
- yaşayış minimumu əhalinin real gəlirlərinin dövlət tənzimlənməsinin əsas metodudur
- yaşayış minimumu əhalinin istehlak məhsulları ilə təmin etmək vaistəsidir

577 Bazar iqtisadiyyatı şəraitində bunlardan hansı qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə aid edilmir?

- əsas vəsaitlərin təqdim edilməsindən alınan və gəlirə daxil edilən məbləğlər
- royalti
- fiziki şəxsin mükafat şəklində əldə etdiyi gəlir
- dividend
- əmlakın icarəyə verilməsindən gəlir

578 Azərbaycanda aşağıdakılardan hansı qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə aid deyil?



- royalti
- müəssisənin bağlanması razılıq verilməsinə görə alınan gəlir
- əmlakın icarəyə verilməsindən gəlir
- fiziki şəxsin mükafat şəklində əldə etdiyi gəlir
- dividend

579 Bunlardan hansı dövlətin vergiqoyma sisteminin ümumi göstəricilərinin sırasına aid deyil?

- vergi ödəyicilərinin qeyri-qanuni vergilərdən dövlət tərəfindən müdafiə edilməsi
- ümumi milli məhsulun həcmində bütün vergi daxilolmaların payı
- əsas vergilərdə oxşarlıq
- vergi daxilolmaların müxtəlif səviyyəli büdcələr arasında bölüşdürülməsi
- yuxarıda göstərilənlərin hamısı aiddir

580 Müasir iqtisadi ədəbiyyatlarda ev təsərrüfatı anlayışı necə ifadə olunur?

- məhdud məsuliyyətli cəmiyyət kimi
- əmək kollektiv forması kimi
- təsərrüfat vahidi kimi
- kəndli-fermer təsərrüfatı kimi
- kiçik müəssisə kimi

581 Aşağıdakılardan bəndlərin hansında ev təsərrüfatlarında çalışanların həyat səviyyəsinə təsir edən faktorlar düzgün göstərilib?

- yuxarıdakı ilk 3 bəndin hamısında
- yuxarıdakı ilk 3 bəndin heç birində
- ailə üzvlərinin sayı, mənşəyi, cinsi, təhsili, gəlirləri və mülkiyyəti
- ev təsərrüfatı üzvlərinin sayı, uşaqların sayı, sosial mövqei və demoqrafik tərkibi, cari gəlirləri və mülkiyyəti
- ev təsərrüfatı üzvlərinin sayı, yaşı, mülkiyyəti, texniki bilikləri, demoqrafik tərkibi, cari gəlirləri, strateji planları

582 Hansı bəndə ölkə əhalisinin həyat səviyyəsinə təsir edən faktorların təsnifatı düz verilib?

- milli sərvət, xarici investisiyalar, əhalinin mexaniki hərəkəti, əməyin ödənilməsi və xidmətlər
- milli sərvət, məhsuldar qüvvələrin inkişafı, əhalinin sosial-demoqrafik strukturu, gəlirlərin bölgüsü sistemi və xidmətlər
- saf məhsul, məhsuldar qüvvələrin inkişafı, əhalinin sosial-demoqrafik strukturu, əhalinin mexaniki hərəkəti, əməyin ödənilməsi sistemi
- təbii sərvətlər, elm və texnikanın inkişafı, əhalinin sosial-demoqrafik strukturu, gəlirlərin bölgüsü
- yuxarıdakı bəndlərin hamısında

583 Bazar iqtisadiyyatı şəraitində ev təsərrüfatları makroiqtisadi səviyyədə ilk növbədə hansı şəkildə araşdırma obyektinə olur ?

- iqtisadi vahidlərin müəyyən məcmu şəklində
- biznes strukturu şəklində
- [yeni cavab]
- fermer təsərrüfatı şəklində
- kiçik müəssisə şəklində

584 Birlikdə yaşayan və büdcəsi məşğuliyyət növləri, əmlakı, əldə etdikləri və malik olduqları maddi və mənəvi nemətlər ümumi olan insanların birliyi nəyi xarakterizə edir?

- əmək kollektivlərini
- ev təsərrüfatını

- istehdal briqadalarını
- fermer təsərrüfatlarını
- həmkəlar ittifaqlarını

585 İqtisadi ədəbiyyatlarda ev təsərrüfatı terminindən istifadənin necə mənasına rast gəlinir?

- bir
- iki
- üç
- dörd
- beş

586 Aşağıda qeyd edilənlərdən hansı ev təsərrüfatı anlayışını özündə ifadə edir?

- ictimai istehsalda məşğul olan və məşğul olmayan şəxslər
- torpağı, istehsal vasitələri olan şəxslər
- bütün istehlakçıları, muzzdlu işçiləri, xırda və iri kapital sahibləri
- yuxarıdakı bəndlərdə göstərilənlərin hamısı ifadə edir
- yuxarıdakı bəndlərdə göstərilənlərin heç biri ifadə etmir

587 Bazar iqtisadiyyatı şəraitində ev təsərrüfatı dedikdə hansı fəaliyyət növü başa düşülür?

- iqtisadi fəaliyyətin bütün növləri
- natural xarakterli əmək fəaliyyəti
- əmtəə xarakterli əmək fəaliyyəti
- aqrar sektordakı fəaliyyət
- istehsal sektorundakı fəaliyyət

588 Aşağıda göstərilənlərdən bəndlərdən hansı ev təsərrüfatı anlayışını daha dəqiq ifadə edir ?

- yalnız ailə üzvləri və qan qohumları
- yalnız yaxın qohumlar, tənha yaşayan qohum şəxslər
- yalnız uzaq qohumlar, qohumluq əlaqəsində olmayan şəxslər
- yuxarıda göstərilənlərin heç biri
- bir və bir neçə ailə, yaxın və uzaq qohumlar, qohumluq əlaqəsində olmayan şəxslər, tənha şəxslər

589 Bazar iqtisadiyyatı şəraitində ev təsərrüfatları mikroiqtisadi səviyyədə hansı şəkildə araşdırma obyektinə çevrilir?

- fermer təsərrüfatı şəklində
- iqtisadi vahidlərin müəyyən məcmu şəklində
- ayrı-ayrı spesifik iqtisadi vahidlər şəklində
- biznes strukturu şəklində
- xüsusi təsərrüfat forması şəklində

590 Aşağıda qeyd edilənlərdən hansı qrup insanlar ev təsərrüfatına daxil edilir?

- qohumluq münasibəti olan, öz əmlaklarını birləşdirərək istesal və ya fermer təsərrüfatı yaradan insanlar
- birgə yaşayan, öz gəlirlərini və əmlaklarını bütövlükdə və ya hissə-hissə birləşdirən, müxtəlif mal və xidmətləri müştərək istehlak edən insanlar
- birgə yaşayan, müxtəlif mənbələrdən əldə olunan gəlirlərlərdən birlikdə istifadə edən insanlar
- kollektiv təsərrüfatlarda çalışıb, birgə məhsul istehsal edən, gəliri aralarında bölüşdürənlər
- yuxarıda göstərilənlərin heç biri

591 Aşağıda verilənlərdən hansı ev təsərrüfatının üzvlərinin nəzəri cəhətdən bir-biri ilə əlaqələrini daha dəqiq ifadə edir?

- qohumluq əlaqələri
- yuxarıda göstərilənlərin hamısı
- sosial əlaqələr
- iqtisadi əlaqələr
- ictimai-siyasi əlaqələr

592 Hazırda ev təsərrüfatları ilə bağlı aparılan araşdırmalarda tədqiq olunma miqyası əsasən neçə səviyyədə nəzərdə tutulur?

- 6
- 4
- 2
- 5
- 1

593 Azad bazar iqtisadiyyatının mövcud olduğu ölkələrdə ev təsərrüfatlarının tədqiq olunmasında hansı məsələlərə xüsusi diqqət yetirilməsi zəruridir?

- sosial-psixoloji problemlərə
- ailənin gəlirlərinə
- əməyin təşviinə və əmək haqına
- sosial-iqtisadi və siyasi-ictimai məsələlərə
- iqtisadi və davranış məsələlərinə

594 Müasir dövrdə iqtisadiyyatın səmərəliliyinin əhalini həyat səviyyəsinə təsiri hansı səviyyədədir?

- qismən təsir edir
- ciddi təsir edir
- ev təsərrüfatında çalışanlara təsir etmir
- yalnız dövlət büdcəsindən maliyəşənlərə təsir edir
- məşğul əhaliyə təsir etmir

595 İqtisadi nəzəriyyədə birlikdə yaşayan və ümumi büdcəsi olan təsərrüfat vahidi dedikdə nə başa düşülür?

- əmək kollektivi
- ev təsərrüfatı
- fermer təsərrüfatı
- məhdud məsuliyyətli cəmiyyət
- ailə podratı

596 Müasir dövrdə bunlardan hansı fiskal siyasətə daxil edilmir?

- büdcə siyasəti
- vergi siyasəti
- pul-kredit siyasəti
- heç biri
- sosial siyasət

597 İqtisadi ədəbiyyatlarda qısamüddətli proqnozlaşdırma olaraq əsasən necə il göstərilir?

- 3-4 il
- 5-7 il
- 5-6 il
- 6-8 il

7-9 il

598 Bunlardan hansı sosial proqramlarının həyata keçirilməsinin mühüm istiqamətlərindən biri hesab olunur?

- İstehlak mallarının qiymətinə nəzarət edilməsi
- Ayrı-ayrı sahələrdə əmək haqqının artırılması
- Gəlir vergisinin dərəcəsinin azaldılması
- İdxal olunan mallara gömrük rüsumunu azaldılması
- Gəlirlərin paylanma proporsiyası və mümkün artım tempinin təyini, əhalinin istehlakının quruluşunun yaxşılaşdırılması və onun səviyyəsinin yüksəldilməsi

599 Müasir dövrdə proqnozlaşdırma dedikdə hansı fəaliyyət istiqaməti başa düşülür?

- İşçilərə gələcək dövr üçün tapşırıqlar verilməsi
- Hər hansı bir fəaliyyətin, prosesin həyata keçirilməsində gələcək dövr üçün gözlənilən dəyişikliklərin müxtəlif metodlarla hesablama əsasında müəyyən olunması və nəzərdə tutulması
- Gəlirlərin paylanma proporsiyası və mümkün artım tempinin təyin edilməsi
- Müəssisənin gələcək fəaliyyətinin təhlil olunması
- Gələcək fəaliyyətin planlaşdırılması

600 əhalinin hansı hissəsinin alıcılıq qabiliyyətinin müəyyən olunmasında gəlirlər və xərclər balansından əsas hesabat aləti kimi istifadə edilir?

- işsizlərin
- iqtisadi fəal əhalinin
- əhalinin bütün qruplarının
- əmək haqqı alanların
- dövlət müəssisələrində çalışanların

601 Nə zaman əhalinin pul gəlirləri və xərcləri üzrə balansı mühüm rol oynayır?

- işsizlərə ayrılan müavinətlərin həcmnin proqnozlaşdırılmasında
- gəlir vergisini həcmnin proqnozlaşdırılmasında
- illik infilyasiyanın əhalinin alıcılıq qabiliyyətinə təsirinin öyrənilməsində
- orta əmək haqqının müəyyən olunmasında
- əhalinin real gəlirlərinin artım tempini və pul dövriyyəsinin dayanıqlığının təyin edilməsində

602 Müasir dövrdə əhalinin hər nəfərinə düşən real gəlirlər neçə hesablanır?

- əmək haqqı fondunun işləyənlərin sayına nisbəti
- ölkənin real gəlir fondunun əhalinin sayına nisbəti
- ÜDM-un işləyənlərin sayına nisbəti
- milli gəlirin əhalinin ümumi sayına nisbəti
- milli gəlirin sənaye-istehsal heyətinin sayına nisbəti

603 əhalinin pul gəlirləri və xərcləri balansın gəlir hissəsində nələr əks olunur?

- Əhalinin dövlətdən və ictimai təşkilatlardan daxil olan gəlirləri qeyd olunur
- əhalinin bütün təbəqələri üzrə mövcud olan hər növ gəlirləri göstərilir
- Əhalinin müəssisə və idarələrdən daxil olan gəlirlər qeyd olunur
- Əhalinin aylıq əmək haqqı qeyd olunur
- iqtisadi fəal əhalinin hər növ gəlirləri göstərilir

604 Aşağıda qeyd olunanlardan hansı əhalinin pul gəlirləri və xərcləri balansının gəlir hissəsinə daxil edilmir ?

- sosial transfertlər, pulsuz xidmətlər və imtiyazlar
- mülkiyyətdən əldə edilən gəlirlər
- Aşağıda qeyd olunanlardan hansı əhalinin pul gəlirləri və xərcləri balansının gəlir hissəsinə daxil edilmir ?
- yuxarıdakı bəndlərdə göstərilənlərin hamısı daxildir
- sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir

605 Proqnoz hesablamalar ümumi halda əsasən neçə mərhələdə aparılır?

- 6 mərhələdə
- 3 mərhələdə
- 5 mərhələdə
- 4 mərhələdə
- 2 mərhələdə

606 Bunlardan hansı proqnoz hesablamalarını birinci mərhələsi hesab olunur?

- məqsədli istiqamətlərin dəqiqləşdirilməsi və alternativ variantlardan ən əlverişlisinin seçilməsi
- proqnoz müddətindən əvvəl baza dövrünün mühüm problemlərinin aşkara çıxarılması və kəmiyyət cəhətdən müəyyənləşdirilməsilə bağlı analitik proseduraların həyata keçirilməsi
- mövcud variantlardan ən əlverişlisinin seçilməsi şərtlə proqnoz hesablamaların aparılması.
- gəlirlərin səviyyəsi üzrə dəyişikliklərin iqtisadiyyatın bütün bölmələri ilə qarşılıqlı əlaqəsinin nəzərə alınması
- ayrı-ayrı rifahların və xidmətlərin istehlak səviyyəsilə müəyyən olunan sosial sahənin inkişafının məqsədli istiqamətlərinin dəqiqləşdirilməsi;

607 Real əmək haqqının səviyyəsində nəzərdə tutulan dəyişikliklərin aparılmasının büdcənin gəlirlər hissəsi ilə əlaqələndirilməsi üçün əsasən hansı sosial-iqtisadi göstəricilər nəzərə alınması vacib hesab edilir?

- İstehlak mallarının qiyməti, əmək haqqının səviyyəsi, gəlir vergisinin dərəcəsi
- istehlak dinamikası, məşğulluğun və qiymətlərin səviyyəsi
- İstehsalın həcmi, adambaşına düşən milli gəlirin səviyyəsi
- Gəlirlərin mümkün artım tempi, istehlak mallarının qiyməti, əhalinin alıcılıq qabiliyyəti
- Gəlir vergisinin dərəcəsi, əmək haqqının səviyyəsi

608 Müasir dövrdə proqnoz hesablamalarda istifadə olunan alətlərin əsasını nələr təşkil edir?

- adambaşına düşən milli gəlirin səviyyəsi, gəlir vergisinin dərəcəsi
- istehlak mallarının qiyməti, əhalinin alıcılıq qabiliyyəti, əmək haqqının səviyyəsi
- əhalinin pul gəlirləri, xərclər və yığımlarının balansı
- istehlak dinamikası, qiymətlərin səviyyəsi, xərclər balansı
- məşğul əhalinin sayı, orta aylıq əmək haqqı, əhalinin pul gəlirləri,

609 Gəlirlər və xərclər ayrı-ayrılıqda nələrdə əks olunur?

- əhalinin gəlirlər və xərclər balansında
- illik statistik hesabatlarda
- bücədə
- sosial-iqtisadi proqramlarda
- müəssisənin təsərrüfat planında

610 Dövlər tərəfindən əhalinin gəlirlər və xərclər balansı tərtib edilərkən, əhalinin pul vəsaitlərinin bir hissəsinin hansı sahələrə ayrılması nəzərə alınmalıdır?

- sosial sığortaya və tikintiyə ayırmalar
- mənzil-tikinti problemlərinin həllinə, sosial sığortaya, vergi və s. kimi ödəmələr
- istehlak mallarına, təhsilə və istirahətə cəkdiyi xərclər

- istehlak malları, səhiyyə və təhsil xərcləri
- kommunal və səhiyyə xərcləri

611 Pul gəlirləri və xərcləri balansı əsasən nəyi xarakterizə edir?

- Adambaşına düşən milli gəlirin səviyyəsini
- Əhalinin pul gəlirlərini və xərclərini
- Əhalinin alıcılıq qabiliyyətini, əmək haqqı istehlak qiymətləri arasındakı nisbəti
- Real əmək haqqını və istehlak qiymətləri indeksini
- Əhali, dövlət və özəl müəssisələr, ticarət və xidmət sahələri arasındakı pul dövriyyəsini

612 Aşağıdakılardan hansı sosial sığortalanmanın növü hesab olunur?

- heç biri
- avtomobil sığortalanması
- əmlak sığortalanması
- hamısı
- beynəlxalq sığortalanma

613 Müasir dövrdə mövcud istehlak standartları səviyyəsində yaşamağa imkan verməyən gəlirlərə malik insanlar yoxsulluğun hansı formasına aid edilir?

- tsiklik
- nisbi
- dövri
- mütləq
- daimi

614 Göstərilənlərdən bəndlərdən hansı sosial yardımın əsas prinsipləri dəqiq əks etdirir?

- tsiklik, ədalətlik, bərabərlik
- ünvanlılıq, ədalətlik, bərabərlik
- ünvanlılıq, ədalətlik, sistemlilik
- komplekslilik, ünvanlılıq, bərabərlik
- ədalətlik, komplekslilik, ünvanlılıq

615 Aşağıda verilənlərdən biri sosial yardımın əsas prinsipini əks etdirir?

- komplekslilik
- dövrilik
- ədalətlik
- heç biri
- sistemlilik

616 Ehtiyac meyarı dedikdə aşağıda verilənlərdən hansı biri başa düşülür?

- dövlət büdcəsi üzrə gəlir və xərclərin tarazlaşdırılması məqsədi ilə həyata keçirilən proses
- aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul şəklində yardım
- qiymətlərin ümumi səviyyəsini artırılmasına yönəldilən və özlüyündə pulun alıcılıq qabiliyyətinin uzunmüddətli aşağı düşməsinə əks etdirən davamlı proses
- əhali gəlirlərinə maliyyə sanksiyalarının müəyyən edilməsi məqsədi ilə həyata keçirilən tədbirlər sistemi
- ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunmuş hədd

617 Müasir dövrdə sosial sığortalanmanın neçə növü var?

- beş
- üç
- iki
- altı
- dörd

618 Bazar iqtisadiyyatı şəraitində ünvanlı sosial yardım dedikdə nə başa düşülür?

- yaşayış dəyərinin artması nəticəsində əhali gəlirlərində itkinin qarşısını almaq məqsədi ilə həyata keçirilən kompensasiya tədbirləri
- qiymətlərin ümumi səviyyəsinin artırılmasına yönəldilən və özlüyündə pulun alıcılıq qabiliyyətinin uzunmüddətli aşağı düşməsinə əks etdirən davamlı proses
- əhali gəlirlərinə maliyyə sanksiyalarının müəyyən edilməsi məqsədi ilə həyata keçirilən tədbirlər sistemi
- dövlət büdcəsi üzrə gəlir və xərclərin tarazlaşdırılması məqsədi ilə həyata keçirilən proses
- aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul şəklində yardım

619 Qeyd edilənlərdən hansı sosial sığortalanmanın növü hesab olunur?

- heç biri
- ümumi sığortalanma
- əmlak sığortalanması
- hamısı
- avtomobil sığortalanması

620 Bunlardan hansı sosial sığortalanmanın növü hesab olunur?

- yerli və xüsusi sığortalanma
- nisbi sığortalanma
- avtomobil sığortalanması
- heç biri
- hamısı

621 Qeyd edilənlərdən hansı sosial yardımın əsas prinsipini əks etdirir?

- sistemlilik
- komplekslilik
- tsiklik
- heç biri
- ünvanlılıq

622 Bunlardan hansı sosial yardımın əsas prinsipini əks etdirir?

- komplekslilik
- sistemlilik
- bərabərlik
- tsiklik
- heç biri

623 Sosial yardımın əsas neçə prinsipi var?

- altı
- iki
- üç
- dörd
- beş

624 əldə olunma baxımından gəlirlərin hansı mənbələri mövcuddur?

- əsas və əlavə
- ali və orta
- daimi və müvəqqəti
- aylıq və illik
- yuxarı və aşağı

625 əhalinin gəlirlərinin formalaşmasına təsir edən amilləri neçə qrupa bölmək olar?

- beş
- dörd
- altı
- üç
- iki

626 əhalinin gəlirlərini formalaşdıran amillər neçə səviyyədə olur?

- iki
- üç
- dörd
- beş
- altı

627 əhalinin gəlirlərinin strukturu dedikdə nə başa düşülür?

- əmək haqqının tərkib hissələrin nisbəti
- gəlirlərin əldə olunma mənbələrin arasında qarşılıqlı əlaqə
- əhalinin demoqrafik tərkibi
- gəlirlərin səviyyəsindəki fərqlər
- gəlirlərin müxtəlif formaları arasında qarşılıqlı əlaqə

628 əhalinin gəlirlərinin yeni növlərinə aid deyil:

- ssudalar
- pensiya
- dividendlər
- qiymətli kağızla
- aksiyalar

629 əhalinin ümumi gəlirlərinə hansı gəlirlər aiddir?

- istehlak mal və xidmətlərin alınmasına sərf olunan gəlirlər
- işləməyən ailə üzvlərinin gəlirləri
- əhalinin son istehlakına yönəldilən gəlirlər
- əhalinin vergilərin və rüsumların ödənilməsinə qədər əldə olunan gəlirlər
- ssuda faizi və renta

630 əhalinin sərəncamındada olan gəlirlər dedikdə nə başa düşülür?

- vergilər və rüsumlar ödənildikdən sonra qalan pul gəlirləri
- ssuda faizi
- pensiya və stipendiya
- ünvanlı sosial yardım
- bonuslar



631 Nominal və real gəlirlərin arasındakı fərq nəyin hesabına yaranır?

- minimum əmək haqqı, pensiya və sosial transfertlərin hesabına
- inflyasiya, indeksasiya və kompensasiya hesabına
- inflyasiya, vergilər və rüsumların hesabına
- minimum istehlak büdcəsi, həyatın dəyəri və keyfiyyəti hesabına
- pensiya, stipendiya və ssuda hesabına

632 əhalinin gəlirləri əmək fəaliyyəti baxımından neçə əsas qrupa bölünür?

- iki
- dörd
- üç
- altı
- beş

633 əhalinin gəlirləri əmək fəaliyyəti baxımından hansı əsas qrupa bölünür?

- şəxsi və kollektiv
- əmək və özəl
- şəxsi və ailəvi
- fərdi və kollektiv
- əmək və qeyri-əmək

634 Qeyri-əmək gəlirlərinə aid deyil:

- mülkiyyətdən gəlirlər
- mükafat
- sosial transfertlər
- ssuda faizi
- renta

635 əhalinin gəlirlərinin formalaşması mənbəinə aid deyil:

- müəssisədə yeni yaradılmış dəyərin həcmi
- əhalinin ailə vəziyyəti
- əmək məhsuldarlığının səviyyəsi
- dövlətin sosial siyasəti
- dövlətin vergi siyasəti

636 Nominal və real əmək haqqının mütnasibliyi nədən asılıdır?

- vergi dərəcələri
- milli valyutanın məzənnəsi
- gömrük rüsumları
- ssuda faizi
- mal və xidmətlərin qiymətləri

637 Transfert ödəmələrə nə daxildir?

- əmək haqqı
- dividend
- mənfəət
- təqaüd
- qonorar

638 Sosial transfert dedikdə nə başa düşülür?

- dövlət tərəfindən vətəndaşlara ödənilən müxtəlif növ sosial müavinətlərdir
- sahibkarlıq fəaliyyətinin qiymətləndirilməsidir
- əməyin ödənilmə formasıdır
- işəgötürənlərin gəliridir
- mülkiyyətdən əmələ gələn pul vəsaitidir

639 Sosial transfertlər gəlirlərin bölgü prosesinin hansı mərhələsində formalaşır?

- ilkin
- ikinci
- birinci
- sonuncu
- üçüncü

640 Yaşayış minimumu nəyi əsaslandırır?

- müxtəlif növ carimələrin məbləğini
- yaş həddlərini
- güzəştlərin növlərini
- əhalinin minimum səviyyədə istehlakını
- mal və xidmətlərin qiymətlərini

641 Yaşayış minimumu necə hesablanır?

- ayda bir dəfə
- beş ildə bir dəfə
- ildə bir dəfə
- yüz ildə bir dəfə
- on ildə bir dəfə

642 İnflyasiya prosesinin nəticəsində hansı gəlirlər azalır?

- milli gəlir
- nominal gəlirlər
- əhalinin adambaşına düşən ÜDM-un həcmi
- orta aylıq nominal əmək haqqı
- real gəlirlər

643 Funksional bölgü nəticəsində hansı növ gəlirlər formalaşır?

- ilkin
- nominal
- ikinci
- məcmu
- real

644 Gəlirlər və əmək haqqı siyasətin həyata keçirilməsində hansı əsas istiqamətlər mövcud deyil?

- əldə olunan gəlirlərin səviyyəsinə vergiqoyma sisteminin təsiri
- minimum əmək haqqı və vahid tarif cədvəli kimi dövlət sosial standartlarının müəyyən olunması
- məşğulluq sahəsində əhaliyə, o cümlədən işsizlərə sosial zəmanətlərin təqdim edilməsi
- əməyin mühafizəsi sisteminin təkmilləşdirilməsi
- əmək haqqının yuxarı həddinin müəyyən olunması

645 Gəlirlər və əmək haqqı siyasətinin həyata keçirilməsinin iqtisadi əsasını nə təşkil edir ?

- əsas fondların təkmilləşməsi
- sığorta ayırımlarının artırılması
- investisiyaların cəlb edilməsi
- ÜDM-un artımı
- saf məhsulun artımı

646 Gəlirlərin formalaşması və bölgüsü ilə əlaqədar sosial-iqtisadi münasibətlərin subyektlərinə aid deyil:

- xeyriyyə cəmiyyətlər
- işə gətirən və onların nümayəndələri
- dövlət hakimiyyəti orqanları
- əmək qabiliyyəti olmayan və işləməyən vətəndaşlar
- muzzdu işçilər və onların birliyi

647 Gəlirlər və əmək haqqı siyasəti kursunun əsas vəzifələrinə aid deyil:

- gəlirlər və əmək haqqı siyasəti sahəsində əsas anlayışlara yiyələnmə, onun nəzəri və elmi-metodik əsaslarının öyrənilməsi
- müxtəlif səviyyələrdə (respublika, sahə, region, müəssisə) gəlirlərin və əmək haqqının tənzimlənməsinin nəzəri əsaslarının mənimsənilməsi;
- gəlirlərin vətəndaşların sosial-demoqrafik qrupları arasında bölüşdürülməsini, gəlirlərin xərclənməsinin istiqamətlərini əks etdirən əsas sosial-iqtisadi indikatorların və göstəricilərin tədqiqi və qiymətləndirilməsi;
- vergi siyasəti sahəsində xarici təcrübənin və onun milli iqtisadiyyatda istifadə imkanlarının öyrənilməsi
- gəlirlər siyasətinin həyata keçirilmə mexanizmi, istehlak büdcəsinin formalaşma metodları, gəlirlərin dövlət tənzimlənməsi, gəlirlər siyasətinə vergiqoymanın təsiri;

648 Gəlirlər və əmək haqqı siyasəti hansı səviyyələrdə həyata keçirilir?

- makro və mikro
- əsas və köməkçi
- yuxarı və aşağı
- milli və yerli
- birbaşa və dolayı

649 Gəlirlər və əmək haqqı siyasəti hansı prinsiplər əsasında həyata keçirilir?

- sosial sığorta prinsipi
- əmək haqqının dövlət və bazar qanunları ilə tənzimlənməsi prinsipi
- güzəştli vergiqoyma prinsipi
- sosial standartların tətbiqi prinsipi
- ünvanlı sosial yardım prinsipi

650 Bazar iqtisadiyyatı şəraitində vergitutmanın hüquqi prinsipləri dedikdə aşağıda qeyd edilənlərdən hansı başa düşülür?

- sistemin mahiyyətini müəyyən edən əsas hüquqi qanunlar başa düşülür
- vergi inzibatçılığı sahəsində xüsusi tədbirlərin həyata keçirilməsi başa düşülür
- gəlirlərinin hüquqi baxımdan yenidən bölgüsünü həyata keçirmək başa düşülür
- vergi sahəsində mövcud olan başlıca qaydaların məcmusu başa düşülür
- borclu vergi ödəyicilərinin sayının azaldılması üçün inzibati tədbirlər başa düşülür

651 Bazar iqtisadiyyatı şəraitində bunlardan hansı vergitutmanın əsas hüquqi prinsiplərinə aid edilmir?

- Bərabər vergi yükü prinsipi
- Vergi ödəyicilərinin qeyri-qanuni vergilərdən dövlət tərəfindən müdafiə edilməsi prinsipi
- Vergi yığıcı sahəsində xüsusi tədbirlərin həyata keçirilməsi prinsipi
- Vergilərin qanunla müəyyən edilməsi prinsipi
- Vergi qanunlarının qeyri-vergi qanunlarından üstün tutulması prinsipi

652 Hər hansı bir dövlətin vergi sisteminin sosial potensialı dedikdə nə nəzərdə turulur?

- əlavə dəyər vergisi ödəyicilərinin qeyri-qanuni hərəkətlərinin qarşısının alınması
- vergi inzibatçılığı sahəsində xüsusi tədbirlərin həyata keçirilməsi vergi sisteminin təkmilləşdirilməsi
- yüksək təmin olunmuş əhali qruplarının gəlirlərinin orta və aztəminatlı əhali qrupları arasında yenidən bölgüsünü həyata keçirmək qabiliyyəti
- nəgd hesablaşmalara nəzarətin artırılması və qanunlara əməl etməyən vergi ödəyiciləri barədə inzibati tədbirlərin görülməsi
- borclu vergi ödəyicilərinin sayının azaldılması üçün vergi güzəştlərini həyata keçirilməsi

653 Müasir dövrdə vergitutmanın prinsipləri dedikdə aşağıdakılardan hansı başa düşülür?

- vergi inzibatçılığı sahəsində xüsusi tədbirlərin həyata keçirilməsi vergi sisteminin təkmilləşdirilməsi
- vergi sahəsində mövcud olan başlıca ideya və qaydaların məcmusu başa düşülür
- borclu vergi ödəyicilərinin sayının azaldılması üçün vergi güzəştlərini həyata keçirilməsi
- yüksək təmin olunmuş əhali qruplarının gəlirlərinin orta və aztəminatlı əhali qrupları arasında yenidən bölgüsünü həyata keçirmək qabiliyyəti
- əlavə dəyər vergisi ödəyicilərinin qeyri-qanuni hərəkətlərinin qarşısının alınması

654 əhalinin gəlirlərinin dövlət tənzimlənməsinin real imkanları hansı amildən asılı deyil?

- ÜDM-un həcmi
- milli valyutanın alıcıq qabiliyyəti
- əhalinin yaş-cins strukturu
- hakimiyyət orqanların inzibati-ərazi strukturu
- ÜDM-da kölgəli iqtisadiyyatın payı

655 əhalinin gəlirlərinin dövlət tənzimlənməsinin əsas obyektiv səbəbləri sırasına daxil deyil:

- əmək fəaliyyəti zamanı işçilərin şəxsi tələbatlarının artması
- əhalinin bir hissənin yoxsulluq həddində yaşaması
- bazar mexanizminin qeyri-mükəmməl olması
- əhalinin gəlirlərinin kəskin differensiyalaşması
- işsizlərin müəyyən dərəcədə çoxluq təşkil etməsi

656 əhalinin gəlirlərinin dövlət tənzimlənməsinin formalarına aid deyil:

- büdcə
- pul-kredit
- vergi
- bazar tənzimlənməsi
- institusional tənzimləmə

657 əmək haqqının dövlət tənzimlənməsinin iqtisadi əhəmiyyəti necə müəyyən olunur?

- onun məcmu tələbatə və istehsal xərclərinə təsiri ilə
- onun əhalinin demoqrafik vəziyyətinə təsiri ilə
- onun müəssisənin rəqəbatqabiliyyətinə təsiri ilə
- onun işçilərin ixtisasartırma kurslarında iştirak etməsinə təsiri ilə
- onun istehsal olunan məhsulun keyfiyyətinə təsiri ilə

658 Gəlirlərin və əmək haqqının dövlət tənzimlənməsi neçə yolla həyata keçirilir?

- 2  
 4  
 3  
 6  
 5

659 Gəlirlərin və əmək haqqının dövlət tənzimlənməsi hansı yolla həyata keçirilir?

- aksiz və kömrük rüsumları  
 mal və xidmətlərin qiymətləri  
 vergi və transfert ödəmələr  
 məşğulluq və kadr hazırlığı mərkəzləri  
 əmək yarmarkaları və birjalari

660 Gəlirlərin və əmək haqqının bazar tənzimlənməsi neçə yolla həyata keçirilir?

- 2  
 4  
 3  
 6  
 5

661 Gəlirlərin və əmək haqqının bazar tənzimlənməsi hansı yolla həyata keçirilir?

- işsizlik, məşğulluq, rəqabət  
 təklif və tələbin nisbəti, rəqabət, inflyasiya  
 inflyasiya, indeksasiya, adaptasiya  
 istehlak səbət, vergi, rüsum  
 təklif və tələbin nisbəti, yaşayış minimumu, istehlak səbət

662 Dövlət gəlirlərin yenidən bölgünü hansı vasitələrlə həyata keçirir?

- vergi, büdcə, kredit və inzibati  
 vergi, rüsum, aksiz və renta  
 rüsum, büdcə, iqtisadi və sosial  
 inzibati, psixoloji, sosial və iqtisadi  
 kredit, maliyyə, investisiya və kapital

663 əmək haqqının dövlət tənzimlənməsinə daxildir:

- təqaüdlərin artırılmasını təmin etmək  
 mənfəət üzrə vergi dərəcələri müəyyən etmək  
 minimum əmək haqqının səviyyəsini müəyyən etmək  
 əmək haqqının strukturunu müəyyən etmək  
 ünvanlı sosial yardımın ödənilməsini təmin etmək

664 əmək haqqına əlavə olunan rayon əmsalları nəyin ünsürüdür?

- tarif sisteminin  
 əməyin təşkilinin  
 müəssisənin sosial strategiyasının  
 sosial transfertlər sisteminin  
 əməyin normalaşdırılmasının

665 əlavə əmək haqqına aid edilmir:

- birdəfəlik mükafatlar
- əlavə ödəmələr
- işəmuзд əlavə qazanc
- tarif hissəsi
- müntəzəm ödəmələr

666 Tarif cədvəli nəyi müəyyən edir?

- Əməyin normalaşdırılmasını.
- Əməyin tarif üzrə ödənilməsi nisbəti və ya fərqi.
- Əməyin kəmiyyətini
- Əməyin intensivliyini.
- Əmək haqqının sistemlərini

667 Tarif sistemində nəzərə alınan əsas amillərə daxil deyil:

- əməyin mürəkkəbliyi
- əmək vasitələri
- ixtisas səviyyəsi
- əməyin keyfiyyəti
- əmək şəraiti

668 Tarif maaşı əmək haqqının əsas hissəsi kimi hansı göstəricilər əsasında müəyyən olunur?

- işin mürəkkəbliyi, işin yekunları və işçinin əmək intizamı
- işçinin attestasiyasının nəticələri, işin həcmi və keyfiyyəti
- işin keyfiyyəti, əmək şəraiti və əməyin gərginliyi
- istehsalın səmərəliliyi, işin keyfiyyəti və işçinin ixtisas səviyyəsi
- işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsi

669 Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu pensiyaçılar üçün neçə manat məbləğində müəyyən edilmişdir?

- 113 manat məbləğində
- 105 manat məbləğində
- 110 manat məbləğində
- 100 manat məbləğində
- 108 manat məbləğində

670 İnsan gün ərzində lazım olan normadan neçə faizdən az enerji qəbul edərsə, ölüm həddi başlanır?

- 30%-dən az enerji qəbul edərsə
- 25%-dən az enerji qəbul edərsə
- 20 %-dən az enerji qəbul edərsə
- 35%-dən az enerji qəbul edərsə
- 40%-dən az enerji qəbul edərsə

671 Bunlardan hansı Həyat səviyyəsi anlayışının mahiyyətini izah edir?

- əhalinin məcmu gəlirləri və xərcləri
- adambaşına düşən ümumi daxili məhsul
- insanın yaşayışı üçün zəruri olan maddi və mənəvi nemətlərlə təmin olunması
- gəlirlərin və iqtisadi artımın yüksəldilməsinə yönəldilmiş iqtisadi fəaliyyətin nəticəsi.

- insanların əmək prosesində, məişətdə, ailədə və ijtimai-siyasi həyatda fəaliyyətlərinin məjmusu

672 Yaşayış minimumu haqqında Qanunla yaşayış minimumu nə kimi müəyyən olunmuşdur?

- orta aylıq əmək haqqının tərkib hissəsi kimi  
 aztəminatlı əhali üçün nəzərdə titilan sosial müavinətlər kimi  
 vergiyə cəlb olunmayan gəlir kimi  
 icbari sosial ödəmə və minimum əmək haqı kimi  
 minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma kimi

673 Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu ölkə üzrə neçə manat məbləğində müəyyən edilmişdir?

- 131 manat məbləğində  
 125 manat məbləğində  
 135 manat məbləğində  
 140 manat məbləğində  
 121 manat məbləğində

674 Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün neçə manat məbləğində müəyyən edilmişdir?

- 130 manat məbləğində  
 125 manat məbləğində  
 135 manat məbləğində  
 140 manat məbləğində  
 150 manat məbləğində

675 Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu uşaqlar üçün neçə manat məbləğində müəyyən edilmişdir?

- 103 manat məbləğində  
 106 manat məbləğində  
 107 manat məbləğində  
 105 manat məbləğində  
 108 manat məbləğində

676 Yaşayış minimumu dedikdə nə başa düşülür?

- Yaşayış minimumu əhalinin minimum məjmu gəlirləri və xərcləridir  
 Yaşayış minimumu sosial siyasətinin işlənməsi və həyata keçirilməsi istiqamətini müəyyən edən vaistədir  
 Yaşayış minimumu vacib nemətlərin və xidmətlərin minimum həddə yol verilən sərhədlərini müəyyən edən istehlak büdcəsidir  
 Yaşayış minimumu dövlət büdcəsinin formalaşması prosesində nəzərə alınan sosial indikatordur.  
 Yaşayış minimumu təqaüdləri və orta əmək haqqını müəyyən edən istehlak büdcəsidir

677 Həyat səviyyəsinin göstəriciləri adətən neçə qrupda birləşdirirlər?

- altı qrupda  
 beş qrupda  
 dörd qrupda  
 üç qrupda  
 iki qrupda

678 Gəlir və sərvət anlayışlarının qarşılıqlı əlaqəsinə aid deyil:

- gəlir sərvətin formalaşmasının əsasını təşkil edir
- gəlir və sərvət insanların maddi və mənəvi tələbatlarının ödənilməsinin əsasını təşkil edirlər
- “sərvət” anlayışı daha geniş məzmun kəsb edir
- gəlir və sərvət ayrı-ayrı istiqamətlərdə dəyişirlər
- gəlir və sərvət ictimai rifah halının inkişafının mühüm amili kimi çıxış edirlər

679 Gəlirlərin yenidən bölgüsünün səbəbi:

- əmək haqqının artırılması
- işçilərin mənfəətdə iştirakı
- istehsal amilləri üzrə gəlirlərlərin ilkin bölgüsündə mövcud olan qeyri-bərabərliyin aradan qaldırılması
- yüksək səviyyədə gəlirlərin əldə edilməsi
- sahibkarlıq fəaliyyətinin genişlənməsi

680 Gəlirlərin rolu əsasən nədə əks olunur:

- əhalinin ailə vəziyyətində
- işçilərin rəqabətqabiliyyətində
- əhalinin əmək fəaliyyətində
- insanların təhsil səviyyəsində
- əhalinin istehlak səviyyəsinin gəlirlərdən birbaşa asılıqda

681 Gəlirlərinin təkrar bölgüsü iki istiqamət üzrə həyata keçirilir:

- şəxsi gəlirlərə mütərəqqi vergi qoyma və sosial transfertlər sistemi
- investisiya prosesinin sürətləndirilməsi və əsas kapitalın artırılması
- gəlirlərin əsas mənbələrin aşkar olunması və vergi qoymaya cəlb edilməsi
- əhalinin demoqrafik vəziyyətinin yaxşılaşdırılması və əməyə cəlb edilməsi
- insan kapitalının inkişafı və əmək haqqının artırılması

682 Gəlirlərinin təkrar bölgüsü iki istiqamət üzrə həyata keçirilir:

- investisiya prosesinin sürətləndirilməsi və əsas kapitalın artırılması
- əhalinin demoqrafik vəziyyətinin yaxşılaşdırılması və əməyə cəlb edilməsi
- insan kapitalının inkişafı və əmək haqqının artırılması
- gəlirlərin əsas mənbələrin aşkar olunması və vergi qoymaya cəlb edilməsi
- şəxsi gəlirlərə mütərəqqi vergi qoyma və sosial transfertlər sistemi

683 Gəlirlərin bölgüsündəki bərabərlik hansı xarakter daşıyır?

- mütləq
- ümumi
- nisbi
- paralel
- funksional

684 Gəlirlər və əmək haqqı siyasətinin əsas ünsürünə daxildir:

- gəlirlərin istehsal amilləri üzrə formalaşması
- əmək haqqının yuxarı və aşağı həddinin müəyyən edilməsi
- gəlirlərin əhalinin demoqrafik vəziyyətinin dəyişilməsinə təsiri
- əmək haqqının ödənilməsində işçilərin yaş və cins tərkibinin nəzərə alınması
- gəlirlərin müxtəlif əlamətlər üzrə təsnifatlaşdırılması

685 İnsanların şəxsi tələbatlarının ödənməsinin əsas mənbəyi nədir?



- innovasiyalar
- əmtə
- gəlirlər
- müəssisələr
- xidmətlər

686 Gəlir dedikdə nə başa düşülür?

- hər-hansı bir istehsal amilindən əldə olunan natural və pul daxilolmaları
- istehsal prosesinin nəticəsi
- innovasion fəaliyyətinin nəticəsi
- sosial transfert
- məşğulluğun təmin olunmasında əsas meyar

687 əsas istehsal amillərinə daxil deyil:

- təbii ehtiyatlar
- kapital
- ekologiya
- sahibkarlıq fəaliyyəti
- əmək

688 İstehsal amillərə aid olan gəlirlərə daxil deyil:

- renta,
- büdcə gəliri
- ssuda faizi,
- sahibkarlıq gəliri
- əmək haqqı

689 İstehsal amilləri arasında gəlirlərin bölgüsü hansı xarakter daşıyır?

- paralel bölgü xarakteri
- qeyri-bərabər bölgü xarakteri
- bərabər bölgü xarakteri
- əmək bölgüsü xarakteri
- funksional bölgü xarakteri

690 Hansı gəlirlər ilkin gəlirlər adlanır?

- büdcə gəlirləri
- şəhər gəlirləri
- regional gəlirləri
- istehsal amilləri üzrə gəlirlər
- məşğulluq gəlirləri

691 İlkin gəlirlər necə yaranır?

- istehsal amilləri üzrə gəlirlərin bölgüsünün nəticəsində
- investisiya fəaliyyəti nəticəsində
- əmək fəaliyyəti nəticəsində
- büdcə gəlirlərin bölgüsü nəticəsində
- əmək haqqının təşkili nəticəsində

692 İstehsal amillər üzrə gəlirlərə aiddir:

- Təqaüd
- Müavinət
- Əmək haqqı
- Varislik
- Stipendiya

693 Sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə aid edilmir:

- məhsul satışından əldə olunan gəlirlər
- xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər
- işlərin görülməsindən əldə olunan gəlirlər
- əsas vəsaitlərin təqdim edilməsindən alınan gəlirlər
- öz iş qüvvəsinin satışından əldə edilən gəlir

694 Qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə aid olunmur:

- fiziki şəxsin mükafat şəklində əldə etdiyi gəlir;
- dividend
- əmlakın icarəyə verilməsindən gəlir;
- xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər
- royalti

695 Gəlirlərin differensiyalaşması dedikdə nə başa düşülür?

- əhalinin adambaşına düşən gəlirlərin səviyyəsində fərqlənmə
- əhalinin alıcıq qabiliyyəti
- əhalinin bütün gəlirlərin məcmusu
- əhalinin adambaşına düşən ÜDM-un həcmi
- əhalinin bütün gəlirlərin istehlaka yönləndirilməsi

696 Gəlirlər hansı maddi formada mövcuddur?

- mütləq və nisbi
- yuxarı və aşağı
- pul və natura
- fəal və passiv
- obyektiv və subyektiv

697 Gəlirlərin hansı maddi forması daha geniş istifadə olunur?

- mütləq
- pul
- nisbi
- fəal
- natura

698 Hüquqi cəhətdən gəlirlər necə bölünür?

- əmək və qeyri-əmək
- mütləq və nisbi
- pul və natura
- fərdi və kollektiv
- leqal və qeyri-leqal

699 Renta dedikdə nə başa düşülür?

- əmək fəaliyyətinin nəticəsinə görə ödənilən haqq
- innovation fəaliyyətinin nəticəsinə görə ödənilən haqq
- sahibkarlıq fəaliyyətinin nəticəsinə görə ödənilən haqq
- torpağın, digər təbii ehtiyatların istifadəsinə görə ödənilən haqq
- intellektual fəaliyyətinin nəticəsinə görə ödənilən haqq

700 Gəlirlərin bölgüsündə və yenidən bölgüsündə əsas rol kimə məxsusdur?

- dövlətə
- müəssisəyə
- işçiyə
- mülkiyyətçiyə
- ailəyə

701 Gəlirlərin neçə maddi forması mövcuddur?

- 2
- 4
- 3
- 6
- 5

702 əhalinin hansı kateqoriyaları əmək fəaliyyəti ilə bağlı gəlir əldə edir?

- məşğul
- pensiyaçıları
- işsiz
- ahillər
- əlillər